

TEST: 2520#01#Y15#01 (500TEST)

Test	2520#01#Y15#01 (500test)
Fənn	2520 - Yeyinti sənayesinin iqtisadiyyatı
Təsviri	[Təsviri]
Müəllif	Rəhmani F.P.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	49
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☐

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Aşağıda sadalananlardan hansı sənaye sahəsinə aiddir? (Çəki: 1)

- ☐ Kənd təsərrüfatı
- ☐ ASK
- ☐ İlaşə
- ☒ Yeyinti sənayesi
- ☐ Heyvandarlıq

Sual: Aşağıda sadalananlardan hansı iqtisadiyyat sahəsinə aiddir? (Çəki: 1)

- ☒ Kənd təsərrüfatı
- ☐ Yeyinti sənayesi

- ☐ Maşınqayırma
 - ☐ Metallurgiya
 - ☐ Elektroenergetika
-

Sual: İqtisadiyyat sahələrinə hansı səviyyədə baxılır? (Çəki: 1)

- ☐ makro
 - ☐ mikro
 - ☒ mezo
 - ☐ meqa
 - ☐ həm makro, həm də mikro
-

Sual: Kursun tədqiqat obyektini nə təşkil edir? (Çəki: 1)

- ☐ Sahə
 - ☒ Yeyinti sənayesi
 - ☐ İqtisadiyyat
 - ☐ Sənaye iqtisadiyyatı
 - ☐ İstehsalın təşkili
-

Sual: Kursun öyrənilmə məqsədini nə təşkil edir? (Çəki: 1)

- ☐ İqtisad elminin və fənninin kateqoriya və qavramaq aparatının möhkəm mənimsənilməsi
 - ☒ Resurs və təşkilatı xüsusiyyətli ehtiyatların və amillərin aşkar edilməsi əsasında sahənin fəaliyyəti və səmərəliliyinin yüksəldilməsi
 - ☐ Texniki – iqtisadi göstəricilərin məcmu və əhəmiyyətinə görə sahənin iqtisadiyyatı haqqında mövcud informasiyanın alınması
 - ☐ Sahənin fəaliyyət şəraitini və xüsusiyyətini əhəmiyyətli dərəcədə müəyyən edən sənaye iqtisadiyyatının spesifikasiyasının öyrənilməsi
 - ☐ Sənayenin xüsusiyyətləri və onun xalq təsərrüfatı kompleksindəki yerinin öyrənilməsi
-

Sual: “Yeyinti sənayesinin iqtisadiyyatı”kursunun öyrənilməsinin obyektini nə təşkil edir? (Çəki: 1)

- ☐ sahə
 - ☐ sənaye
 - ☐ ictimai iaşə
 - ☒ yeyinti sənayesi
 - ☐ yeyinti və yüngü sənaye müəssisələri
-

Sual: Əmək bölgüsünün hansı növləri mövcuddur? (Çəki: 1)

- ☐ ümumi və şəxsi
 - ☐ ictimai, ümumi və şəxsi
 - ☐ ictimai, şəxsi və fərdi yeyinti
 - ☒ ümumi, xüsusi və fərdi
 - ☐ ümumi, şəxsi və individual
-

Sual: Sadalananlardan hansı sənayenin sahəsinə aiddir? (Çəki: 1)

- ☐ kənd təsərrüfatı
 - ☐ ticarət
 - ☐ tikinti
 - ☒ yeyinti sənayesi
 - ☐ bitkiçilik
-

Sual: Sadalananlardan hansı iqtisadiyyatın sahəsinə aiddir? (Çəki: 1)

- ☒ sənaye
 - ☐ yeyinti sənayesi
 - ☐ heyvandarlıq
 - ☐ yüngül sənaye
 - ☐ bitkiçilik
-

Sual: Kursun tədqiqat obyekti nədir? (Çəki: 1)

- ☐ müəssisə
 - ☒ yeyinti sənayesi
 - ☐ aqrar-sənaye kompleksi
 - ☐ sənayenin iqtisadiyyatı
 - ☐ yeyinti sənayesinin texnologiyası
-

Sual: Maddi istehsalat sahəsinə aiddir: (Çəki: 1)

- ☐ ticarət
 - ☒ sənaye
 - ☐ təhsil
 - ☐ maliyyə
 - ☐ mənzil-kommunal təsərrüfatı
-

Sual: Qeyri-maddi istehsalat sahəsinə aid deyil: (Çəki: 1)

- ☐ ticarət
 - ☒ sənaye
 - ☐ təhsil
 - ☐ maliyyə
 - ☐ mənzil-kommunal təsərrüfatı
-

Sual: Qeyri-maddi istehsalat sahəsinə aiddir: (Çəki: 1)

- ☐ sənaye
 - ☐ kənd təsərrüfatı
 - ☒ mənzil-kommunal təsərrüfatı
 - ☐ tikinti
 - ☐ bütün sadalananlar
-

Sual: Maddi istehsalat sahəsinə aid deyil: (Çəki: 1)

- ☐ sənaye

- ☐ kənd təsərrüfatı
 - ☒ mənzil-kommunal təsərrüfatı
 - ☐ tikinti
 - ☐ bütün sadalananlar
-

Sual: Kənd təsərrüfatı istehsalatına hansı sahə aiddir? (Çəki: 1)

- ☐ yeyinti
 - ☐ yüngül
 - ☐ metallurgiya
 - ☒ meşəçilik
 - ☐ kağız-sellüloz
-

Sual: Sənaye istehsalatına hansı sahə aid deyil? (Çəki: 1)

- ☐ yeyinti
 - ☐ yüngül
 - ☐ metallurgiya
 - ☒ meşəçilik
 - ☐ kağız-sellüloz
-

Sual: Sənaye istehsalatına hansı sahə aiddir? (Çəki: 1)

- ☒ yeyinti
 - ☐ bitkiçilik
 - ☐ maldarlıq
 - ☐ meşəçilik
 - ☐ balıqçılıq
-

Sual: Kənd təsərrüfatı istehsalatına hansı sahə aid deyil? (Çəki: 1)

- ☒ yeyinti
 - ☐ bitkiçilik
 - ☐ maldarlıq
 - ☐ meşəçilik
 - ☐ balıqçılıq
-

Sual: İstehsalat hansı kateqoriyalara bölünür? (Çəki: 1)

- ☐ yüngül və ağır
 - ☐ iqtisadi və sosial
 - ☒ sənaye və kənd
 - ☐ ümumi və xüsusi
 - ☐ dövlət və xüsusi
-

Sual: İstehsal olunan məhsulun eyni bir istehlak və ya iqtisadi təyinatla malik olması, emal olunan xammalın, istifadə edilən maddi-texniki bazanın və kadrların ixtisas tərkibinin ümumim olması ilə xarakterizə olunan bircinsli müəssisələrin məcmusu: (Çəki: 1)

- ☐ sənaye

- ☒ sahə
- ☐ istehsalat
- ☐ konsern
- ☐ xalq təsərrüfatı kompleksi

Bölmə: 0102

Ad	0102
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Yeyinti sənayesi ---- bu: (Çəki: 1)

- ☐ İqtisadiyyatın kompleks sahəsidir
- ☐ İqtisadiyyatın yarım sahəsidir
- ☒ Sənayenin kompleks sahəsidir
- ☐ Sənayenin yarım sahəsidir
- ☐ Sənayenin kompleks yarım sahəsidir

Sual: “Yeyinti sənayesinin iqtisadiyyatı” kursu hansı iqtisadi fənnlə bağlıdır? (Çəki: 1)

- ☐ istehsalın iəşkili
- ☐ yüngül sənayesinin iqtisadiyyatı
- ☒ müəssisə iqtisadiyyatı
- ☐ yeyinti sənayesinin texnologiyası
- ☐ yeyinti sənaye müəssisələrinin texnologiyası

Sual: «Yeyinti sənayesinin iqtisadiyyatı» kursunun öyrənilməsinin predmetni nə təşkil edir? (Çəki: 1)

- ☐ sənaye müəssisələrində maddi və əmək resurslarından rəşional istifadədə ehtiyatların aşkar edilməsi
- ☒ yeyinti sənayesində obyektiv iqtisadi qanunlarının öyrənilməsi və onların təzahür formaları
- ☐ yeyinti sənaye sahələrinin yerləşdirilməsinin qanunauyğunluqlarının öyrənilməsi
- ☐ iqtisadiyyatın digər sahələri ilə yeyinti sənayesinin bağılılığının öyrənilməsi
- ☐ optimal istehsalat xərclərinin müsbət nəticələrinin əldə olunması şərtləri və amilləri

Sual: Sadalananlardan hansı sənayenin sosialyönümlü sahəsinə aiddir? (Çəki: 1)

- ☐ kənd təsərrüfatı
- ☒ yeyinti sənayesi
- ☐ maşınqayırma
- ☐ metallurğiya
- ☐ elektroenergetika

Sual: Yeyinti sənayesi iqtisadiyyatın hansı səviyyəsində öyrənilir? (Çəki: 1)

- ☐ макро-
 - ☐ микро-
 - ☒ мезо -
 - ☐ мега-
 - ☐ həm макро, həm də микро
-

Sual: İnsanların öz mövcudluğu və inkişafı üçün zəruri maddi şərtləri yaratmaq məqsədilə onların təbii sərvətlərə fəal surətdə təsir göstərməsi prosesi: (Çəki: 1)

- ☐ dövlət tənzimlənməsi
 - ☒ istehsalat
 - ☐ iqtisadi proses
 - ☐ elmi-texniki tərəqqi
 - ☐ təbii proses
-

Sual: Sahənin resurs və təşkilati xarakterli ehtiyat və amillərinin aşkara çıxarılması əsasında onun fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi hansıdır: (Çəki: 1)

- ☒ kursun öyrənilməsinin məqsədi
 - ☐ kursun öyrənilməsinin obyektı
 - ☐ kursun öyrənilməsinin predmeti
 - ☐ kursun öyrənilməsinin vəzifələri
 - ☐ kursun öyrənilmə metodologiyası
-

Sual: Yeyinti sənayesi hesab olunur: (Çəki: 1)

- ☐ kursun öyrənilməsinin məqsədi
 - ☒ kursun öyrənilməsinin obyektı
 - ☐ kursun öyrənilməsinin predmeti
 - ☐ kursun öyrənilməsinin vəzifələri
 - ☐ kursun öyrənilmə metodologiyası
-

Sual: Yeyinti sənayəsində obyektiv iqtisadi qanunların fəaliyyətinin və təzahür formalarının öyrənilməsi hansıdır: (Çəki: 1)

- ☐ kursun öyrənilməsinin məqsədi
 - ☐ kursun öyrənilməsinin obyektı
 - ☒ kursun öyrənilməsinin predmeti
 - ☐ kursun öyrənilməsinin vəzifələri
 - ☐ kursun öyrənilmə metodologiyası
-

Sual: Yeyinti məhsulunun istehsalına sahəvi iqtisadi xüsusiyyətlərinin müasir bazar şəraitində öyrənilməsi hesab olunur: (Çəki: 1)

- ☐ kursun öyrənilməsinin məqsədi
- ☐ kursun öyrənilməsinin obyektı
- ☐ kursun öyrənilməsinin predmeti
- ☒ kursun öyrənilməsinin əsas vəzifəsi
- ☐ kursun öyrənilmə metodologiyası

Sual: Sistemli, dialektik yanaşma budur: (Çəki: 1)

- ☐ kursun öyrənilməsinin məqsədi
 - ☐ kursun öyrənilməsinin obyektı
 - ☐ kursun öyrənilməsinin predmeti
 - ☐ kursun öyrənilməsinin əsas vəzifəsi
 - ☒ kursun öyrənilmə metodologiyası
-

Sual: Kursun öyrənilməsinin əsas vəzifəsi nədir? (Çəki: 1)

- ☐ rezervlərin və resurs və təşkilatı xarakterli amillərin aşkar edilməsi nəticəsində sahənin fəaliyyətinin səmərəliliyinin artırılması
 - ☐ Yeyinti sənayesində obyektiv iqtisadi qanunların təsirinin və təzahür formalarının öyrənilməsi
 - ☒ Müasir bazar şəraiti baxımından yeyinti məhsulunun istehsalının sahəvi iqtisadi xüsusiyyətlərinin öyrənilməsi
 - ☐ Dinamika və qarşılıqlı əlaqədə mürəkkəb iqtisadi proseslərə baxılması
 - ☐ Sahənin fəaliyyətinin iqtisadi aspektlərinin öyrənilməsi
-

Bölmə: 0201

Ad	0201
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Əmək bölgüsünün növləri: (Çəki: 1)

- ☒ ümumi, xüsusi, fərdi
 - ☐ ictimai və şəxsi
 - ☐ şəxsi və fərdi
 - ☐ ümumi, şəxsi, fərdi və ictimai
 - ☐ ictimai, şəxsi, fərdi
-

Sual: Xalq təsərrüfatının iri sahələri əmək bölgüsünün hansı mərhələsində formalaşır? (Çəki: 1)

- ☒ Ümumi
 - ☐ Şəxsi
 - ☐ Fərdi
 - ☐ İctimai
 - ☐ Ümumi və şəxsi
-

Sual: Yeyinti sənayesi əmək bölgüsünün hansı mərhələsində formalaşmışdır? (Çəki: 1)

- ☐ Ümumi
- ☒ Xüsusi

- ☐ Fərdi
 - ☐ İctimai
 - ☐ Ümumi və şəxsi
-

Sual: Yeyinti sənayesinin hansı sahəsi həm hasilata, həm də emala aiddir? (Çəki: 1)

- ☐ Ət
 - ☒ Duz
 - ☐ Süd
 - ☐ Tütün
 - ☐ Qənd-rafinad
-

Sual: Yeyinti sənayesi bilavasitə hansı amildən asılıdır? (Çəki: 1)

- ☐ Elmi – texniki tərəqqi amilindən
 - ☒ Coğrafi amildən
 - ☐ İqtisadi amildən
 - ☐ Sosial amildən
 - ☐ Siyasi amildən
-

Sual: Yeyinti sənayesi iqtisadiyyatın hansı sahəsi ilə daha sıx əlaqədardır? (Çəki: 1)

- ☒ Kənd təsərrüfatı
 - ☐ Ticarət
 - ☐ Tikinti
 - ☐ Nəqliyyat
 - ☐ Rabitə
-

Sual: Yeyinti sənayesinin hansı sahəsində Nestle, Kraft – Foods, Mars kimi beynəlxalq transmilli korporasiyalar fəaliyyət göstərir? (Çəki: 1)

- ☐ Qənd-rafinad
 - ☐ Unüyütmə
 - ☒ Qənnadı
 - ☐ Biskvit
 - ☐ Şokolad
-

Sual: Kənd təsərrüfatı istehsalının ən başlıca amilini nə təşkil edir? (Çəki: 1)

- ☒ Torpaq
 - ☐ İşçi qüvvəsi
 - ☐ İnvestisiya
 - ☐ İstehsalın yerləşdirilməsi
 - ☐ İstehsal vasitələri
-

Sual: Yeyinti sənayesinin iqtisadiyyatın hansı sahəsi ilə ənənəvi olaraq sıx əlaqələri mövcuddur? (Çəki: 1)

- ☐ ticarət
- ☒ kənd təsərrüfatı
- ☐ ictimai iaşə

- ☐ ticarət
 - ☐ aqrar-sənaye kompleksi
-

Sual: Əmək bölgüsü ümumi mərhələsində formalaşmışdır: (Çəki: 1)

- ☒ xalq təsərrüfatının iri sahələri
 - ☐ sənayenin ixtisaslaşdırılmış sahələri
 - ☐ gələcəkdə sahəni formalaşdıran yeni istehsalatlar
 - ☐ ölkənin iri regionları
 - ☐ istehsalatın ixtisaslaşması və kooperativləşməsi
-

Sual: Əmək bölgüsü xüsusi mərhələsində formalaşmışdır: (Çəki: 1)

- ☐ xalq təsərrüfatının iri sahələri
 - ☒ sənayenin ixtisaslaşdırılmış sahələri
 - ☐ gələcəkdə sahəni formalaşdıran yeni istehsalatlar
 - ☐ ölkənin iri regionları
 - ☐ istehsalatın ixtisaslaşması və kooperativləşməsi
-

Sual: Əmək bölgüsünün fərdi mərhələsində formalaşır: (Çəki: 1)

- ☐ xalq təsərrüfatının iri sahələri
 - ☐ sənayenin ixtisaslaşdırılmış sahələri
 - ☒ gələcəkdə sahəni formalaşdıran yeni istehsalatlar
 - ☐ ölkənin iri regionları
 - ☐ istehsalatın ixtisaslaşması və kooperativləşməsi
-

Sual: Sənaye əmək bölgüsünün hansı mərhələsində formalaşmışdır? (Çəki: 1)

- ☒ ümumi
 - ☐ xüsusi
 - ☐ fərdi
 - ☐ ictimai
 - ☐ ümumi və xüsusi
-

Sual: Xalq təsərrüfatının iri sahələri əmək bölgüsünün hansı mərhələsində formalaşır? (Çəki: 1)

- ☒ ümumi
 - ☐ xüsusi
 - ☐ fərdi
 - ☐ ictimai
 - ☐ ümumi və xüsusi
-

Sual: Sənayenin ixtisaslaşmış sahələri əmək bölgüsünün hansı mərhələsində formalaşır? (Çəki: 1)

- ☐ ümumi
- ☒ xüsusi
- ☐ fərdi
- ☐ ictimai

☐ ümumi və xüsusi

Sual: Gələcəkdə sahə formalaşdırma bilən yeni istehsalatların yaradılmasının potensial imkanlarına malik olan müəssisələrdə əmək bölgüsünün hansı mərhələsi baş verir? (Çəki: 1)

- ☐ ümumi
 - ☐ xüsusi
 - ☒ fərdi
 - ☐ ictimai
 - ☐ ümumi və xüsusi
-

Sual: Ölkənin ərzaq təhlükəsizliyini təmin edən sənaye sahəsi: (Çəki: 1)

- ☐ ictimai iaşə
 - ☐ ticarət
 - ☒ yeyinti sənayesi
 - ☐ yüngül sənaye
 - ☐ kənd təsərrüfatı
-

Sual: Aşağıdakılardan hansı ictimai əmək bölgüsünün formaları hesab olunur? (Çəki: 1)

- ☐ fərdi, seriyalı, kütləvi;
 - ☐ mütləq, nisbi, inteqrasiya olunan;
 - ☐ fərdi, texniki, texnoloji;
 - ☒ ümumi, xüsusi, fərdi;
 - ☐ fiziki, mexaniki, texnoloji
-

Sual: Fərdi əmək bölgüsü nədir? (Çəki: 1)

- ☐ iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, nəqliyyat və b. sahələrə bölünməsidir;
 - ☐ sənaye, kənd təsərrüfatı və s. kimi sahələrin daxilində müxtəlif müstəqil sahələrin (yarımsahələrin) yaranmasıdır;
 - ☐ ölkənin beynəlxalq bazarlarda bir məhsul üzrə ixtisaslaşmasıdır;
 - ☒ müəssisə miqyasında – sexlər və istehsalat sahələrində istehsal fəaliyyətinin müxtəlif növləri üzrə tərkib hissələrinə ayrılmasıdır;
 - ☐ müəssisə miqyasında tətbiq edilən texnikanın xüsusiyyətlərinə əsaslanmaqla əməyin bir sıra funksiya və əməliyyatlar üzrə tərkib hissələrinə bölünməsidir.
-

Sual: Xüsusi əmək bölgüsü nədir? (Çəki: 1)

- ☐ istehsal prosesləri arasında texnoloji fərqlər;
 - ☐ müxtəlif iş yerlərində tətbiq olunan texnika və texnologiya arasında olan fərqlər ;
 - ☐ iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. iri sahələrə bölünməsidir;
 - ☐ müəssisə miqyasında – sexlər və istehsal sahələrində istehsal fəaliyyətinin müxtəlif növləri üzrə tərkib hissələrinə ayrılmasıdır;
 - ☒ sənaye, kənd təsərrüfatı və s. kimi sahələrin daxilində müxtəlif müstəqil sahələrin (yarımsahələrin) yaranmasıdır.
-

Sual: Ümumi əmək bölgüsü nədir? (Çəki: 1)

- ☒ iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. iri sahələrə bölünməsidir;
- ☐ yalnız bir məhsul üzrə ölkənin beynəlxalq bazarlarda ixtisaslaşmasıdır;
- ☐ istehsal proseslərinə müasir texnika və texnologiyanın tətbiqi;
- ☐ sənaye, kənd təsərrüfatı və s. kimi sahələrin daxilində müxtəlif müstəqil sahələrin (yarımsahələrin) yaranmasıdır;
- ☐ fərdi və ictimai tələbatları ödəmək məqsədi ilə hər hansı bir sahənin məhdud məhsul qruplarının istehsalına uyğunlaşmasıdır.

Sual: Sənaye sahələri əmək bölgüsünün hansı formasında yaranmışlar? (Çəki: 1)

- ☒ xüsusi əmək bölgüsü;
- ☐ ictimai əmək bölgüsü;
- ☐ fərdi əmək bölgüsü;
- ☐ texniki əmək bölgüsü;
- ☐ texnoloji əmək bölgüsü.

BÖLMƏ: 0203

Ad	0203
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Yeyinti sənayesi nədir? (Çəki: 1)

- ☐ İctimai əmək bölgüsü nəticəsində bir – birilə əlaqədar olan və kənd təsərrüfatı xammalından alınan yeyinti məhsulları və istehsal vasitələri ilə təmin edən iqtisadiyyatın sahələrinin məcmusudur
- ☐ Kənd təsərrüfatı xammalını emal edən, yeyinti və ləziz məhsullar istehsal edən sənaye sahələrinin məcmusudur
- ☒ Kənd təsərrüfatı xammalını emal edən, yeyinti və ləziz məhsullar istehsal edən sənayenin kompleks sahəsidir
- ☐ Təbii resursları hasil edən və əsasən kənd təsərrüfatı xammalından yeyinti məhsulları istehsalını yerinə yetirən sənaye sahəsidir
- ☐ Kənd təsərrüfatı xammalını emal edən, yeyinti və ləziz məhsullar istehsal edən sənayenin yarım sahəsidir

Sual: Hansı sahənin müəssisələri müxtəlif yeyinti, maşınqayırma və yanacaq – energetika məhsullarının ən iri istehlakçısıdır? (Çəki: 1)

- ☐ Tütün
- ☐ Unüytmə - yarma
- ☒ Ət və süd
- ☐ Balıq
- ☐ Təmli – yeyinti

Sual: Yeyinti sənayesinin hansı sahəsi özünün yüksək rentabelliliyi ilə fərqlənir və büdcəyaradandır? (Çəki: 1)

- ☐ Çörəkbişirmə
 - ☐ Makaron
 - ☒ Qənnadı
 - ☐ Unüyütmə - yarma
 - ☐ Konservlər
-

Sual: Aqrar – sənaye kompleksini istehsal vasitələri hansı sahə təmin edir? (Çəki: 1)

- ☒ Yeyinti və ərzaq maşınqayırması
 - ☐ Yeyinti sənayesi
 - ☐ Cihazqayırma
 - ☐ Hesablama texnikası istehsalı
 - ☐ Yeyinti metallurgiyası
-

Sual: Aqrar – sənaye kompleksinin (ASK) hansı sferası 50%-ə qədər son məhsul istehsal edir və orada istehsal fondlarının 60%-dən, işçilərin isə 50 %-dən çoxu cəmlənmişdir? (Çəki: 1)

- ☐ ASK-nı istehsal vasitələri ilə təmin edən sahələr
 - ☒ Bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisə və təşkilatlar
 - ☐ Kənd təsərrüfatı məhsullarının tədarükü, emalı, saxlanması və onları istehlakçılara çatdırılmasını təmin edən sahələr
 - ☐ Maliyyə, istehsal, sosial, servis, elmi, informasiya infrastrukturunu sahələri
 - ☐ Yeyinti sənaye sahələri
-

Sual: İstehsal amili kimi torpağın xüsusiyyəti hansıdır? (Çəki: 1)

- ☐ Müəyyən bir vaxt keçdikdən sonra o aşınır və ona amortizasiya hesablanır
 - ☒ O, əsasını əmək məsrəfləri təşkil edən dəyərə malik deyil və aşınmır
 - ☐ O, əmək dəyərinə malikdir və maya dəyərinin formalaşmasında iştirak edir
 - ☐ O, ərrazi üzrə yenidən bərpa edilə və artırıla bilər
 - ☐ O, gəlirlilik və istifadə səmərəliliyinə görə differensiallaşdırılır
-

Sual: Yeyinti sənayesinin inkişaf etdirilməsi zəruriyyəti nədir? (Çəki: 1)

- ☐ nəqliyyat xərclərin azalması
 - ☐ sənayenin restrukturizasiyası
 - ☐ zülallı qidaya keçid
 - ☐ aqrar-sənaye kompleksi ilə sıx əlaqələrin qurulması
 - ☒ bazarın tələblərinə uyğun olaraq yeyinti sənayesində struktur dəyişiklikləri
-

Sual: Ölkədə yeyinti məhsullarına tələbat necə müəyyən olunur? (Çəki: 1)

- ☐ ölkədə yeyinti məhsullarının istehsalının həcmindən asılı olaraq
- ☒ ölkə əhalisinin sayından və adambaşına düşən istehlakın elmi əsaslandırılmış fizioloji normalarından irəli gələrək
- ☐ qida məhsullarına tələbatdan asılı olaraq
- ☐ əhalinin sayından və qida məhsullarının faktiki istehlakının həcmindən asılı olaraq

Sual: Emal olunan kənd təsərrüfatı məhsulunun xammal kimi neçə faizi yeyinti sənayesi müəssisəsinə daxil olur? (Çəki: 1)

- ☐ 40%
 - ☐ 55%
 - ☐ 70%
 - ☒ 85%
 - ☐ 95%
-

Sual: ASK-nı istehsal vasitələri ilə təmin edən, həmçinin kənd təsərrüfatına xidmət göstərən sahələrə aiddir: (Çəki: 1)

- ☐ yeyinti sənaye sahələri
 - ☒ kənd təsərrüfatı maşınqayırması
 - ☐ ərzaq məhsullarının ticarəti
 - ☐ ictimai iaşə
 - ☐ kənd təsərrüfatı xammalını emal edən yüngül sənayenin ayrı-ayrı istehsalatları
-

Sual: Kənd təsərrüfatı məhsulunu hazırlayan, onun emalını, qorunmasını və istehlakçılara çatdırılmasını həyata keçirən sahələrə aid deyil: (Çəki: 1)

- ☐ yeyinti sənaye sahələri
 - ☒ kənd təsərrüfatı maşınqayırması
 - ☐ ərzaq məhsullarının ticarəti
 - ☐ ictimai iaşə
 - ☐ kənd təsərrüfatı xammalını emal edən yüngül sənayenin ayrı-ayrı istehsalatları
-

Sual: Kənd təsərrüfatı məhsulunu hazırlayan, onun emalını, qorunmasını və istehlakçılara çatdırılmasını həyata keçirən sahələrə aiddir: (Çəki: 1)

- ☒ kənd təsərrüfatı xammalını emal edən yüngül sənayenin ayrı-ayrı istehsalatları
 - ☐ kənd tikintisi
 - ☐ kənd təsərrüfatı və traktor maşınqayırması
 - ☐ yeyinti və ərzaq maşınqayırması
 - ☐ mineral gübrələr istehsalı
-

Sual: ASK-nı istehsal vasitələri ilə təmin edən, həmçinin kənd təsərrüfatına xidmət göstərən sahələrə aid deyil: (Çəki: 1)

- ☐ kənd tikintisi
 - ☐ kənd təsərrüfatı və traktor maşınqayırması
 - ☐ yeyinti və ərzaq maşınqayırması
 - ☐ mineral gübrələr istehsalı
 - ☒ kənd təsərrüfatı xammalını emal edən yüngül sənayenin ayrı-ayrı istehsalatları
-

Bölmə: 0202

Maksimal faiz	20
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Aşağıda sadalananlardan hansı sənayenin kompleks sahəsinə aiddir? (Çəki: 1)

- ☒ Yeyinti
- ☐ Təmli yeyinti
- ☐ Neft maşınqayırma
- ☐ Mebel
- ☐ Toxuculuq

Sual: Yeyinti sənayesi aiddir? (Çəki: 1)

- ☐ Sənayeyə
- ☐ ASK – ya
- ☐ Kənd təsərrüfatına
- ☒ Sənayeyə və ASK – ya eyni zamanda
- ☐ Sənaye, kənd təsərrüfatı və ASK – ya eyni zamanda

Sual: İnkişaf etmiş ölkələrdə adambaşına düşən hansı məhsul müntəzəm olaraq azalır? (Çəki: 1)

- ☒ Şəkər
- ☐ Bitki yağı
- ☐ Balıq
- ☐ Meyvə
- ☐ Tərəvəz

Sual: İnkişaf etmiş ölkələrdə adambaşına düşən hansı məhsul müntəzəm olaraq artır? (Çəki: 1)

- ☐ Şəkər
- ☐ Yumurta
- ☐ Kərə yağı
- ☒ Balıq
- ☐ Ət konservləri

Sual: Hansı sahənin müəssisələri 600 addan çox məhsul istehsal edir? (Çəki: 1)

- ☐ Çörəkbişirmə
- ☐ Unüyütmə - yarma
- ☒ Ət və süd
- ☐ Balıq
- ☐ Təmli yeyinti

Sual: Yeyinti sənayesinin hansı sahəsi kənd təsərrüfatı ilə daha sıx əlaqədardır? (Çəki:

1)

- ☐ çörəkbişirmə
 - ☐ makaron
 - ☒ Ət və süd
 - ☐ Qənnadı
 - ☐ Qənd – rafinad
-

Sual: Dövlətin material ehtiyatlarının formalaşmasında hansı sahə əhəmiyyətli rol oynayır? (Çəki: 1)

- ☐ Çörəkbişirmə
 - ☐ Unüyütmə - yarma
 - ☒ Ət və süd
 - ☐ Makaron
 - ☐ Qənd – rafinad
-

Sual: Hansı sahənin məhsulu elmi - əsaslandırılmış normalarla müəyyən edilən mütləq gündəlik tələbat məhsullarına aiddir? (Çəki: 1)

- ☐ Qənd – rafinad
 - ☐ Unüyütmə - yarma
 - ☒ Ət və süd
 - ☐ Balıq
 - ☐ Təmli yeyinti
-

Sual: Yeyinti sənayesinin müxtəlif sahələrində, ətriyyat və eczaçılıq sənayesində hansı sahənin məhsulları istifadə olunur? (Çəki: 1)

- ☐ Təmli – yeyinti
 - ☒ Ət və süd
 - ☐ Balıq
 - ☐ Unüyütmə - yarma
 - ☐ Çörəkbişirmə
-

Sual: Sahə anlayışına hansı xüsusiyyətləri aid etmək olmaz? (Çəki: 1)

- ☐ istehsal olunan məhsulun ümumi təyinatı
 - ☐ birgə istifadə olunan məhsul
 - ☐ kadrların professional tərkibi
 - ☒ birgə yerləşdirmə bazaası
 - ☐ texnoloji prosesin ümumliyi
-

Sual: Kənd təsərrüfatı məhsullarını tədarük, emal, saxlanma və istehlakçıya çatdırılmasını təmin edən sahə hansıdır? (Çəki: 1)

- ☐ Yeyinti və ərzaq maşınqayırması
 - ☐ Bitkilərin mühafizəsi üçün kimyəvi vasitələr istehsal edən sahə
 - ☒ Yeyinti sənaye sahələri
 - ☐ Kənd təsərrüfatı maşınqayırması
 - ☐ İstehsal infrastrukturu sahələri
-

Sual: Hazırda inkişaf etmiş ölkələrdə istehlak olunan qida məhsulunun tendensiyası necədir? (Çəki: 1)

- ☐ yüksək kalorili qidaya keçid
 - ☐ ət məhsullarının istehlakının artması
 - ☒ meyvə və tərəvəz istehlakının yüksək olması
 - ☐ şokolad və konditer məmulatlarının istehsalının və istehlakının yüksəldilməsi
 - ☐ dəniz məhsullarının istehlakının aşağı düşməsi
-

Sual: Ölkədə yeyinti sənayesinin sonrakı inkişafı hansı amillərdən asılıdır? (Çəki: 1)

- ☐ sənaye müəssisələrinin düzgün ərazi yerləşdirilməsi
 - ☐ ixtisaslı kadrların mövcudluğu
 - ☐ təbii resursların mövcudluğu
 - ☐ nəqliyyat infrastrukturunun mövcudluğu
 - ☒ əhali artımı və yeyinti məhsullarının adambaşına istehlakı
-

Sual: Hansı sahə ASK-ya aid deyil? (Çəki: 1)

- ☐ ASK-ni istehsal vasitələri ilə təmin edən sahələr, həmçinin kənd təsərrüfatı xidməti ilə məşğul olan sahələr
 - ☐ Kənd təsərrüfatı məhsulunun istehsalı ilə bilavasitə məşğul olan müəssisələr
 - ☐ kənd təsərrüfatı məhsulunun hazırlanması, emalı, saxlanması və onun istehlakçıya çatdırılmasını təmin edən sahələr
 - ☒ ağac emalı, meşə və sellüloz-kağız sənaye sahələri
 - ☐ ASK-nin səmərəli fəaliyyəti üçün zəruri olan, ancaq məhsul yaratmayan maliyyə, istehsal, sosial, elmi infrastruktur sahələri və s.
-

Sual: Kənd təsərrüfatı istehsalının xüsusiyyətlərinə aid deyil? (Çəki: 1)

- ☐ ərzaq məhsulları yaradır
 - ☐ özünün spesifik heyvan və bitki olan istehsal vasitələri
 - ☐ kənd təsərrüfatında təbii iqlim və hava şəraiti, həmçinin mövsümlilik istehsalın nəticələrinə güclü təsir edir
 - ☐ kənd təsərrüfatı istehsalında torpaq əsas amili kimi götürülür
 - ☒ kənd təsərrüfatının əksər sahələri dövlət dəstəyi və tənzimlənməsinə ehtiyac duymurlar
-

Sual: Kənd təsərrüfatı istehsalının xüsusiyyətlərinə nə aid deyil? (Çəki: 1)

- ☐ özünün spesifik heyvan və bitki olan istehsal vasitələri
 - ☒ kənd təsərrüfatı istehsalında işçi qüvvəsi əsas amil kimi götürülür
 - ☐ kənd təsərrüfatının əksər sahələri dövlət dəstəyi və tənzimlənməsinə ehtiyac duyurlar
 - ☐ kənd təsərrüfatında təbii iqlim və hava şəraiti, həmçinin mövsümlilik istehsalın nəticələrinə güclü təsir edir
 - ☐ ərzaq məhsulları yaradır
-

Sual: İstehsal amili kimi torpağın xüsusiyyətlərinə nə aid deyil? (Çəki: 1)

- ☐ insan əməyi ilə yaranmayıb

- ☐ əsasını əmək məsrəfləri təşkil edir, qiymət ifadə olunmur
- ☐ dəyərin formalaşmasında iştirak etmir
- ☒ düzgün istifadədə öz keyfiyyətlərini yaxşılaşdırmır
- ☐ yaranmış məhsullara öz qiymətini keçirmir

Sual: İstehsal amili kimi torpağın xüsusiyyətlərinə nə aiddir? (Çəki: 1)

- ☐ insan əməyi ilə yaranmış
- ☐ əsasını əmək məsrəfləri təşkil edən qiymət
- ☐ dəyərin yaranmasında iştirak edir
- ☒ düzgün istifadədə öz keyfiyyətlərini yaxşılaşdırır
- ☐ yaranmış məhsullara öz qiymətini keçirir

Sual: İstehsal amili kimi torpağın xüsusiyyətlərinə nə aid deyil? (Çəki: 1)

- ☐ məkanda hərəkət etməyən
- ☐ ərazi üzrə təkrar istehsal olunmayan
- ☒ məhsuldarlıq üzrə diferensiallaşmayan
- ☐ aşılınmayan
- ☐ insan əməyi ilə yaranmayan

Sual: İstehsal amili kimi torpağın xüsusiyyətlərinə nə aiddir? (Çəki: 1)

- ☐ məkanda hərəkət edən
- ☐ ərazi üzrə təkrar istehsal olunan
- ☒ məhsuldarlıq üzrə diferensiallaşan
- ☐ aşılana
- ☐ insan əməyi ilə yaranan

Bölmə: 0301

Ad	0301
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Yeyinti sənayesinin mövsümi sahələrinə aiddir? (Çəki: 1)

- ☐ Piy
- ☐ Spirt
- ☐ Ət və süd
- ☐ Makaron
- ☒ Şəkər çuğunduru

Sual: Əhalini əsas ərzaq məhsulları ilə təmin edən sahələr: (Çəki: 1)

- ☐ tamlı yeyinti

- ☐ balıq
 - ☐ unüyükmə - yarma
 - ☒ çörəkbişirmə
 - ☐ spirt
-

Sual: Parfümeriya-kosmetika sahəsi yeyinti sənayesinin hansı sahələri qrupuna daxildir? (Çəki: 1)

- ☒ tamalı yeyinti
 - ☐ ət və süd
 - ☐ unüyükmə-yarma
 - ☐ balıq
 - ☐ kombinəlaşdırılmış yem
-

Sual: Əmək cisminə təsir etmə xarakterinə görə sənaye sahələri necə təsnifləşdirilir? (Çəki: 1)

- ☒ hasiledici və emal sənayesi;
 - ☐ hasiledici sənaye və balıqçılıq sənayesi;
 - ☐ yüngül və yeyinti sənayesi;
 - ☐ yüngül və ağır sənaye;
 - ☐ "A" və "B" qruplarına daxil olan sənaye sahələri
-

Sual: Məhsulun iqtisadi təyinatına görə sənaye sahələri necə təsnifləşdirilir? (Çəki: 1)

- ☐ maşın, avadanlıq və tikinti materialları istehsalı sahələri;
 - ☒ istehsal vasitələri və istehlak malları istehsal edən sahələr;
 - ☐ yeyinti məhsulları və elektrik avadanlıqları istehsalı sahələri;
 - ☐ yüngül və ağır sənaye;
 - ☐ hasiledici və emal sənayesi sahələri.
-

Sual: Sənaye müəssisələri hansı təsnifat əlamətlərinə görə "A" və "B" qruplarına aid edilir? (Çəki: 1)

- ☐ texnoloji istehsal üsulu ilə;
 - ☒ məhsulun iqtisadi təyinatına görə;
 - ☐ əmək cisminə təsir xüsusiyyətinə görə;
 - ☐ iqtisadi özünəməxsusluq əlamətinə görə;
 - ☐ istehsal olunan məhsulun istehlak edildiyi yerə görə
-

Sual: Sənaye müəssisələri hansı təsnifat əlamətlərinə görə hasiledici və emal müəssisələrinə ayrılır? (Çəki: 1)

- ☐ idarəçilik və təbəçilik əlamətlərinə görə;
 - ☐ məhsulun iqtisadi təyinatına görə;
 - ☒ əmək cisminə təsir xüsusiyyətinə görə;
 - ☐ iqtisadi özünəməxsusluq əlamətinə görə
 - ☐ istehsal olunan məhsulun istehlak edildiyi yerə görə.
-

Sual: Sənaye sahəsi nədir? (Çəki: 1)

- ☐ bütün maddi istehsal sahələrinin məcmusu;
 - ☒ müəyyən əlamətlərinə görə oxşar olan sənaye müəssisələrinin məcmusu;
 - ☐ qeyri-istehsal sahələrinin məcmusu;
 - ☐ torpağın əsas istehsal vasitəsi hesab edildiyi sahələrin məcmusu;
 - ☐ sənayenin tərkib hissələri arasındakı kəmiyyət nisbəti.
-

Sual: Yeyinti sənayesinin iqtisadi xüsusiyyətləri və özünəməxsusluğu daha çox necə təzahür edir? (Çəki: 1)

- ☐ müəssisələrin yerləşməsi və istehsal olunan məhsulun mövsümiliyi ilə
 - ☒ istehsal olunan məhsulun iqtisadi təyinatı və istifadə olunan xammalın mənşəyi ilə
 - ☐ ixtisaslı kadrların və iri müəssisələrin mövcudluğu ilə
 - ☐ texnikanın müxtəlifliyi və seriyalı məhsulun buraxılışı ilə
 - ☐ məhsul istehlakının mövsümiliyi və ixtisaslı kadrların olması ilə
-

Sual: Hansı məhsul tamli yeyinti sənayesinə aiddir? (Çəki: 1)

- ☒ mayonez
 - ☐ spirtli içkilər
 - ☐ tütün
 - ☐ alkoqolsuz içkilər
 - ☐ çay
-

Sual: Hansı məhsul yağ-piy sənayesinə aid deyil? (Çəki: 1)

- ☒ mayonez
 - ☐ spirtli içkilər
 - ☐ tütün
 - ☐ alkoqolsuz içkilər
 - ☐ çay
-

Sual: Hansı məhsul yağ-piy sənayesinə aiddir? (Çəki: 1)

- ☐ alkoqolsuz içkilər
 - ☐ ədviyyat
 - ☐ tütün məmulatları
 - ☒ paltar sabunu
 - ☐ qəhvə
-

Sual: Hansı məhsul tamli yeyinti sənayesinə aid deyil? (Çəki: 1)

- ☐ alkoqolsuz içkilər
 - ☐ ədviyyat
 - ☐ tütün məmulatları
 - ☒ paltar sabunu
 - ☐ qəhvə
-

Sual: Yeyinti sənayesinin hansı sahəsi bitki mənşəli kənd təsərrüfatı xammalını emal edir? (Çəki: 1)

- ☐ ət və süd

- ☐ balıq
- ☐ duz
- ☐ mineral sular hasilatı
- ☒ konserv

Sual: Yeyinti sənayesinin hansı sahəsi heyvan mənşəli kənd təsərrüfatı xammalını emal edir? (Çəki: 1)

- ☒ ət və süd
- ☐ balıq
- ☐ duz
- ☐ mineral sular hasilatı
- ☐ konserv

Sual: Hansı sahə aqrosənaye kompleksinin daha sosial əhəmiyyətli sahələrinə daxildir? (Çəki: 1)

- ☐ balıq
- ☐ kombinəlaşdırılmış yem
- ☐ qənnadı
- ☒ unüyütmə-yarma
- ☐ alkoqolsuz içkilər

Sual: Hansı sahə qənd-rafinad və unüyütmə sənaye məhsullarının ən iri istehlakçılarından biridir? (Çəki: 1)

- ☐ alkoqolsuz içkilər istehsalı
- ☒ qənnadı
- ☐ şəkər çuğunduru
- ☐ konserv
- ☐ makaron

Bölmə: 0302

Ad	0302
Suallardan	31
Maksimal faiz	31
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Sənaye sahələrini necə səciyyələndirmək olar? (Çəki: 1)

- ☐ İstehsal olunan məhsulun ümumi təyinatı, istifadə etdikləri xammalla, texnoloji proseslərin və əhalinin istehsal vərdişləri ilə səciyyələnən müəssisələrin cəmi kimi
- ☐ İstehsalın inkişaf səviyyəsi, texnoloji proseslər, istehsal edilən məhsulun ümumiliyi ilə səciyyələnən müəssisələrin cəmi kimi
- ☒ İstehsal olunan məhsulun ümumi təyinatı, istifadə olunan xammal, texnoloji proseslər və kadrların professional tərkibi ilə səciyyələnən müəssisələrin cəmi kimi

- ☐ İstehsal olunan məhsulun ümumi təyinatı, istifadə olunan xammalla, təbii və coğrafi şərait, kadrların professional tərkibi ilə səciyyələnən müəssisələrin cəmi kimi
 - ☐ İstifadə olunan xammalın ümumilliyi, texnoloji proseslər, kadrların professional tərkibi və ictimai əməyin ərazi bölgüsü ilə səciyyələnən müəssisələrin cəmi kimi
-

Sual: Yeyinti sənayesinə neçə ixtisaslaşdırılmış sahələr daxildir? (Çəki: 1)

- ☐ 20 – ə yaxın
 - ☐ 30 – a yaxın
 - ☒ 40 – a yaxın
 - ☐ 50 – ə yaxın
 - ☐ 60 – a yaxın
-

Sual: Yeyinti sənayesinin hansı məhsulu sonrakı sənaye emalı üçün yeyinti sənayesinin öz müəssisəsinə göndərilir? (Çəki: 1)

- ☐ Spirt
 - ☒ Şəkər
 - ☐ Duz
 - ☐ Nişasta
 - ☐ Kombinəlaşdırılmış yem
-

Sual: Yeyinti sənayesinin hansı məhsulu sonrakı emal üçün xalq təsərrüfatının başqa sahəsinin müəssisələrinə göndərilir? (Çəki: 1)

- ☒ spirt
 - ☐ şəkər
 - ☐ yağ
 - ☐ ət
 - ☐ süd.
-

Sual: Yeyinti sənayesində ilkin baza istehsalına nə aiddir? (Çəki: 1)

- ☐ Ət istehsalı
 - ☐ Çörəkbişirmə
 - ☐ Şərabın doldurulması
 - ☐ Konservlərin hazırlanması
 - ☒ Heyvanların kəsilməsi
-

Sual: Yeyinti sənayesində əsas ərzaq istehsalına nə aiddir? (Çəki: 1)

- ☒ Un məmulatlarının hazırlanması
 - ☐ Heyvanların kəsilməsi
 - ☐ Balıq ovu
 - ☐ Məhsul yığımı
 - ☐ Duz hasilatı
-

Sual: Yeyinti sənaye sahələri nə istehsal edir? (Çəki: 1)

- ☐ İstehsal vasitələri
- ☐ Əmək alətləri

- ☐ İstehlak alətləri
 - ☒ Həm istehsal vasitələri, həm də istehlak alətləri
 - ☐ Həm əmək vasitələri, həm də əmək alətləri
-

Sual: Yeyinti sənayenin əmtəəlik məhsulunda "A" qrupu ilə "B" qrupu arasındakı nisbət necədir? (Çəki: 1)

- ☐ 1/2 və 1/2
 - ☐ 1/4 və 3/4
 - ☐ 2/3 və 1/3
 - ☒ 1/3 və 2/3
 - ☐ 1/5 və 4/5
-

Sual: Yeyinti sənayesinin hansı sahəsi biokimyəvi, mikrobioloji və kimyəvi proseslər üstünlük təşkil edən sahələrə aiddir? (Çəki: 1)

- ☐ Qənd – rafinad
 - ☒ Piy istehsalı
 - ☐ Qənnadı
 - ☐ Unüyütmə
 - ☐ Makaron
-

Sual: Yeyinti sənayesinin hansı sahəsi əmək alətlərinin hazırlanmasının mexaniki əsasını təşkil edilməsində üstünlük təşkil edən sahələrə aiddir? (Çəki: 1)

- ☐ spirt
 - ☐ Piy istehsalı
 - ☐ Şəkər çuğunduru
 - ☒ Qənd – rafinad
 - ☐ Duz
-

Sual: Xammalın emal növlərinə görə yeyinti sənaye sahələri hansı qruplara bölünür? (Çəki: 1)

- ☐ Bitki və heyvan mənşəli kənd təsərrüfatı xammalını emal edən
 - ☐ Bitki və heyvan mənşəli kənd təsərrüfatı xammalını hasil və emal edən
 - ☐ Həm bitki və heyvan mənşəli kənd təsərrüfatı xammalı kimi, həm də kənd təsərrüfatına aid olmayan xammalı emal edən
 - ☒ Bitki və heyvan mənşəli kənd təsərrüfatı xammalı emal edən; kənd təsərrüfatına aid olmayan xammalın hasilatı və emalı
 - ☐ Bitki və heyvan mənşəli kənd təsərrüfatı xammalını hasil və emal edən; kənd təsərrüfatına aid olmayan xammalı hasil və emal edən
-

Sual: Yeyinti sənayesinin ən iri və yetkin sahələrindən biri: (Çəki: 1)

- ☐ Piy istehsalı
 - ☐ Qənnadı
 - ☐ Spirt
 - ☒ Unüyütmə-yarma
 - ☐ Duz istehsalı
-

Sual: Unüyütmə və yarma zavodları: (Çəki: 1)

- ☐ Müəyyən qədər mexanikləşdirilib
 - ☐ Onlarda əl əməyi üstünlük təşkil edir
 - ☐ Tamamilə mexanikləşdirilib
 - ☐ Müəyyən qədər avtomatlaşdırılıb
 - ☒ Texnoloji proseslərin yüksək səviyyədə avtomatlaşdırılması ilə fərqlənir
-

Sual: Hansı sahənin müəssisələri texniki və tibbi məhsullar istehsal edə bilər, yaxud yapışqan – yapışqanlı maddə, gön- dəri istehsal edən zavodlar üçün xammal təchizatçısı ola bilər? (Çəki: 1)

- ☐ tamlı yeyinti
 - ☒ ət və süd
 - ☐ balıq
 - ☐ unüyütmə - yarma
 - ☐ çörəkbişirmə
-

Sual: Yeyinti sənayesinin hansı sahəsi yarım sahələrə malik deyil? (Çəki: 1)

- ☐ tamlı yeyinti
 - ☐ ət və süd
 - ☐ unüyütmə-yarma
 - ☒ balıq
 - ☐ kombinəlaşdırılmış yem
-

Sual: Yeyinti sənayesinin hansı sahəsi tərkibinə görə ən mürəkkəb hesab olunur? (Çəki: 1)

- ☒ tamlı yeyinti
 - ☐ ət və süd
 - ☐ unüyütmə-yarma
 - ☐ balıq
 - ☐ kombinəlaşdırılmış yem
-

Sual: Hansı əlamətlərə görə sahələri “A” və “B” qruplara bölmək olar? (Çəki: 1)

- ☐ əmək alətlərinə təsir növü
 - ☒ istehsal olunan məhsulun iqtisadi təyinatı
 - ☐ məhsul emalı
 - ☐ istehlak olunan məhsul növləri
 - ☐ hazır məhsulun xüsusiyyəti
-

Sual: Hansı sahə 600 addan çox məhsul istehsal edir? (Çəki: 1)

- ☒ ət
 - ☐ süd
 - ☐ yağ-piy
 - ☐ konserv
 - ☐ alkoqolsuz içki istehsalı
-

Sual: Qeyd olunanlardan hansı yeyinti sənayesinin ən iri sahə qruplarını təşkil edir? (Çəki: 1)

- ☒ tamlı yeyinti
 - ☐ şəkər
 - ☐ buğda
 - ☐ spirt
 - ☐ yağ-piy
-

Sual: Yeyinti sənayesinin bütün sahələrinə məxsus olan xüsusiyyət: (Çəki: 1)

- ☐ mövsümi;
 - ☒ onun istehlakının daimiliyi və ümumiliyi;
 - ☐ hazır məhsulun alınma üsulu;
 - ☐ hazır məhsul ehtiyatının yaranması;
 - ☐ tez xarab olan məhsullar istehsalı.
-

Sual: Süd istehsalının xüsusiyyətlərinə aiddir: (Çəki: 1)

- ☐ istehlak rayonlarına meyl etmə; məhsulun qısa müddətli saxlanması
 - ☐ xammal zonalarına meyl etmə; məhsulun uzun müddətli saxlanması
 - ☒ xammal zonalarına meyl etmə ; məhsulun qısa müddətli saxlanması
 - ☐ istehlak rayonlarına meyl etmə; məhsulun uzun müddətli saxlanması
 - ☐ həm xammal zonalarında, həm də istehlak rayonlarında yerləşmə; məhsulun uzun müddətli saxlanması
-

Sual: Bu göstəricilərdən hansı sahə quruluşunun təhlilində istifadə olunmur? (Çəki: 1)

- ☐ Ayrı-ayrı sahələrin istehsal olunan məhsulun həcminə görə sənayedə xüsusi çəkisi;
 - ☐ Ayrı-ayrı sahələrin əsas istehsal fondlarının dəyərində görə sənayedə xüsusi çəkisi;
 - ☐ Ayrı-ayrı sahələrin sənaye-istehsal heyətinin sayına görə sənayedə xüsusi çəkisi;
 - ☒ Ayrı-ayrı sahələrin dövriyyə fondlarının dəyərində görə sənayedə xüsusi çəkisi;
 - ☐ Ayrı-ayrı sənaye sahələrinin inkişaf templəri.
-

Sual: Sənayenin sahə quruluşu nədir? (Çəki: 1)

- ☒ sənaye sahələri arasındakı qarşılıqlı istehsal əlaqələrini əks etdirən kəmiyyət nisbətləri;
 - ☐ sənaye sahələri arasındakı qarşılıqlı istehsal əlaqələrini əks etdirən kəmiyyətdir;
 - ☐ sənaye sahələri arasındakı qarşılıqlı kooperasiya əlaqələrini əks etdirən göstərici;
 - ☐ sənayenin digər sahələrlə əlaqəsini əks etdirən göstərici;
 - ☐ sənayenin tərkibinə daxil olan sahələrin ardıcılığı.
-

Sual: Yeyinti sənayesinin texniki-iqtisadi özünəməxsusluğuna nə aid deyil? (Çəki: 1)

- ☐ əsas kənd təsərrüfatı mənşəli xammal
 - ☐ istehlak olunan xammalın çoxkomponentli tərkibi
 - ☐ istehlak olunan əksər ərzaq növlərinin kütləvi xarakter daşması
 - ☒ əsasən mexaniki olan texnoloji proseslərin keçirilməsi
 - ☐ kənd təsərrüfatı ilə sıx əlaqə
-

Sual: Yeyinti sənayesinin hansı sahəsində biokimyəvi, mikrobioloji və kimyəvi üsulla emal olunan əmək cisimləri üstünlük təşkil edir? (Çəki: 1)

- ☐ qənd-rafinad
 - ☐ qənnadı
 - ☒ piy
 - ☐ unüyütmə
 - ☐ makaron
-

Sual: Yeyinti sənayesinin hansı sahəsində mexaniki üsulla emal olunan əmək cisimləri üstünlük təşkil edir? (Çəki: 1)

- ☐ şəkər çuğunduru
 - ☐ piy
 - ☐ spirt
 - ☒ unüyütmə
 - ☐ süd
-

Sual: Yeyinti sənayesinin hansı sahəsində mexaniki üsulla emal olunan əmək cisimləri üstünlük təşkil etmir? (Çəki: 1)

- ☐ qənd-rafinad
 - ☐ qənnadı
 - ☒ piy
 - ☐ unüyütmə
 - ☐ makaron
-

Sual: Yeyinti sənayesinin hansı sahəsində biokimyəvi, mikrobioloji və kimyəvi üsulla emal olunan əmək cisimləri üstünlük təşkil etmir? (Çəki: 1)

- ☐ şəkər çuğunduru
 - ☐ piy
 - ☐ spirt
 - ☒ unüyütmə
 - ☐ süd
-

Sual: Yeyinti sənayesinə hansı ən iri beş sahə daxildir? (Çəki: 1)

- ☐ çörəkbişirmə, qənnadı, unüyütmə-yarma, kombinəlaşdırılmış yem, alkoqolsuz içkilər
 - ☒ tamlı yeyinti, ət və süd, balıq, unüyütmə-yarma, çörəkbişirmə
 - ☐ içki istehsalı, tütün istehsalı, ət-süd, çörəkbişirmə, kombinəlaşdırılmış yem
 - ☐ tamlı yeyinti, ət, balıq, qənd, süd
 - ☐ çörəkbişirmə, unüyütmə, balıq, qənnadı, süd
-

Sual: Çörəkbişirmə sahəsinin spesifik xüsusiyyətlərinə nə aid deyil? (Çəki: 1)

- ☐ gündəlik istehsal olunan məhsulun vacibliyi əsasdır;
- ☐ ərazi xüsusiyyətinə görə istehsal olunan çörəyin lokallaşdırılması;
- ☐ yerli bazarlara istehsalçıların yönümlüyü
- ☐ sahədə qiymətlərin yüksək dərəcədə dövlət tənzimlənməsi qeyd olunur;
- ☒ böyük həcmdə olmayan istehsal, məhsul fərdi istehlak xarakteri daşıyır

Sual: Hansı sahə 300-dən artıq adda istehsal olunan məhsula malikdir? (Çəki: 1)

- ☐ ət
- ☒ süd
- ☐ yağ-piy
- ☐ konserv
- ☐ alkoqolsuz içkilər istehsalı

BÖLMƏ: 0303

Ad	0303
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İqtisadiyyatın sahə quruluşu nə deməkdir? (Çəki: 1)

- ☐ İqtisadiyyatda əmək vasitələrinin ümumi dəyərindəki istehsal olunan ümumi daxili məhsulda öz əksini tapan onun ayrı- ayrı sahələrinin arasındakı qarşılıqlı nisbət
- ☐ Əmək qabiliyyətli əhəlinin ümumi sayında konkret bir sahədə məşğul olanların xüsusi çəkisi ilə ifadə olunan ayrı- ayrı sahələr arasındakı nisbət
- ☐ Sahənin əsas istehsal fondlarının dəyəri ilə ifadə olunan ayrı- ayrı sahələr arasında nisbət
- ☐ Ümumi daxili məhsulda, məşğul olanların xüsusi çəkisində, əsas istehsal fondlarının dəyərində xüsusi çəkiyə malik olan yeyinti sənaye sahələri arasındakı nisbət
- ☒ İqtisadiyyatda əmək vasitələrinin ümumi dəyərində sahənin əsas istehsal fondlarının dəyərində, konkret bir sahədə çalışanların xüsusi çəkisi ilə, ümumi daxili məhsul istehsalındakı payları ilə ifadə olunan yeyinti sənayesinin ayrı- ayrı sahələri arasındakı nisbət

Sual: Aşağıdakı təsdiqini tapmış fikirlərdən hansı düzdür? (Çəki: 1)

- ☒ Yeyinti sənaye müəssisələri dünya sənayesində ən çox sayda malikdir
- ☐ Yeyinti sənaye müəssisələri ancaq kiçik istehsal müəssisələri kimi təqdim olunur
- ☐ Əksər yeyinti sənaye müəssisələri uzun bir müddət ərzində öz xərclərini ödəyir
- ☐ Yeyinti sənaye müəssisələri nisbətən yüksək olmayan səmərəlilik səviyyəsi ilə səciyyələnir
- ☐ Yeyinti sənaye müəssisələrinin yerləşdirilməsi xammal bazasının olub-olmamasından asılı deyil

Sual: Aşağıdakı təsdiqini tapmış fikirlərdən hansı düzdür? (Çəki: 1)

- ☒ Yeyinti sənaye müəssisələri dünya sənayesinin ən çoxsaylı müəssisələrdir. O, özündə həm çox böyük olmayan, həm də transmilli korporasiyaları birləşdirir; əksər yeyinti sənaye müəssisələri qısa bir vaxtda öz xərclərini çıxarır
- ☐ Yeyinti sənaye müəssisələri dünya sənayesində ən çoxsaylı müəssisələr sırasına düşmür, özündə yalnız kiçik müəssisələri birləşdirir, əksər yeyinti sənaye müəssisələri

öz xərclərini qısa bir vaxtda çıxarır

☐ Yeyinti sənaye müəssisələri dünya sənayesinin ən çoxsaylı müəssisələri sırasına aid deyil; özündə həm kiçik müəssisələri, həm də transmilli korporasiyaları birləşdirir

☐ Yeyinti sənaye müəssisələri dünya sənayesində ən çoxsaylı müəssisələrə malikdir; özündə ancaq kiçik müəssisələri birləşdirir; yeyinti sənaye müəssisələrinin əksəriyyəti xərclərini qısa bir vaxtda çıxarır

☐ Yeyinti sənaye müəssisələri dünya sənayesinin ən çoxsaylı müəssisələri sırasına aiddir; özündə transmilli korporasiyaları birləşdirir; yeyinti sənaye müəssisələrinin əksəriyyəti xərclərini uzun müddətdə çıxarır

Sual: Yeyinti sənayesini necə səciyyələndirmək olar? (Çəki: 1)

☐ Sənaye məhsulunun ümumi həcmində nisbətən yüksək xüsusi çəkiyə malikdir, məşğul olanları yüksək səviyyəlidir, əsas istehsal fondlarının dəyərində yüksək səviyyəyə malikdir

☐ Sənaye məhsulunun ümumi həcmində nisbətən aşağı səviyyəyə malikdir, əsas istehsal fondlarının dəyərində nisbətən aşağı səviyyəyə malikdir

☐ Sənaye məhsulunun ümumi həcmində nisbətən yüksək, məşğulluqda və əsas istehsal fondlarının dəyərində isə aşağı xüsusi çəkiyə malikdir

☒ Sənaye məhsulunun ümumi həcmində nisbətən yüksək xüsusi çəkiyə, məşğuluqda və əsas istehsal fondlarının dəyərində isə yüksək olmayan xüsusi çəkiyə malikdir

☐ Sənaye məhsulunun ümumi həcmində nisbətən yüksək xüsusi çəkiyə malikdir, məşğulluqda aşağı səviyyəyə, əsas istehsal fondlarının dəyərində isə yüksək səviyyəyə malikdir.

Sual: Aşağıda sadalananlardan hansı unüyütmə - yarma sahəsinin xüsusiyyətidir? (Çəki: 1)

☐ İri müəssisələrdə istehsal güclərinin təmərküzləşmə səviyyəsinin aşağı olması və müxtəlif mülkiyyət formalı kiçik müəssisələrin sayının çox olması

☐ İstehsal güclərinin kiçik və iri müəssisələrdə təmərküzləşmə səviyyəsinin yüksək olması və iri şəxsi mülkiyyət müəssisələrinin çox olması

☐ İri müəssisələrdə istehsal güclərinin təmərküzləşmə səviyyəsi və çoxsayı dövlət müəssisələrinin olması

☒ İstehsal güclərinin iri müəssisələrdə təmərküzləşmə səviyyəsinin yüksək olması və müxtəlif mülkiyyət formalı kiçik müəssisələrin çox olması

☐ Kiçik və orta müəssisələrdə istehsal güclərinin təmərküzləşmə səviyyəsinin aşağı olması və müxtəlif mülkiyyət formalı iri müəssisələrin çox olması

Sual: Çörəkbişirmə sahəsinin xüsusiyyəti nədən ibarətdir? (Çəki: 1)

☐ çörək istehsalının ərazi əlamətinə görə məhdudlaşdırılması; istehsalçıların yerli bazara istiqamətlənməsi; sahədə qiymətin yaranması prosesinə dövlət qarışmır

☒ çörək istehsalının ərazi əlamətinə görə məhdudlaşdırılması; istehsalçıların yerli bazara istiqamətlənməsi; sahədə qiymətin dövlət tənzimlənməsi yüksək dərəcədə özünü göstərir

☐ çörək istehsalı ərazi üzrə yerləşdirmədən asılı deyil; istehsalçılar azad surətdə yerli bazardan kənara çıxa bilirlər; sahədə qiymətin əmələ gəlməsinə dövlət qarışmır

☐ çörək istehsalı ərazi üzrə yerləşdirmədən asılı deyil; istehsalçılar azad surətdə yerli bazardan kənara çıxa bilirlər; sahədə qiymətin dövlət tərəfindən yüksək səviyyədə tənzimlənməsi qeyd olunur

☐ çörək istehsalı ərazi əlamətinə görə məhdudlaşdırılır; istehsalçılar azad surətdə yerli

bazardan kənara çıxırlar; sahədə qiymətin dövlət tənzimlənməsinin yüksək səviyyədə olması qeyd olunur.

Sual: Hansı sahədə əsas məhsuldan əlavə geniş çeşiddə yeyinti və texniki piylərin, yapışqanlı maddələrin (jelatin); ərzaq və yem üçün un, tibbi dərmanlar istehsal olunur? (Çəki: 1)

- ☐ tamlı yeyinti
 - ☒ ət və süd
 - ☐ balıq
 - ☐ unüyütmə - yarma
 - ☐ çörəkbişirmə
-

Sual: Yeyinti sənayesinin texniki-iqtisadi məxsusluğuna nə aid etmək olar? (Çəki: 1)

- ☐ əsasən sənaye təmayüllü xammal
 - ☐ istehlak olunan bir komponentli xammal
 - ☐ istehlak olunan əksər qida məhsullarının individual xarakter daşması
 - ☒ texnoloji, əsasən bioximik proseslərin müşahidə olunması
 - ☐ ticarət ilə sıx əlaqə
-

Sual: Sadalanan sahələrdən hansıları yeyinti sənayesində daha geniş sahəarası əlaqələrə malikdir? (Çəki: 1)

- ☐ makaron;
 - ☐ çörəkbişirmə;
 - ☒ yağ-piy;
 - ☐ konserv;
 - ☐ şərab.
-

Sual: Yeyinti sənayesinin hansı sahəsində tarasız xammal mühüm səmərə və mənfəət gətirir? (Çəki: 1)

- ☐ qənnadı;
 - ☒ çörəkbişirmə;
 - ☐ pivəbişirmə;
 - ☐ ət-süd;
 - ☐ yağ-piy.
-

Sual: Yeyinti müəssisələrini səciyyələndirən müddəalardan hansı doğru deyil? (Çəki: 1)

- ☐ dünya sənayesində işçilərinin sayına görə çoxsaylı hesab olunur
 - ☐ yeyinti müəssisələrinin həcmi məhsul buraxılışının növündən və ərazi yerləşməsindən asılıdır
 - ☐ əksər yeyinti müəssisələrinin xərcləri qısa müddətdə qaytarılır
 - ☐ istər kiçik istehsal müəssisələri, istərsə də transmilli şirkətləri özündə birləşdirir
 - ☒ coğrafi amildən asılı deyildir
-

Sual: Yeyinti müəssisələrini səciyyələndirən müddəalardan hansı doğrudur? (Çəki: 1)

- ☐ dünya sənayesində işçilərinin sayına görə azsaylı hesab olunur

- ☐ yeyinti müəssisələrinin həcmi məhsul buraxılışının növündən və ərazi yerləşməsindən asılı deyil
- ☐ əksər yeyinti müəssisələrinin xərcləri uzun müddətdə qaytarılır
- ☐ olduqca kiçik müəssisələri özündə birləşdirir
- ☒ coğrafi amildən asılıdır

Sual: Aşağıdakılardan hansı yeyinti sənayesinin asılı olduğu coğrafi amilə daxil deyil? (Çəki: 1)

- ☐ müxtəlif coğrafi şərtlərdə olan xammal bazasının xüsusiyyətləri
- ☐ qida məhsulları istehlakının milli ənənələri
- ☐ istehlak edilən məhsulların kəmiyyət və keyfiyyətində olan sosial-iqtisadi fərqlər
- ☒ nəqliyyat infrastrukturunun mövcudluğu
- ☐ qida məhsullarının istehlakında dini ənənələr

Bölmə: 0401

Ad	0401
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Yeyinti sənayesi, bu: (Çəki: 1)

- ☐ əməltutumlu sahədir
- ☒ materialtutumlu sahədir
- ☐ enerjitutumlu sahədir
- ☐ fondtutumlu sahədir
- ☐ kapitaltutumlu sahədir

Sual: Hansı sahə işçi qüvvəsinin təmərküzləşmə səviyyəsi yüksək olan rayonlara sövq edir? (Çəki: 1)

- ☒ Əməltutumlu
- ☐ Materialtutumlu
- ☐ Enerjitutumlu
- ☐ Fondtutumlu
- ☐ Kapitaltutumlu

Sual: Yeyinti sənayesinin hansı müəssisələri xammal mənbəyi olan rayonlara sövq edir? (Çəki: 1)

- ☒ konserv
- ☐ çörəkbişirmə
- ☐ liker-araq istehsalı
- ☐ alkoqolsuz içkilər
- ☐ qənd-rafinad istehsalı

Sual: Hansı müəssisələr istehlak rayonlarına sövq edir? (Çəki: 1)

- ☐ Konservlər
 - ☐ Şəkər çuğunduru
 - ☐ Şərab emalı müəssisələri
 - ☒ Qənd – rafinad
 - ☐ Balıq
-

Sual: Hansı müəssisə hər bir şəhərdə yerləşdirilməlidir? (Çəki: 1)

- ☒ çörəkbişirmə və alkoqolsuz içkilər sənaye müəssisələri
 - ☐ unüyütmə, şəkər çuğunduru sənaye müəssisələri
 - ☐ duz və qənd – rafinad sənaye müəssisələri
 - ☐ liker – araq və yarma müəssisələri
 - ☐ pivəbişirmə və balıq məhsulları istehsalı sənaye müəssisələri
-

Sual: İstehlak rayonlarına meyilli sahələr: (Çəki: 1)

- ☐ dağ-mədən
 - ☐ neft hasilatı
 - ☐ şəkər çuğunduru
 - ☒ çörəkbişirmə
 - ☐ konserv
-

Sual: Xammal mənbələrinə meyilli olmayan sahələr: (Çəki: 1)

- ☐ dağ-mədən
 - ☐ neft hasilatı
 - ☐ şəkər çuğunduru
 - ☒ çörəkbişirmə
 - ☐ konserv
-

Sual: Hansı sahənin yerləşməsi obyektiv səbəblərdən ciddi lokal xarakter daşıyır? (Çəki: 1)

- ☐ qənd-rafinad
 - ☐ maşınqayırma
 - ☐ makaron
 - ☒ subtropik sahələr
 - ☐ ayaqqabı
-

Sual: Hansı sahə xammal mənbələrinə yaxın yerləşdirilməlidir? (Çəki: 1)

- ☐ çörəkbişirmə
 - ☐ unüyütmə
 - ☒ ilkin şərabçılıq
 - ☐ likör-araq
 - ☐ pivəbişirmə
-

Sual: Hansı sahə istehlak rayonlarına yaxın yerləşdirilməməlidir? (Çəki: 1)

- ☐ çörəkbişirmə
 - ☐ unüyütmə
 - ☒ ilkin şərabçılıq
 - ☐ likör-araq
 - ☐ pivəbişirmə
-

Sual: Hansı sahə istehlak rayonlarına yaxın yerləşdirilməlidir? (Çəki: 1)

- ☒ pivəbişirmə
 - ☐ ilkin şərabçılıq
 - ☐ şəkər çuğunduru
 - ☐ yağ-pendir
 - ☐ tərəvəz
-

Sual: Hansı sahə xammal mənbələrinə yaxın yerləşdirilməməlidir? (Çəki: 1)

- ☒ pivəbişirmə
 - ☐ ilkin şərabçılıq
 - ☐ şəkər çuğunduru
 - ☐ yağ-pendir
 - ☐ tərəvəz
-

Sual: Hansı yeyinti sənayesi müəssisələri istehlak rayonlarına meyl etmir? (Çəki: 1)

- ☒ konserv
 - ☐ çörəkbişirmə
 - ☐ likör-araq istehsalı
 - ☐ qənd-rafinad istehsalı
 - ☐ alkoqolsuz içkilər
-

Sual: Hansı müəssisələr xammal mənbələrinə meyl etmir? (Çəki: 1)

- ☐ konserv
 - ☐ şəkər çuğunduru
 - ☐ ilkin şərabçılıq müəssisələri
 - ☒ qənd-rafinad
 - ☐ balıqçılıq
-

BÖLMƏ: 0402

Ad	0402
Suallardan	23
Maksimal faiz	23
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Yeyinti sənaye sahələrinin yerləşdirilməsinin xüsusiyyətinə nə aiddir? (Çəki: 1)

- ☐ İstehsalın əməktutumluluğu
 - ☐ Yeyinti məhsullarının istehlakının xüsusiyyətlərinə görə ərazi üzrə məhdudlaşdırılması
 - ☐ Emal edilən xammalın birkomplektli tərkibə malik olması
 - ☐ Çoxsaylı xammal növlərinin daşınılmasının mümkünlüyü
 - ☒ Bir çox xammal növlərinin istehsalının mövsümi xüsusiyyətə malik olması
-

Sual: Hansı müəssisə hazırladığı hazır məhsulun çəkisindən bir neçə dəfə artıq olan xammaldan istifadə edir? (Çəki: 1)

- ☒ şəkər çuğunduru
 - ☐ qənd – rafinad
 - ☐ pivəbişirmə
 - ☐ makaron istehsal edən
 - ☐ liker – araq
-

Sual: Hansı müəssisələrdə hazır məhsulun çəkisi ilkin xammalın çəkisini əhəmiyyətli dərəcədə üstələyir? (Çəki: 1)

- ☐ şəkər çuğunduru
 - ☐ qənd – rafinad
 - ☒ pivəbişirmə
 - ☐ makaron istehsalı
 - ☐ yağ – pendir istehsalı
-

Sual: Hansı müəssisədə ilkin xammalın çəkisi hazır məhsulun çəkisi ilə müqayisə edilə bilər? (Çəki: 1)

- ☐ şəkər çuğunduru
 - ☒ qənd – rafinad
 - ☐ pivəbişirmə
 - ☐ yağ – pendir
 - ☐ liker – araq
-

Sual: Hansı müəssisələr hər bir vilayətdə və uzaq əyalətlərdə mütləq yerləşdirilməlidir? (Çəki: 1)

- ☐ tütün istehsalı və alkoqolsuz içkilər sənayesi
 - ☒ unüymə, ət və süd sənaye müəssisələri
 - ☐ duz və qənd – rafinad sənaye müəssisələri
 - ☐ liker – araq və yarma müəssisələri
 - ☐ pivəbişirmə və balıq məhsulları sənaye müəssisələri
-

Sual: Hansı sahənin yerləşdirilməsi elmi – iqtisadi əsaslandırmadan asılı olmayaraq məhdudlaşdırılmalıdır? (Çəki: 1)

- ☐ tütün istehsalı və alkoqolsuz içkilər sənayesi
- ☐ unüymə, ət və süd sənaye müəssisələri
- ☐ duz və qənd – rafinad sənaye müəssisələri
- ☐ liker – araq və yarma müəssisələri

- ☒ tütün istehsalı, çay və sitrus məhsulları istehsalı
-

Sual: Hansı sahənin müəssisələri iri istehlak məntəqələrində yerləşdirilir? (Çəki: 1)

- ☒ çörəkbişirmə
 - ☐ kombinəlaşdırılmış yem
 - ☐ duz istehsalı
 - ☐ tütün
 - ☐ çuğundur - şəkər
-

Sual: Hansı müəssisələr ət, süd və quşçuluğun yüksək inkişaf etdiyi rayonlarda yerləşdirilir? (Çəki: 1)

- ☐ pendir istehsalı
 - ☐ tamlı- yeyinti
 - ☐ süd- konserv
 - ☐ yağ istehsalı
 - ☒ kombinə edilmiş yem istehsalı
-

Sual: Ət və süd sənayesinin yerləşdirilməsi xüsusiyyətinə nə təsir göstərir? (Çəki: 1)

- ☐ su ehtiyatlarının olması
 - ☐ regionda əmək ehtiyatlarının çoxluğu
 - ☐ sosial infrastrukturun olması
 - ☒ maldarlıq təsərrüfatının yerləşdiyi yer
 - ☐ xammalın daima olması
-

Sual: Saxlanma müddəti məhdud olan ət məhsulları sənaye müəssisələri harada yerləşdirilir? (Çəki: 1)

- ☒ iri yaşayış məntəqələrində
 - ☐ xammal zonasında
 - ☐ həm iri yaşayış məntəqələrində, həm də xammal zonasında
 - ☐ kənd yerlərində
 - ☐ dağlıq regionlarda
-

Sual: Saxlanması uzunmüddətli olan ət məhsulları müəssisələri harada yerləşdirilir? (Çəki: 1)

- ☐ iri yaşayış məntəqələrində
 - ☐ xammal zonasında
 - ☒ həm iri yaşayış məntəqələrində, həm də xammal zonasında
 - ☐ kənd yerlərində
 - ☐ dağlıq regionlarda
-

Sual: Hansı süd məhsulları müəssisələri istehlak məntəqələrində yerləşdirilir? (Çəki: 1)

- ☐ yağ – pendir
- ☐ pendir istehsalı
- ☐ süd-konservlər
- ☐ kəsmik və xama istehsal edən

- ☒ kefir və yoqurt istehsal edən
-

Sual: Yeyinti sənaye müəssisələrinin yerləşdirilməsinin iqtisadi əsaslandırılması hansı ardıcılıqla həyata keçirilir? (Çəki: 1)

- ☐ müəssisənin yerləşdirilməsinin makro rayonunun müəyyən edilməsi; əlavə istehsal güclərinə olan tələbatın müəyyənləşdirilməsi
 - ☒ xammalın emalı üçün lazım olan əlavə istehsal güclərinə olan tələbatın müəyyən edilməsi; əlavə istehsal güclərinin yerləşdirilməsi mikrorayonunun müəyyən edilməsi; müəssisənin yerləşdirilməsinin mikrorayonunun müəyyən edilməsi
 - ☐ xammalın emalı üçün lazım olan əlavə istehsal güclərinə olan tələbatın müəyyən edilməsi; əlavə istehsal güclərinin yerləşdirilməsinin müəyyən edilməsi; əlavə istehsal güclərinə olan tələbatın müəyyən edilməsi
 - ☐ istehsalın yerləşdirilməsinin mikrorayonunun müəyyən edilməsi; yerləşdirmənin mikrorayonunun müəyyən edilməsi; əlavə istehsal güclərinə olan tələbatın müəyyən edilməsi
 - ☐ Müəssisələrin yerləşdirilməsi üçün makrorayonun müəyyən edilməsi; xammal emalına lazım olan əlavə istehsal güclərinə olan tələbatın müəyyən edilməsi; əlavə istehsal güclərinin yerləşdirilməsi üçün mikrorayonunun müəyyən edilməsi
-

Sual: Bişmiş kolbasa məmulatlarının istehsalını təşkil edən müəssisələrinin yerləşdirmə xüsusiyyətləri nədədir? (Çəki: 1)

- ☒ əsasən istehlak məntəqərində yerləşdirilir
 - ☐ xammal mənbələri olan rayonlara
 - ☐ ferma və otlaqlara yaxın yerləşdirilməsi
 - ☐ sıx əhali olan məntəqələrdən uzaq
 - ☐ məktəb və ali məktəblərə yaxın
-

Sual: Yeyinti sənayesinin hansı sahəsi məhsul istehlakını həyata keçirir? (Çəki: 1)

- ☐ balıq
 - ☐ spirt
 - ☒ un emalı
 - ☐ çuğundur-şəkər
 - ☐ çay
-

Sual: Sənaye istehsalatlarının yerləşdirilməsinin əsas prinsiplərinə nə daxildir? (Çəki: 1)

- ☐ istehsalın yaşayış yerlərindən uzaqlaşması, ölkə ərazisində bərabər yerləşməsi;
 - ☐ iqtisadiyyatın beynəlmillələşməsi, beynəlxalq əmək bölgüsündə iştirakın zəruriliyi, təmərküzləşmənin sürətlənməsi;
 - ☒ istehsalın xammal mənbələrinə və istehlak rayonlarına yaxınlaşması, ölkə ərazisində bərabər yerləşməsi;
 - ☐ işsizlərin və ixtisassız kadrların sayının az olduğu rayonlara meyl etmə; xarici bazarda rəqabət qabiliyyətli olan məhsul istehsalı, xammalın olmamasına baxmayaraq ucuz işçi qüvvəsinə malik olan regionlara üstünlük verilməsi
 - ☐ hərbi sənayenin üstün inkişafını təmin edən ərazilərə meyl etmə, regionlarda yalnız valyuta gətirən məhsulların yerləşməsi.
-

Sual: Sənaye istehsalının yerləşdirilməsinin əsas prinsiplərinə nə daxil deyildir? (Çəki: 1)

- ☒ istehsalın yaşayış yerlərindən uzaqlaşması;
 - ☐ iqtisadiyyatın beynəlmilləşməsi, beynəlxalq əmək bölgüsündə iştirakın zəruriliyi;
 - ☐ istehsalın xammal mənbələrinə və istehlak rayonlarına yaxınlığı;
 - ☐ sənaye istehsalının ölkə ərazisində bərabər yerləşməsi;
 - ☐ iqtisadi rayonlar arasında səmərəli əmək bölgüsü və onların təsərrüfatının kompleks inkişafı.
-

Sual: Sənaye istehsalının yerləşdirilməsinin əsas prinsiplərinə nə daxil deyildir? (Çəki: 1)

- ☐ istehsalın xammal mənbələrinə və istehlak rayonlarına yaxınlaşması;
 - ☐ iqtisadiyyatın beynəlmilləşməsi, beynəlxalq əmək bölgüsündə iştirakın zəruriliyi;
 - ☐ ölkənin xarici müdaxilələrdən müdafiəsi və ətraf mühitin mühafizəsi;
 - ☒ xammalın olmasına baxmayaraq ucuz işçi qüvvəsinə malik olan regionlara üstünlük verilməsi;
 - ☐ iqtisadi rayonlar arasında səmərəli əmək bölgüsü və onların təsərrüfatının kompleks inkişafı.
-

Sual: Sənayenin yerləşdirilməsinin əsas prinsiplərinə nə aid deyil? (Çəki: 1)

- ☐ sənayenin xammal və enerji mənbələrinə, istehlak rayonlarına maksimum yaxınlaşması;
 - ☐ ən yaxşı təbii və sosial-iqtisadi şərtlərin və kompleks inkişaf imkanlarının olduğu ayrı-ayrı iqtisadi rayonların ixtisaslaşması;
 - ☒ sənaye sahələrinin investorların maraqlarına uyğun olaraq yerləşməsi;
 - ☐ beynəlxalq əmək bölgüsünün nəzərə alınması;
 - ☐ ölkə üzrə müxtəlif regionların iqtisadiyyatlarının bərabərləşdirilməsi.
-

Sual: Xammalının çəkisi hazır məhsulun çəkisindən dəfələrlə çox olan sahələr necə yerləşdirilir? (Çəki: 1)

- ☒ xammal mənbələrinə yaxın
 - ☐ istehlak rayonlarında
 - ☐ enerji mənbələrinə yaxın
 - ☐ əmək ehtiyatlarına yaxın
 - ☐ istər istehlak rayonlarında, istərsə də xammal zonalarında
-

Sual: Hazır məhsulun çəkisi xammalının çəkisindən dəfələrlə çox olan sahələr necə yerləşdirilir? (Çəki: 1)

- ☐ xammal mənbələrinə yaxın
 - ☒ istehlak rayonlarında
 - ☐ enerji mənbələrinə yaxın
 - ☐ əmək ehtiyatlarına yaxın
 - ☐ istər istehlak rayonlarında, istərsə də xammal zonalarında
-

Sual: Hazır məhsulun çəkisi xammalının çəkisinə təqribən bərabər olan sahələr necə yerləşdirilir? (Çəki: 1)

- ☐ xammal mənbələrinə yaxın
- ☐ istehlak rayonlarında
- ☐ enerji mənbələrinə yaxın

- ☐ əmək ehtiyatlarına yaxın
- ☒ istər istehlak rayonlarında, istərsə də xammal zonalarında

Sual: Yerləşmə xarakterinə görə sənaye sahələri hansı üç qrupa ayrılır? (Çəki: 1)

- ☐ fondtutumlu, nəmətutumlu, materialtutumlu
- ☐ fondtutumlu, elmtutumlu, əməktutumlu
- ☒ əməktutumlu, materialtutumlu, enerjitutumlu
- ☐ elmtutumlu, materialtutumlu, enerjitutumlu
- ☐ fondtutumlu, elmtutumlu, enerjitutumlu

Bölmə: 0403

Ad	0403
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Aşağıda verilən fikirlərin hansı düzdür? (Çəki: 1)

- ☒ dəyirmanlar əsasən məhsulun istehlak olunduğu yerdə, yarma zavodları isə yarma becərilən rayonlarda yerləşdirilir
- ☐ dəyirmanlar əsasən yarma bitkiləri becərilən rayonlarda, yarma zavodları isə məhsulun istehlakı yerlərində yerləşdirilir
- ☐ dəyirmanlar və yarma zavodları əsasən məhsulun istehlakı yerlərində yerləşdirilir
- ☐ dəyirmanlar və yarma zavodları əsasən yarma bitkiləri becərilən rayonlarda yerləşdirilir
- ☐ dəyirmanların və yarma zavodlarının yerləşdirilməsi yarma bitkilərinin becərildiyi və məhsulun istehlakı rayonlarından asılı deyil

Sual: Süd istehsalının xüsusiyyətləri nədən ibarətdir? (Çəki: 1)

- ☐ onun həm istehlak rayonlarına yaxınlığı, həm də xammal zonasına yaxın olması, həmçinin hazır məhsulun saxlanma müddətinin çox qısa olması
- ☐ istehlak rayonlarına meylli olması və məhsulun saxlanma müddətinin uzun olması
- ☐ xammal zonalarına meylli olması və hazır məhsulun saxlanma müddətinin uzun olması
- ☒ xammal zonasına meylli olması və hazır məhsulun saxlanma müddətinin qısa olması
- ☐ istehlak rayonlarına meylli olması və məhsulun saxlanma müddətinin qısa olması

Sual: Aşağıda verilən fikirlərin hansı düzdür? (Çəki: 1)

- ☐ çörəyin saxlanma müddətində məhdudiyyət yoxdur, ona görə də onun uzunmüddətli ehtiyatı saxlanılır
- ☐ unüytmə zavodlarının hazır məhsullarının böyük bir hissəsi məhsulun keyfiyyətinə zərər vermədən xüsusi nəqliyyatla daşınır

- ☒ taxılın üyüdülməsi zamanı alınan undan başqa əlavə məhsul və tullantılar konservləşdirilmiş yemlər üçün çox qiymətli məhsullardır
 - ☐ unüyyütmə müəssisələrində alınan əlavə məhsul və tullantılardan ikinci məhsulun alınmasında istifadə olunur
 - ☐ çörəkbişirmə müəssisələri əsasən xammal mənbəyi olan rayonlara meyilli olurlar
-

Sual: Hazır yeyinti məhsullarının istehsalında əlavə istehsal gücü necə müəyyən edilir? (Çəki: 1)

- ☐ müəssisənin iş vaxtının əlavə məhsul həcminə nisbəti və onun istifadə gücü əmsalına xasili
 - ☐ müəssisənin iş vaxtı ilə və məhsulun əlavə istehsal həcmi arasında olan fərqin güclərdən istifadə əmsalına hasili
 - ☐ xammalın əlavə həcmnin onun optimal emal dövrünə nisbətinin güclərdən istifadə əmsalına hasili
 - ☒ məhsul istehsalının əlavə həcmnin müəssisənin iş vaxtına nisbətinin güclərdən istifadə əmsalına hasili
 - ☐ müəssisənin iş vaxtının məcmusu və əlavə xammal həcminə hasili
-

Sual: Yeyinti sənaye sahələrinin hansı xüsusiyyəti onların yerləşdirilməsinə təsir edir? (Çəki: 1)

- ☐ çoxnövlü xammalın mövsümi xüsusiyyəti, xammalın emalının bir tərkibli olması, maya dəyərində və yeyinti məhsullarının maya dəyərində nəqliyyat xərclərinin azlığı
 - ☐ xammal emalının tərkibinin çox komponentli olması, ayrı – ayrı xammal resurslarının daşınılmaması, yeyinti məhsullarının dəyərində və maya dəyərində daşınma xərclərinin aşağı paya malik olması
 - ☒ bir çox xammal növlərinin mövsümi xüsusiyyəti, bəzi xammalın və hazır yeyinti məhsullarının daşınılmaz olması, bir çox yeyinti məhsullarının istehlakının hər yerdə və kütləvi istehlakı
 - ☐ əksər yeyinti məhsullarının istehlakının mövsümi xüsusiyyəti, xammalın emalının tərkibinin bir komponentli olması, məhsulun maya dəyərində nəqliyyat xərclərinin yüksək xüsusi çəkisi
 - ☐ xammalın bir çoxunun mövsümi xüsusiyyəti, ayrı – ayrı xammal resurslarının daşınılmaz olması, məhsulun maya dəyərində nəqliyyat xərclərinin xüsusi çəkisinin aşağı olması
-

Sual: Süd məhsullarını istehsal edən müəssisələrin yerləşdirilməsi xüsusiyyətləri nədədir? (Çəki: 1)

- ☒ əsasən istehlak məntəqəsində yerləşdirilməsi
 - ☐ xammal mənbələri olan rayonlara yaxın
 - ☐ ferma və otlaqlara yaxın yerləşdirilməsi
 - ☐ sıx əhali olan məntəqələrdən uzaq
 - ☐ uşaq təşkilatlarına yaxın yerləşdirilməsi
-

Sual: Yeyinti sənaye sahələrinin hansı xüsusiyyətləri onun yerləşməsinin xarakterinə təsir etmir? (Çəki: 1)

- ☒ məhsulun enerjitutumu;
- ☐ bir çox xammal növlərinin istehsalının mövsümi xarakteri;
- ☐ ayrı-ayrı xammal ehtiyatlarının fiziki cəhətdən nəql edilmə imkanlarının olmaması;

- ☐ bir sıra xammal növlərinin iqtisadi cəhətdən nəql edilmə imkanlarının olmaması;
- ☐ bir çox ərzaq məhsullarının istehlakının mövsümi xarakteri.

Bölmə: 0501

Ad	0501
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Yeyinti sənayesinin hansı sahələrində il ərzində məhsulun qeyri-bərabər istehlakı ilə əlaqədar olaraq istehsalın mövsümi enmələri müşahidə olunur? (Çəki: 1)

- ☐ qənnadı
- ☐ makaron
- ☐ tütün
- ☒ alkoqolsuz içkilərin istehsalı
- ☐ yağ-piy

Sual: İstehsal güclərindən istifadənin yaxşılaşdırılmasının ekstensiv yollarına nə aiddir? (Çəki: 1)

- ☒ təqvim iş vaxtında avadanlığın istifadəsinin yaxşılaşdırılması
- ☐ istehsal texnikasının təkmilləşdirilməsi
- ☐ istehsal proseslərinin kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması
- ☐ avadanlığın modernləşdirilməsi
- ☐ istehsalın ixtisaslaşması, təmərküzləşməsi və kombinələşməsi

Sual: Planlaşdırmanın hansı metodu son məqsədlərin müəyyən edilməsinə əsaslanaraq planlaşdırmanı qurur, sonra isə ilk növbədə elm və texnikanın nailiyyətlərinə əsaslanaraq bu məqsədlərin reallaşdırılmasının mümkün yollarını işləyib hazırlayır? (Çəki: 1)

- ☐ balans metodu
- ☒ proqram məqsədli metod
- ☐ normativ metod
- ☐ qrafik metod
- ☐ şəbəkə metodu

Sual: Elmi-texniki tərəqqinin planlaşdırılmasında planlaşdırmanın hansı metodu geniş tətbiq olunur? (Çəki: 1)

- ☐ balans metodu
 - ☒ proqram məqsədli metod
 - ☐ normativ metod
 - ☐ qrafik metodu
 - ☐ şəbəkə metodu
-

Sual: Plan dövrünün sonuna istehsal güc necə adlanır? (Çəki: 1)

- ☐ giriş üzrə
- ☒ çıxış üzrə
- ☐ daxil olma
- ☐ layihə üzrə
- ☐ orta illik

Bölmə: 0503

Ad	0503
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Əmtəə nomenklaturası nədir? (Çəki: 1)

- ☒ sənaye müəssisəsində istehsal edilən ümumi və ya oxşar təyinatlı bircinsli və müxtəlif cinsli məhsulların siyahısı
 - ☐ özünün müəyyən əlamətinə, xassəsinə və təyinatına görə formalaşan müxtəlif növ və cürbəcür məhsullar yığımı
 - ☐ istehsal edilən əmtəələrin ümumi həcmində hər bir əmtəə növünün xüsusi çəkisi
 - ☐ ümumi və ya oxşar təyinatlı məhsulların müxtəlif növləri və sahəaltı növləri
 - ☐ iqtisadiyyatın istənilən sahəsində fəaliyyət göstərən bütün mülkiyyət formaları tərəfindən istehsal edilən müxtəlif təyinatlı, müxtəlif əmtəələrin siyahısı
-

Sual: Məhsul çeşidi nədir? (Çəki: 1)

- ☐ sənaye müəssisələrində istehsal edilən ümumi və oxşar təyinatlı bircins və müxtəlif cinsli məhsulların siyahısı
 - ☒ özünün müəyyən əlamətinə, xassəsinə və təyinatına görə formalaşan müxtəlif növ və cürbəcür məhsullar yığımı
 - ☐ istehsal edilən əmtəələrin ümumi həcmində hər bir əmtəə növünün xüsusi çəkisi
 - ☐ ümumi və oxşar təyinatlı məhsulun növlərinin yarım-növ məhsulların müxtəlifliyi
 - ☐ iqtisadiyyatın istənilən sahəsində bütün mülkiyyət formalarının müəssisələrində istehsal edilən, müxtəlif təyinatlı müxtəlif əmtəələrin siyahısı
-

Sual: Çeşidin genişliyi nə deməkdir? (Çəki: 1)

- ☒ sənaye tərəfindən buraxılan və satışda olan bircinsli və ya müxtəlif cinsli məhsul qruplarının növ miqdarı
- ☐ sənaye tərəfindən buraxılan və satışda olan bircins qrup məhsullarının növ müxtəlifliyinin və adlarının miqdarı
- ☐ istehlakçıların davamlı olaraq tələbat duyduğu və həmin məhsula tələbatı ödəyən məhsulların növlərinin, növ müxtəlifliyinin və adlarının miqdarı
- ☐ sahənin ümumi istehsalında yeni növ məhsulların miqdarı
- ☐ məhsulların istehlakçıların müxtəlif segmentlərinin real əsaslandırılmış tələbatlarını

Sual: Çeşidin davamlılığı nə deməkdir? (Çəki: 1)

- ☐ sənaye tərəfindən buraxılan və satışda olan bircinsli və ya müxtəlif cinsli məhsul qruplarının növ miqdarı
 - ☐ sənaye tərəfindən buraxılan və satışda olan bircins qrup məhsullarının növ müxtəlifliyinin və adlarının miqdarı
 - ☒ istehlakçıların davamlı olaraq tələbat duyduğu və həmin məhsula tələbatı ödəyən məhsulların növlərinin, növ müxtəlifliyinin və adlarının miqdarı
 - ☐ sahənin ümumi istehsalında yeni növ məhsulların miqdarı
 - ☐ məhsulların istehlakçıların müxtəlif segmentlərinin real əsaslandırılmış tələbatlarını daha tam ödəmək qabiliyyəti
-

Sual: Çeşidin təzələnməsi nə deməkdir? (Çəki: 1)

- ☐ sənaye tərəfindən buraxılan və satışda olan bircinsli və ya müxtəlif cinsli məhsul qruplarının növ miqdarı
 - ☐ sənaye tərəfindən buraxılan və satışda olan bircins qrup məhsullarının növ müxtəlifliyinin və adlarının miqdarı
 - ☐ istehlakçıların davamlı olaraq tələbat duyduğu və həmin məhsula tələbatı ödəyən məhsulların növlərinin, növ müxtəlifliyinin və adlarının miqdarı
 - ☒ sahənin ümumi istehsalında yeni növ məhsulların miqdarı
 - ☐ məhsulların istehlakçıların müxtəlif segmentlərinin real əsaslandırılmış tələbatlarını daha tam ödəmək qabiliyyəti
-

Sual: Çeşidin rasionallığı nə deməkdir? (Çəki: 1)

- ☐ sənaye tərəfindən buraxılan və satışda olan bircinsli və ya müxtəlif cinsli məhsul qruplarının növ miqdarı
 - ☐ sənaye tərəfindən buraxılan və satışda olan bircins qrup məhsullarının növ müxtəlifliyinin və adlarının miqdarı
 - ☐ istehlakçıların davamlı olaraq tələbat duyduğu və həmin məhsula tələbatı ödəyən məhsulların növlərinin, növ müxtəlifliyinin və adlarının miqdarı
 - ☐ sahənin ümumi istehsalında yeni növ məhsulların miqdarı
 - ☒ məhsulların istehlakçıların müxtəlif segmentlərinin real əsaslandırılmış tələbatlarını daha tam ödəmək qabiliyyəti
-

Sual: Əmtəəlik məhsul nədir? (Çəki: 1)

- ☒ bu, DÜST-ə və texniki şərtlərə uyğun olan hazır məhsulların, yarımfabrikatların, xidmətlərin, tam başa çatmış və kənara satılması nəzərdə tutulmuş sənaye xarakterli işlərin dəyəridir
 - ☐ sənaye müəssisəsinin istehsalı tam başa çatmış məhsulu
 - ☐ əmtəə olana qədər emal mərhələsini keçməli olan məhsul
 - ☐ bu, fərdi istehsal olunan hazır məhsulların və yarımfabrikatların, eləcə də sifarişçi tərəfindən ödənilən sənaye xarakterli xidmətlərin dəyəridir
 - ☐ hesabat dövründə (ilində) istehsal olunan məhsul
-

Sual: Hazır məmulatlar nədir? (Çəki: 1)

- ☐ bu, DÜST-ə və texniki şərtlərə uyğun olan hazır məhsulların, yarımfabrikatların,

xidmətlərin, tam başa çatmış və kənara satılması nəzərdə tutulmuş sənaye xarakterli işlərin dəyəridir

- ☒ sənaye müəssisəsinin istehsalı tam başa çatmış məhsulu
 - ☐ əmtəə olana qədər emal mərhələsini keçməli olan məhsul
 - ☐ bu, fərdi istehsal olunan hazır məhsulların və yarımfabrikatların, eləcə də sifarişçi tərəfindən ödənilən sənaye xarakterli xidmətlərin dəyəridir
 - ☐ hesabat dövründə (ilində) istehsal olunan məhsul
-

Sual: Satılan məhsulun həcmi nədir? (Çəki: 1)

- ☐ bu, DÜST-ə və texniki şərtlərə uyğun olan hazır məhsulların, yarımfabrikatların, xidmətlərin, tam başa çatmış və kənara satılması nəzərdə tutulmuş sənaye xarakterli işlərin dəyəridir
 - ☐ sənaye müəssisəsinin istehsalı tam başa çatmış məhsulu
 - ☐ əmtəə olana qədər emal mərhələsini keçməli olan məhsul
 - ☒ bu, fərdi istehsal olunan hazır məhsulların və yarımfabrikatların, eləcə də sifarişçi tərəfindən ödənilən sənaye xarakterli xidmətlərin dəyəridir
 - ☐ hesabat dövründə (ilində) istehsal olunan məhsul
-

Sual: Ümumi məhsul nədir? (Çəki: 1)

- ☐ bu, DÜST-ə və texniki şərtlərə uyğun olan hazır məhsulların, yarımfabrikatların, xidmətlərin, tam başa çatmış və kənara satılması nəzərdə tutulmuş sənaye xarakterli işlərin dəyəridir
 - ☐ sənaye müəssisəsinin istehsalı tam başa çatmış məhsulu
 - ☐ əmtəə olana qədər emal mərhələsini keçməli olan məhsul
 - ☐ bu, fərdi istehsal olunan hazır məhsulların və yarımfabrikatların, eləcə də sifarişçi tərəfindən ödənilən sənaye xarakterli xidmətlərin dəyəridir
 - ☒ müəyyən vaxt dövründə (ay, rüb, il) istehsal olunan məhsul
-

Sual: Yeyinti sənayesinin hansı sahələrində istehsal gücü məhsulun maksimal mümkün buraxılışı ilə müəyyən olunur? (Çəki: 1)

- ☐ çuğundur-şəkər
 - ☐ kartof-nişasta
 - ☐ ilkin şirabçılıq
 - ☒ liker – araq
 - ☐ yağ – piy
-

Sual: Yeyinti sənayesinin hansı sahələrində istehsal gücü xammalın maksimal mümkün emalı ilə müəyyən olunur? (Çəki: 1)

- ☐ qənd-rafinad
 - ☐ çörəkbişirmə
 - ☐ marqarin
 - ☐ təkrar şirabçılıq
 - ☒ yağ-piy
-

Sual: Hansı sahədə əmtəəlik və ümumi məhsul həcmi uyğun gəlmir? (Çəki: 1)

- ☐ çörəkbişirmə

- ☒ .şərabçılıq
- ☐ ət və süd
- ☐ alkoqolsuz içkilər istehsalı
- ☐ qənnadı

Sual: Xalis məhsul necə hesablanır? (Çəki: 1)

- ☐ Vergi və ayırmalar çıxıldıqdan sonra məhsulun satışından alınan mənfəət
- ☒ material xərcləri və amortizasiya çıxıldıqdan sonra qalan əmtəəlik məhsul
- ☐ amortizasiya çıxıldıqdan sonra qalan əmtəəlik məhsul
- ☐ material xərcləri və amortizasiya çıxıldıqdan sonra qalan ümumi məhsul
- ☐ material xərcləri və amortizasiya çıxıldıqdan sonra satılıq məhsul

Bölmə: 0502

Ad	0502
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Aşağıda sadalananlardan hansı əmtəəlik məhsulun nomenklaturasına aiddir? (Çəki: 1)

- ☒ kolbasa məmulatları
- ☐ sosiskalar
- ☐ vetçina
- ☐ hissə verilmiş kolbasa
- ☐ bişirilmiş kolbasa

Sual: Əmtəəlik məhsulun nomenklaturasına aiddir: (Çəki: 1)

- ☐ pasterizə edilmiş süd
- ☐ kefir
- ☐ qaymaq
- ☐ dordurma
- ☒ yağlı süd məhsulları

Sual: Çeşidin bütövlüyü nə deməkdir? (Çəki: 1)

- ☐ sənaye tərəfindən buraxılan və satışda olan bircinsli və ya müxtəlif cinsli məhsul qruplarının növ miqdarı
- ☒ sənaye tərəfindən buraxılan və satışda olan bircins qrup məhsullarının növ müxtəlifliyinin və adlarının miqdarı
- ☐ istehlakçıların davamlı olaraq tələbat duyduğu və həmin məhsula tələbatı ödəyən məhsulların növlərinin, növ müxtəlifliyinin və adlarının miqdarı
- ☐ sahənin ümumi istehsalında yeni növ məhsulların miqdarı
- ☐ məhsulların istehlakçıların müxtəlif segmentlərinin real əsaslandırılmış tələbatlarını

daha tam ödəmək qabiliyyəti

Sual: Əmtəəlik məhsulun həcmi necə müəyyən olunur? (Çəki: 1)

- ☐ məhsulun dəyər ifadəsində həcmnin məhsul vahidinin topdansaş qiyətine nisbətini ilə
 - ☒ məhsulun natural ifadədə həcmnin onun vahidinin fəaliyyətdə olan topdansaş qiyətine nisbətini ilə
 - ☐ satılmış məhsul həcmnin və bitməmiş istehsal qalıqlarının miqdarı ilə
 - ☐ satılmış məhsul həcmnin və bitməmiş istehsalın qalıqları arasındakı fərqlə
 - ☐ satılmış məhsulun həcmine vurulan qiyətlə maya dəyəri arasındakı fərqlə
-

Sual: Keyfiyyətinə görə sabit xammal emal edən sahələrdə istehsal gücü necə müəyyən edilir? (Çəki: 1)

- ☒ məhsulun maksimal mümkün buraxılışı ilə
 - ☐ xammalın maksimal mümkün emalı ilə
 - ☐ avadanlığın maksimal mümkün istifadəsi ilə
 - ☐ iş vaxtı fondunun maksimal mümkün istifadəsi ilə
 - ☐ istehsal sahələrinin maksimal mümkün istifadəsi ilə
-

Sual: Bilavasitə kənd təsərrüfatı xammalını emal edən sahələrin gücü necə müəyyən olunur? (Çəki: 1)

- ☐ məhsulun maksimal mümkün buraxılışı ilə
 - ☒ xammalın maksimal mümkün emalı ilə
 - ☐ avadanlığın maksimal mümkün istifadəsi ilə
 - ☐ iş vaxtı fondunun maksimal mümkün istifadəsi ilə
 - ☐ istehsal sahələrinin maksimal mümkün istifadəsi ilə
-

Sual: Xalis məhsul nədir? (Çəki: 1)

- ☐ il ərzində istehsal olunan məhsulun həcmi
 - ☐ satılan məhsulun vergilər çıxılmaqla pulla qiymətləndirilməsi
 - ☐ əmtəəlik məhsulun amortizasiya çıxılmaqla pulla qiymətləndirilməsi
 - ☐ məhsulun material xərclərini çıxmaqla topdansaş qiyətlərində pulla qiymətləndirilməsi
 - ☒ məhsulun material və amortizasiya xərclərini çıxmaqla topdansaş qiyətlərində pulla qiymətləndirilməsi
-

Sual: Yeyinti sənayesinin hansı sahələrində müəssisələr il ərzində əsasən fasiləsiz işləyirlər? (Çəki: 1)

- ☐ çaybükülmə
 - ☐ təkrar şərabçılıq
 - ☒ pivəbişirmə
 - ☐ meyvə-tərəvəz konservləri
 - ☐ vitaminli
-

Sual: Hansı sahənin müəssisələri istirahət və bayram günləri fasilə edir və əsasən iki

növbədə işləyirlər? (Çəki: 1)

- ☐ yağ-piy
 - ☒ makaron
 - ☐ qarğıdalı-nişasta
 - ☐ meyvə qurutma
 - ☐ çuğundur-şəkər
-

Sual: Qeyd olunanlardan hansı i stehsal proqramın bölməsinə aiddir? (Çəki: 1)

- ☐ marketing planı
 - ☐ maliyyə planı
 - ☐ məhsul satışı planı
 - ☐ istehsal gücünün hesablanması planı
 - ☒ ixtisaslaşma və kooperativləşdirmə üzrə plan
-

Sual: Müəssisənin istehsal gücü daha çox hansı göstəricilərdə hesablanır? (Çəki: 1)

- ☒ natirəl
 - ☐ şərti natural
 - ☐ dəyər
 - ☐ əmək
 - ☐ natural və dəyər ifadələrində
-

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Yeyinti sənayesində emal edilən xammal və materialları alınma üsuluna görə necə sinifləşdirmək olar? (Çəki: 1)

- ☒ kənd təsərrüfatı və sənaye
 - ☐ əsas və köməkçi
 - ☐ bitki və heyvandarlıq
 - ☐ yerin təkindən çıxarılan və sənaye üsulu ilə alınan
 - ☐ hasilat və emal
-

Sual: Hansı sahədə məhsula olan tələbin əksər hallarda dəyişilməsi mövsümlülük yaradır? (Çəki: 1)

- ☒ pivə - alkoqolsuz içkilərə
- ☐ Konservlərə
- ☐ Nişasta – pateka
- ☐ Şəkərə
- ☐ Spirtə

Sual: Kənd təsərrüfatı xammalının hansı növləri məlumdur? (Çəki: 1)

- ☒ bitki və heyvan mənşəli
 - ☐ təbii və süni
 - ☐ ilkin və ikinci emal
 - ☐ mineral, süni və ilkin
 - ☐ mineral, süni və ikinci emal
-

Sual: Yeyinti sənaye xammalı əsasən: (Çəki: 1)

- ☒ kənd təsərrüfatı
 - ☐ sənaye
 - ☐ mineral
 - ☐ süni
 - ☐ ikinci emal
-

Sual: Nişasta – patoka sənayesinin xammal bazasını nə təşkil edir? (Çəki: 1)

- ☐ taxıl məhsulları
 - ☐ günəbaxan
 - ☐ şəkər çuğunduru
 - ☐ meyvə və giləmeyvə
 - ☒ kartof
-

Sual: Buğda – bu: (Çəki: 1)

- ☒ xammaldır
 - ☐ əsas materialdır
 - ☐ köməkçi materialdır
 - ☐ komplektləşdirici məmulatdır
 - ☐ satın alınan yarımfabrikatdır
-

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Xammal nədir? (Çəki: 1)

- ☒ hazır məhsulun material əsasını və onun əsas fiziki – kimyəvi, parametrlərini müəyyən edən əmək alətlərinin bir hissəsidir
- ☐ məhsulun əsasən xüsusi estetik və fiziki keyfiyyətlərini təmin edən, hazır məhsulun tərkibinə daxil olan komponentlərdir
- ☐ məhsulun hazırlanmasına yardım edən əmək alətləridir

- ☐ taxılın, tərəvəzin, mal – qaranın və s., həmçinin müəyyən bir dövr ərzində onların ilkin emalından alınan və sonrakı emal üçün nəzərdə tutulan məhsulların ümumi miqdarıdır
 - ☐ məhsulun maya dəyərində amortizasiya ayırmaları şəklində daxil edilən və hazır məhsulun tərkibinə daxil olan əmək alətlərinin bir hissəsidir.
-

Sual: Köməkçi material növlərindən hansı məhsulun tərkibinə daxil olur, lakin onun istehlak təyinatını dəyişmir? (Çəki: 1)

- ☒ məhsulun etiketi
 - ☐ katalizatorlar
 - ☐ süzgəclər
 - ☐ sürtgü materialları
 - ☐ yanacaq
-

Sual: Hansı növ köməkçi material əmək vasitələrinin işini təmin edir? (Çəki: 1)

- ☐ məhsulun etiketi
 - ☐ katalizatorlar
 - ☐ süzgəclər
 - ☒ sürtkü materialları
 - ☐ yanacaq
-

Sual: Yeyinti sənayesində hazır məhsulun dəyərində xammalın və materialların xüsusi çəkisi necədir?[Yeni sual] (Çəki: 1)

- ☐ 30%-dən aşağı
 - ☐ 40%- ə qədər
 - ☐ 60%-ə qədər
 - ☒ 70%-dən yuxarı
 - ☐ 90%-dən yuxarı
-

Sual: Yeyinti sənaye müəssisələrinin fəaliyyətində hansı iqtisadi amillərdən biri mühümdür? (Çəki: 1)

- ☒ xammal resursları
 - ☐ elmi – texniki tərəqqi
 - ☐ əmək ehtiyatları
 - ☐ mülkiyyət forması
 - ☐ əməyin təşkili və idarəetmə
-

Sual: Kənd təsərrüfatı xammalının əsas xüsusiyyətini nə təşkil edir? (Çəki: 1)

- ☐ onun daşınaqlı olmaması
 - ☒ istehsalın mövsümi xüsusiyyəti
 - ☐ aşağı dəyərə malik olması
 - ☐ bərpa oluna bilməməsi
 - ☐ bir komponentli olması
-

Sual: Hansı sahədə xammalın il ərzində fasilələrlə daxil olması mövsümlüləklə əlaqədar

deyil? (Çəki: 1)

- ☒ pivə - alkoqolsuz içkilər
 - ☐ konserv istehsalı
 - ☐ kraxmal-pateka
 - ☐ şəkər istehsalı
 - ☐ spirt istehsalı
-

Sual: Sənaye xammalının hansı növləri məlumdur? (Çəki: 1)

- ☐ bitki və heyvan mənşəli
 - ☐ təbii və süni
 - ☐ ilkin və ikinci
 - ☐ mineral, süni, ilkin
 - ☒ mineral, süni və təkrar emal
-

Sual: Yeyinti sənaye sahələrinin xammal bazasının inkişafının və formalaşmasının ən mühüm amilləri bunlardır: (Çəki: 1)

- ☐ texnoloji və xammal
 - ☐ xammal və sosial
 - ☒ təbii – iqlim və sosial - iqtisadi
 - ☐ təbii – iqlim və əmək
 - ☐ sosial – iqtisadi və texnoloji
-

Sual: Hansı sənayenin xammal bazası özündə taxıl, unüyütmə və yarma sənayesinin tullantılarını, ət və balıq sənayesini, yağlı bitkilər emalını, spirt, pivəbişirmə, şəkər sənayesini birləşdirir? (Çəki: 1)

- ☐ konserv istehsalı
 - ☐ makaron istehsalı
 - ☐ unüyütmə
 - ☒ kombinəlaşdırılmış yem
 - ☐ likor - araq
-

Sual: Kənd təsərrüfatı xammalının əsas xüsusiyyətlərinə nə aiddir? (Çəki: 1)

- ☐ qiymətinin aşağı olması
 - ☐ xammalın əksər növlərinin asan daşına bilməsi
 - ☒ çoxkomponentliliyi
 - ☐ xammal növlərinin qarşılıqlı dəyişdirilə bilməməsi
 - ☐ bərpa olunmaması
-

BÖLMƏ: 0603

Ad	0603
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Yeyinti sənayesinin xammal resursları nə deməkdir? (Çəki: 1)

- ☐ hazır məhsulun maddi əsasını təşkil edən və onun fiziki-kimyəvi, funksional və orqanoleptik parametrlərini müəyyən edən əmək cismlərinin bir hissəsidir
 - ☐ hazır məhsulun tərkibinə daxil olan və məhsulun əsasən xüsusi orqanoleptik, estetik və fiziki xüsusiyyətlərini təmin edən komponentlərdir
 - ☐ məhsulun hazırlanmasına imkan verən əmək cisləri
 - ☒ gələcək emal üçün nəzərdə tutulmuş taxıl, tərəvəz, mal-qara və i.a. , eləcə də onların ilkin emal məhsullarının müəyyən dövrdə məcmu miqdarı
 - ☐ hazır məhsulun tərkibinə daxil olan və məhsulun maya dəyərinə amortizasiya ayırmaları şəklində daxil edilən əmək cislərinin bir hissəsidir
-

Sual: Əsas materialları necə səciyyələndirmək olar? (Çəki: 1)

- ☐ hazır məhsulun maddi əsasını təşkil edən və onun fiziki-kimyəvi, funksional və orqanoleptik parametrlərini müəyyən edən əmək cislərinin bir hissəsidir
 - ☒ hazır məhsulun tərkibinə daxil olan və məhsulun əsasən xüsusi orqanoleptik, estetik və fiziki xüsusiyyətlərini təmin edən komponentlərdir
 - ☐ məhsulun hazırlanmasına imkan verən əmək cisləri
 - ☐ gələcək emal üçün nəzərdə tutulmuş taxıl, tərəvəz, mal-qara və i.a. , eləcə də onların ilkin emal məhsullarının müəyyən dövrdə məcmu miqdarı
 - ☐ hazır məhsulun tərkibinə daxil olan və məhsulun maya dəyərinə amortizasiya ayırmaları şəklində daxil edilən əmək cislərinin bir hissəsidir
-

Sual: Xammal və maddi resurslardan hansılar istehsal prosesində iştirak etməklə hazır məhsulun maddi əsasını təşkil etmir, onun tərkibinə daxil olmur, daxil olduqda isə istehlak təyinatını dəyişmir? (Çəki: 1)

- ☐ kənd təsərrüfatı xammalı
 - ☐ sənaye xammalı
 - ☐ əsas materiallar
 - ☒ köməkçi materiallar
 - ☐ xammal materiallar
-

Sual: Hansı sahənin xammalının kimyəvi tərkibi imkan verir ki, yeyinti məhsullarından başqa həm də müxtəlif tibbi və texniki məhsullar da istehsal edilə bilsin? (Çəki: 1)

- ☐ çörəkbişirmə
 - ☐ unüyütmə - yarma
 - ☒ ət və süd
 - ☐ balıq
 - ☐ tamlı yeyinti
-

Sual: Kənd təsərrüfatı xammalını necə xarakterizə etmək olar? (Çəki: 1)

- ☐ ucuz, əməktutumlu olmayan, bir komponentli, daşınaqlı, bərpa olunmayan
- ☐ ucuz, əməktutumlu olmayan, bir komponentli, az daşınaqlı, bərpa olunmayan
- ☒ bahalı, əməktutumlu, çox komponentli, az daşınaqlı, bərpa olunan, bir çox hallarda əvəz olunan

- ☐ bahalı, əmək tutumlu, çox komponentli, daşınaqlı, bərpa olunan, bir çox hallarda əvəz olunan
 - ☐ bahalı, əməktutumlu, bir komponentli, az daşınaqlı, bərpa olunmayan
-

Sual: Yeyinti sənayesində xammala qənaətin ən mühüm ehtiyatına aiddir: (Çəki: 1)

- ☐ ucuz xammal və materialların tətbiqi
 - ☐ müəssisələrdə istehsalın təşkilinin və idarəetmənin təkmilləşdirilməsi
 - ☒ təchizatçıların tədarük məntəqələrinə maksimum yaxınlığı
 - ☐ düzgün qiymət siyasətinin aparılması
 - ☐ dövriyyə fondlarının dövriyyəsinin sürətləndirilməsi
-

Sual: Yeyinti sənayesinin mövsümi sahələrində xammalın fasilələrlə daxil olması müəssisələrin iş göstəricilərinə necə təsir edir? (Çəki: 1)

- ☐ əsas istehsal fondlarından səmərəli istifadə olunur
 - ☒ artıq işçi qüvvəsi yaranır
 - ☐ əmək məhsuldarlığı yüksəlir
 - ☐ kapital qoyuluşu azalır
 - ☐ məhsulun son buraxılış qiyməti aşağı düşür
-

Sual: Yeyinti sənayesinin mövsümi xarakter daşıyan sahələrində müəssisələrə mövsümlülük amilinin təsirini və onların bərabər yüklənməsini necə yoluna qoymaq olar? (Çəki: 1)

- ☐ mövsümi sahələrin müəssisələrində iş yerlərinin sayının artırılması ilə
 - ☐ istehsalda ucuz xammal – material növlərinin tətbiqi ilə
 - ☐ təchizatçıların tədarük məntəqələrinə maksimum yaxınlaşdırılması ilə
 - ☒ mövsüm olmayan vaxtda buraxılan məhsulların çeşidinin artırılması yolu ilə
 - ☐ yeyinti sənaye müəssisələrində istehsalın təşkilini, planlaşmanı, idarəetməni təkmilləşdirməklə
-

Sual: Xammal bazasının artırılması və təkmilləşdirilməsi amillərinə aiddir: (Çəki: 1)

- ☐ yeyinti sənaye müəssisələrində istehsalın təşkilinin, idarəetmənin və planlaşdırmanın təkmilləşdirilməsi
 - ☒ xammal – materialdan düzgün istifadə olunması
 - ☐ istehsal ehtiyatlarının azaldılması
 - ☐ xammalın normativdən çox olan ehtiyatının tam ləğv edilməsi
 - ☐ təchizatın və anbar təsərrüfatının təşkilinin təkmilləşdirilməsi
-

Sual: Ümumi məhsul yığımı necə hesablanır? (Çəki: 1)

- ☒ əkin sahələrinin məhsuldarlığa vurulması ilə
 - ☐ əkin sahələrinin məhsuldarlığa nisbəti kimi
 - ☐ əkin sahələrinin və məhsuldarlığın cəmi kimi
 - ☐ əkin sahələri ilə məhsuldarlıq arasındakı fərq kimi
 - ☐ məhsuldarlıqla əkin sahələri arasındakı fərq kimi
-

Sual: Əmtəəlik əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ ümumi yığımla tədarükün həcmnin cəmi kimi
- ☐ tədarükün həcmi ilə ümumi məhsul yığımı arasındakı fərq kimi
- ☐ ümumi yığımın tədarükün həcminə vurulması kimi
- ☐ ümumi yığımın tədarükün həcminə nisbəti kimi
- ☒ tədarükün həcmnin ümumi yığma nisbəti kimi

Sual: Tədarük olunmuş xammalın həcmindən yararlı maddələrin nəzəri olaraq alınması necə hesablanır? (Çəki: 1)

- ☐ məhsuldarlığı xammaldakı yararlı maddələrin nəzəri olaraq tərkibinə vurub 100 - ə bölməklə
- ☐ yararlı maddələrin faktiki alınmasının yararlı maddələrin nəzəri baxımdan alınmasına nisbəti
- ☒ yararlı maddələrin xammalda nəzəri baxımdan olan tərkibinin tədarükün həcminə vurub 100 - ə bölmək
- ☐ məhsuldarlığı məhsulun nəzəri baxımdan yığılmasına vurmaqla
- ☐ məhsuldarlığı nəzəri baxımdan yığılan məhsula vurub 100 - ə bölməklə

Sual: İlin hansı vaxtında təsərrüfatlarda süd xammalının istehsalına çəkilən xüsusi xərclər və südün maya dəyəri aşağı düşür? (Çəki: 1)

- ☐ qışda
- ☐ yazda
- ☐ yayda
- ☐ payızda
- ☒ yazda və yayda

Sual: Hansı sahədə il ərzində istehsalın mövsümliliyi xammalın qeyri-bərabər daxil olması ilə əlaqədardır? (Çəki: 1)

- ☐ pivə və alkoqolsuz içkilər
- ☒ spirt
- ☐ dondurma istehsalı
- ☐ makaron istehsalı
- ☐ qənnadı

Bölmə: 0701

Ad	0701
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Əsas fondlar nədir? (Çəki: 1)

- ☐ Pul formasında ifadə olunan o istehsal vasitələridir ki, onlar yalnız bir istehsal dövründə iştirak edərək tam istehlak olunur və öz dəyərini tamamilə hazır məhsula

keçirir

- ☐ Pul formasında ifadə olunan o istehsal vasitələridir ki, onlar istehsal prosesində dəfələrlə iştirak edir, tam istehlak olmaqla öz dəyərlərini hazır məhsula keçirirlər
 - ☒ Pul formasında ifadə olunan o istehsal vasitələridir ki, onlar istehsal prosesində dəfələrlə iştirak edir və öz dəyərlərini hazır məhsula hissə – hissə keçirirlər.
 - ☐ Pul formasında ifadə olunan o istehsal vasitələridir ki, onlar istehsal prosesində dəfələrlə iştirak edir və öz dəyərlərini tamamilə hazır məhsula keçirir
 - ☐ Pul formasında ifadə olunan o istehsal vasitələridir ki, onlar ancaq bir istehsal dövründə iştirak edirlər, tam istehlak olunurlar və öz dəyərlərini hazır məhsula köhnəldikcə keçirirlər
-

Sual: Əsas fondlardan səmərəli istifadə göstəricilərindən hansı əsas hesab olunur? (Çəki: 1)

- ☒ fondverimi
 - ☐ növbəlilik əmsalı
 - ☐ intensiv istifadə əmsalı
 - ☐ ekstensiv istifadə əmsalı
 - ☐ hamısından birgə istifadə əmsalı
-

Sual: Göstərilənlərdən hansı düzdür? (Çəki: 1)

- ☐ əsas fondlar maddi-əşya formasını dəyişir.
 - ☐ əsas fondlar bir istehsal dövründə istifadə olunur
 - ☐ əsas fondlar öz dəyərini tamamilə hazır məhsula keçirir
 - ☐ əsas fondların dəyəri hazır məhsullarla birlikdə dövr edir
 - ☒ əsas fondların keçirilmiş dəyəri məhsulun reallaşması nəticəsində amortizasiya fondunda toplanır
-

Sual: Aşağıdakılardan hansılar bilavasitə istehsal prosesində iştirak edən əsas fondlara aiddir? (Çəki: 1)

- ☒ iş və güc maşın və avadanlıqları
 - ☐ istehsal binası
 - ☐ nəqliyyat
 - ☐ anbarlar
 - ☐ qoruyucu
-

Sual: Əsas istehsal fondlarının tikintisi və ya əldə olunması və istismara daxil edilməsi anında onların dəyəri necə adlanır? (Çəki: 1)

- ☒ ilkin
 - ☐ bərpa olunan
 - ☐ tam
 - ☐ qalıq
 - ☐ ləğv olunmuş
-

Sual: Əsas istehsal fondlarının yenidən qiymətləndirmə anında onların təkrar istehsal dəyəri necə adlanır? (Çəki: 1)

- ☐ ilkin

- ☒ bərpa olunan
- ☐ tam
- ☐ qalıq
- ☐ ləğv olunmuş

Sual: Fiziki aşınmanın meyllilik dərəcəsinin müəyyən etmək üçün tətbiq olunan əsas istehsal dəyəri necə adlanır? (Çəki: 1)

- ☐ ilkin
- ☐ bərpa olunan
- ☐ tam
- ☒ qalıq
- ☐ ləğv olunmuş

Sual: Vaxta görə əsas istehsal fondlarından istifadəni xarakterizə edən hansı göstəricilərdir? (Çəki: 1)

- ☐ növbəlilik əmsalı
- ☐ intensiv istifadə əmsalı
- ☒ ekstensiv istifadə əmsalı
- ☐ birləşmiş istifadə əmsalı
- ☐ əsas fondların artım əmsalı

Sual: Hansı aşınma formasında sosial tələbatı təmin edə bilən yüksək səviyyəli yeni texnika meydana çıxır? (Çəki: 1)

- ☐ fiziki
- ☐ mənəvi
- ☒ sosial
- ☐ ekoloji
- ☐ iqtisadi

Bölmə: 0703

Ad	0703
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansı yeyinti sənaye sahələrində əsas istehsal fondlarından istifadənin yaxşılaşdırılmasının intensiv istiqamətləri hesab olunur? (Çəki: 1)

- ☐ ümumi avadanlığın tərkibində fəaliyyətdə olanların miqdarının artması
- ☐ növbəlilik əmsalının yüksəldilməsi
- ☐ avadanlıqlarda dayanmaların ləğv edilməsi
- ☒ istehsal tsikli müddətinin azaldılması
- ☐ mövsümi xammal emal edən sahələrdə mövsümiliyin azaldılması

Sual: Aşağıdakılardan hansı yeyinti sənaye sahələrində əsas istehsal fondlarından istifadənin yaxşılaşdırılmasının ekstensiv istiqamətləri hesab olunur? (Çəki: 1)

- ☐ istehsal tsikli müddətinin azaldılması
 - ☒ avadanlıqlarda dayanmaların ləğv edilməsi
 - ☐ davamlı texnoloji proseslərin tətbiqi
 - ☐ xammal vahidinə görə məhsulun çıxımının artırılması
 - ☐ təkrar resurslardan tam istifadə edilməsi
-

Sual: Hansı sahədə iş maşın və avadanlıqlarının xüsusi çəkisi yeyinti sənayesi üzrə orta səviyyədən yüksəkdir? (Çəki: 1)

- ☐ çörəkbişirmə
 - ☐ unüyütmə - yarma
 - ☐ qənnadı
 - ☐ duz
 - ☒ balıq
-

Sual: Hansı sahədə qurğuların xüsusi çəkisi daha yüksəkdir? (Çəki: 1)

- ☐ çörəkbişirmə
 - ☐ unüyütmə - yarma
 - ☐ qənnadı
 - ☒ duz
 - ☐ balıq
-

Sual: Hansı sahədə güc maşın və avadanlıqlarının xüsusi çəkisi daha yüksəkdir? (Çəki: 1)

- ☐ çörəkbişirmə
 - ☐ unüyütmə - yarma
 - ☒ şəkər
 - ☐ duz
 - ☐ balıq
-

Bölmə: 0702

Ad	0702
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Müəyyən vaxt ərzində əsas fondlardan istifadənin səmərəliliyi hansı göstəricidə öz əksini tapır? (Çəki: 1)

- ☐ fondverimi
- ☐ növbəlilik əmsalı

- ☐ intensiv istifadə əmsalı
 - ☒ ekstensiv istifadə əmsalı
 - ☐ hamısından birgə istifadə əmsalı
-

Sual: İstehsal gücləri, məhsuldarlıq üzrə əsas fondlardan istifadənin səmərəliliyi hansı göstəricidə öz əksini tapır? (Çəki: 1)

- ☐ fondverimində
 - ☐ növbəlilik əmsalında
 - ☒ intensiv istifadə əmsalında
 - ☐ ekstensiv istifadə əmsalında
 - ☐ hamısından birgə istifadə əmsalında
-

Sual: Ələklər, xəmir üçün şkaflar, süzmə xətləri, təzyiq-süzgəclər əsas fondların hansı qrupuna aid edilir? (Çəki: 1)

- ☐ güc maşın və avadanlıqları
 - ☒ iş maşın və avadanlıqları
 - ☐ ölçmə və tənzimləyici cihaz və avadanlıqlar
 - ☐ alətlər
 - ☐ istehsal ləvazimatları
-

Sual: Yeni tikilmiş müəssisələrdə qalıq dəyəri nədir? (Çəki: 1)

- ☐ ilkin dəyərdən yüksəkdir
 - ☐ ilkin dəyərdən aşağıdır
 - ☐ bərpa dəyərindən yüksəkdir
 - ☐ bərpa dəyərindən aşağıdır
 - ☒ ilkin (bərpa) dəyərinə bərabərdir
-

Sual: Fəaliyyət göstərən müəssisələrdə qalıq dəyəri nədir? (Çəki: 1)

- ☐ ilkin dəyərdən yüksəkdir
 - ☒ ilkin dəyərdən aşınmanın miqdarı qədər aşağıdır
 - ☐ ləğv olunma dəyərindən aşınmanın miqdarı qədər yüksəkdir
 - ☐ ləğv olunma dəyərindən aşağıdır
 - ☐ ilkin dəyərə bərabərdir
-

Sual: Fondverimi, fondlarla silahlanma və əmək məhsuldarlığı göstəriciləri arasında hansı əlaqə mövcuddur? (Çəki: 1)

- ☐ əmək məhsuldarlığı – fondveriminin fondla silahlanmaya nisbətidir
 - ☐ əmək məhsuldarlığı – fondla silahlanmanın fondveriminə nisbətidir
 - ☒ əmək məhsuldarlığı özündə fondverimi və fondla silahlanmanın məhsuldarlığını əks etdirir
 - ☐ fondla silahlanma əməyin və fondveriminin məhsuldarlığıdır
 - ☐ fondla silahlanma fondveriminin əmək məhsuldarlığına nisbətini əks etdirir
-

Sual: Fasiləli proseslərə malik sahələrdə əsas istehsal fondlarından istifadəni xarakterizə edən mühüm natural göstərici hansıdır? (Çəki: 1)

- ☐ fondverimi
 - ☐ yenilənmə əmsalı
 - ☐ sıradan çıxma əmsalı
 - ☒ növbəlilik əmsalı
 - ☐ artım əmsalı
-

Sual: Əsas istehsal fondlarının ilkin dəyəri 20 min manatdır. 01.05. tarixindən 12 min manat dəyərində yeni avadanlıq istismara verilmişdir, 01.09. tarixdən isə 6 min manatlıq avadanlıq istismardan çıxarılmışdır. Əsas istehsal fondlarının orta illik dəyərini hesablayın. (Çəki: 1)

- ☐ 23 min manat
 - ☐ 29 min manat
 - ☐ 20,5 min manat
 - ☐ 19,5 min manat
 - ☒ 26 min manat
-

Sual: Əsas fondların yenilənmə əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ yeni daxil edilmiş əsas fondların dəyərini onların ilin əvvəlinə olan dəyərinə nisbəti ilə
 - ☒ yeni daxil edilmiş əsas fondların dəyərini onların ilin sonuna olan dəyərinə nisbəti ilə
 - ☐ əsas fondların ilin əvvəlinə olan dəyərini yeni daxil edilmiş əsas fondların dəyərinə nisbəti ilə
 - ☐ il ərzində yeni daxil edilmiş əsas fondların dəyərini sıradan çıxmış əsas fondların dəyərinə nisbəti ilə
 - ☐ yeni daxil edilmiş və sıradan çıxmış əsas fondların fərqi ilin sonuna əsas fondların dəyərinə nisbəti ilə
-

Sual: Əsas fondların sıradan çıxma əmsalı necə hesablanır? (Çəki: 1)

- ☒ sıradan çıxmış əsas fondların dəyərini onların ilin əvvəlinə ümumi dəyərinə nisbəti ilə
 - ☐ sıradan çıxmış əsas fondların dəyərini onların ilin sonuna ümumi dəyərinə nisbəti ilə
 - ☐ əsas fondların ümumi dəyərini sıradan çıxmış əsas fondların ilin əvvəlinə olan dəyərinə nisbəti ilə
 - ☐ il ərzində yeni daxil edilmiş əsas fondların dəyərini sıradan çıxmış əsas fondların dəyərinə nisbəti ilə
 - ☐ yeni daxil edilmiş və sıradan çıxmış əsas fondların fərqi ilin sonuna əsas fondların dəyərinə nisbəti ilə
-

Sual: İstehsalın rentabelliği əsas fondların hansı dəyərinə əsasən təyin olunur? (Çəki: 1)

- ☒ ilkin
 - ☐ bərpa olunan
 - ☐ qalıq
 - ☐ tam
 - ☐ orta illik
-

Sual: Hansı göstərici istehsala daxil edilən əsas fondların dəyərinin onların ilin sonuna olan dəyərinə nisbəti kimi hesablanır? (Çəki: 1)

- ☒ təzələnmə əmsalı
- ☐ əsas fondların istehsaldan çıxarılması əmsalı
- ☐ artım əmsalı
- ☐ növbəlilik əmsalı
- ☐ intensiv istifadə əmsalı

Sual: Əsas fondların hansı elementi həm aktiv, həm də passiv hissələrə aid ola bilər? (Çəki: 1)

- ☐ binalar
- ☐ qurğular
- ☐ maşın və avadanlıqlar
- ☒ alətlər və qurğular
- ☐ istehsal və təsərrüfat avadanlığı

Bölmə: 0801

Ad	0801
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Dövriyyə fondları nədir? (Çəki: 1)

- ☒ Pul formasında ifadə olunan o istehsal vasitələridir ki, onlar yalnız bir istehsal dövründə iştirak edirlər, tamamilə istehlak olunurlar və öz dəyərlərini tamamilə hazır məhsula keçirirlər.
- ☐ Pul formasında ifadə olunan o istehsal vasitələridir ki, onlar istehsal prosesində dəfələrlə iştirak edirlər, tamamilə istehlak olunurlar və öz dəyərlərini tamamilə hazır məhsula keçirirlər.
- ☐ Pul formasında ifadə olunan o istehsal vasitələridir ki, onlar istehsal prosesində dəfələrlə iştirak edirlər və öz dəyərlərini hazır məhsula hissə- hissə keçirirlər.
- ☐ Pul formasında ifadə olunan o istehsal vasitələridir ki, onlar istehsal prosesində dəfələrlə iştirak edirlər və öz dəyərlərini tamamilə hazır məhsula keçirirlər.
- ☐ Pul formasında ifadə olunan o istehsal vasitələridir ki, onlar istehsal dövründə yalnız bir dəfə iştirak edirlər, tamamilə istehlak olunurlar və öz dəyərlərini hazır məhsula köhnəldikcə keçirirlər.

Sual: Dövriyyə fondları- bunlar: (Çəki: 1)

- ☐ əmək vasitələri və alətlərinin cəmidir
- ☒ dövriyyə fondlarının və işlədilmiş fondların cəmidir
- ☐ əsas və dövriyyə fondlarının cəmidir
- ☐ dövriyyə fondlarının oxşarıdır

- ☐ istehsal fondlarının cəmidir.
-

Sual: Hansı sahədə mövsümi ehtiyatın yaradılması xammalın hazırlanmasının mövsümi xarakteri ilə bağlıdır? (Çəki: 1)

- ☐ çörəkbişirmə
☐ makaron
☐ qənnadı
☐ pivəbişirmə
☒ çuğundur-şəkər
-

Sual: Dövriyyə fondlarının hansı elementi normalaşdırılmış hesab olunur? (Çəki: 1)

- ☒ anbarda olan hazır məhsul
☐ yüklənmiş mallar
☐ bankda olan pullar
☐ hesablarda olan vəsaitlər
☐ kassada olan pullar
-

Sual: Dövriyyə fondlarının hansı elementi normalaşdırılmış hesab olunmur? (Çəki: 1)

- ☐ istehsal ehtiyatları
☐ bitməmiş istehsal və yarımfabrikatlar
☐ gələcək dövrün xərcləri
☐ anbarda olan hazır məhsul
☒ hesablarda olan vəsaitlər
-

Sual: Normalaşdırılmış elementlərdən hansı dövriyyə fondlarının strukturunda daha yüksək xüsusi çəkiyə malikdir? (Çəki: 1)

- ☒ istehsal ehtiyatları
☐ bitməmiş istehsal və yarımfabrikatlar
☐ gələcək dövrün xərcləri
☐ anbarda olan hazır məhsul
☐ hesablarda olan vəsaitlər
-

Sual: Normalaşdırılmış elementlərdən hansı dövriyyə fondlarının strukturunda ən aşağı xüsusi çəkiyə malikdir? (Çəki: 1)

- ☐ istehsal ehtiyatları
☐ bitməmiş istehsal və yarımfabrikatlar
☒ gələcək dövrün xərcləri
☐ anbarda olan hazır məhsul
☐ hesablarda olan vəsaitlər
-

Sual: Dövriyyə fondlarının tərkibində hansı elementlər mövcuddur? (Çəki: 1)

- ☐ tədavül fondları, gələcək dövrün xərcləri və pul vəsaitləri
☐ istehsal ehtiyatları, gələcək dövrün xərcləri, yanacaq
☒ istehsal ehtiyatları, bitməmiş istehsal və gələcək dövrün xərcləri
☐ pul vəsaitləri, az qiymətli sürətlə aşınan cismlər, debitor borcları

- ☐ gələcək dövrün xərcləri, tədavül fondları, pul vəsaitləri, xammal və materiallar
-

Sual: Dövriyyə fondlarının hansı elementinin normalaşdırılması zamanı xərclərin artması əmsalından istifadə olunur? (Çəki: 1)

- ☐ istehsal ehtiyatları
☒ bitməmiş istehsal
☐ gələcək dövrün xərcləri
☐ anbarda olan hazır məhsul
☐ yolda olan mallar
-

Sual: Müəssisələrdə ehtiyatların hansı növü xammal və materialların istehsalına hazırlanması ilə əlaqədardır? (Çəki: 1)

- ☐ cari
☒ hazırlanmış
☐ sığorta
☐ texnoloji
☐ nəqliyyat
-

Sual: Aşağıda sadalananlardan hansı dövriyyə fondlarına aiddir? (Çəki: 1)

- ☐ xammal
☐ tamamlanmamış istehsal
☐ yarımfabrikatlar
☐ gələcək dövr xərcləri
☒ anbarda olan hazır məhsul
-

Sual: Ehtiyatın hansı növü istehsal ehtiyatlarının qəbulu, növləşdirilməsi və bazarlara yerləşdirilməsi ilə əlaqədardır? (Çəki: 1)

- ☐ cari
☒ hazırlanan
☐ texnoloji
☐ sığortalanmış
☐ nəqliyyat
-

Sual: Dövriyyə vəsaitlərinin hansı elementi qarşıdakı il üçün korrektə edilmiş səviyyəyə uyğun normalaşdırılır? (Çəki: 1)

- ☐ istehsal ehtiyatları
☐ tamamlanmamış istehsal
☒ gələcək dövr xərcləri
☐ hazır məhsul
☐ sadalananlardan heç biri
-

BÖLMƏ: 0802

Ad

0802

Suallardan

5

Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansı doğrudur? (Çəki: 1)

- ☐ dövriyyə fondları öz dəyərini hazır məhsula hissə-hissə keçirir
- ☐ dövriyyə fondları öz natural-maddi formasını dəyişmir
- ☐ dövriyyə fondları bir neçə istehsal tsiklində iştirak edir
- ☒ dövriyyə fondları bütün istehsal prosesi dövründə xammalın, əsas və köməkçi materialların və digər maddi resursların hərəkətini əhatə edir
- ☐ dövriyyə fondları özündə bir ildən daha çox xidmət müddətinə malik olan əmək cismlərini birləşdirir

Sual: Yeyinti sənayesinin hansı sahəsində istehsal ehtiyatları yüksək xüsusi çəkiyə (bütün dövriyyə fondlarının dəyərinin 80 %-dən yüksək) malikdir? (Çəki: 1)

- ☐ şərabçılıq
- ☐ unüymə-yarma
- ☐ konserv
- ☒ şəkər
- ☐ balıq

Sual: Hansı sahə istehsal tsiklinin uzun müddətliliyi və bitməmiş istehsalın nisbətən böyük həcmi ilə səciyyələnir? (Çəki: 1)

- ☒ şərabçılıq
- ☐ çörəkbişirmə
- ☐ konserv
- ☐ çuğundur-şəkər
- ☐ balıq

Sual: Aşağıdakı qeyd olunan sahələrdən hansı gün ərzində bir dövriyyənin yüksək uzun müddətliliyinə malikdir? (Çəki: 1)

- ☐ çörəkbişirmə
- ☐ makaron
- ☐ qənnadı
- ☐ çuğundur-şəkər
- ☒ şərabçılıq

Sual: Aşağıdakı sahələrdən hansı yüksək dövriyyə əmsalına malikdir? (Çəki: 1)

- ☒ çörəkbişirmə
- ☐ makaron
- ☐ qənnadı
- ☐ çuğundur-şəkər
- ☐ şərabçılıq

BÖLMƏ: 0803

Ad	0803
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Yeyinti sənayesinin hansı sahəsində istehsal ehtiyatlarının mühüm hissəsini tara və qablaşdırma materialları təşkil edir? (Çəki: 1)

- ☐ çörəkbişirmə
- ☐ unüyütmə - yarma
- ☐ çuğundur-şəkər
- ☒ konserv
- ☐ balıq

Sual: Qənnadı fabrikində karamel kütləsi nədir? (Çəki: 1)

- ☐ istehsal ehtiyatları
- ☐ bitməmiş istehsal
- ☒ hazırlanmış yarımfabrikatlar
- ☐ gələcək dövrün xərcləri
- ☐ digər əmək cismləri

Sual: Konserv müəssisələrində yuyulmada və doğranmada olan meyvə və tərəvəzlər nədir? (Çəki: 1)

- ☐ istehsal ehtiyatları
- ☒ bitməmiş istehsal
- ☐ hazırlanmış yarımfabrikatlar
- ☐ gələcək dövrün xərcləri
- ☐ digər əmək cismləri

Sual: Çörəkbişirmə müəssisələrində un, duz, şəkər nəyə aid olunur? (Çəki: 1)

- ☒ istehsal ehtiyatları
- ☐ bitməmiş istehsal
- ☐ hazırlanmış yarımfabrikatlar
- ☐ gələcək dövrün xərcləri
- ☐ digər əmək cismləri

Sual: . Hansı sahədə dövriyyə fondlarının böyük hissəsi tədavül sahəsində yerləşir? (Çəki: 1)

- ☒ şəkər
- ☐ yağ-piy
- ☐ qənnadı

- ☐ şərabçılıq
- ☐ likor-araq

Sual: Hansı sahədə bitməmiş istehsala normativ təyin edilmir? (Çəki: 1)

- ☒ çörəkbişirmə
- ☐ konserv
- ☐ pivəbişirmə
- ☐ şərabçılıq
- ☐ konyak istehsalı

Sual: Dövriyyə vəsaitinin hansı elementinin normalaşdırılmasında göndərilən malların miqdarı nəzərə alınır? (Çəki: 1)

- ☐ istehsal ehtiyatları
- ☐ tamamlanmamış istehsal
- ☐ bazada olan hazır məhsul
- ☐ yüklənmiş və yolda olan mallar
- ☒ sadalananlardan heç biri

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Əhalinin əmək qabiliyyətli hissəsi nədir? (Çəki: 1)

- ☒ əmək resurslarıdır
- ☐ kadrlardır
- ☐ heyətdir
- ☐ fəhlələrdir
- ☐ işçilərdir

Sual: Əmək resurslarından istifadənin ən ümumiləşdirilmiş səmərəlilik göstəricisi hansıdır? (Çəki: 1)

- ☐ əməktutumu
- ☐ hasilat
- ☒ əmək məhsuldarlığı
- ☐ əməyin fondlarla silahlanması.
- ☐ axıcılıq əmsalı

Sual: Məhsul istehsalı ilə işçilərin hansı dərəcələri məşğuldur? (Çəki: 1)

- ☐ rəhbər işçilər

- ☐ mütəxəssislər
 - ☐ qulluqçular
 - ☒ fəhlələr
 - ☐ kiçik xidmətçi heyət
-

Sual: Mühəndis-texniki işçilər heyətin hansı dərəcəsinə aiddirlər? (Çəki: 1)

- ☐ rəhbər işçilərə
 - ☐ əsas fəhlələrə
 - ☒ mütəxəssislərə
 - ☐ qulluqçulara
 - ☐ menecerlərə
-

Sual: Əsas işçilərdən xidmətlə məşğul olan işçilər hansılardır? (Çəki: 1)

- ☐ qulluqçular
 - ☐ kiçik xidmətçi heyət
 - ☒ köməkçi fəhlələr
 - ☐ mütəxəssislər
 - ☐ sosial infrastruktur işçiləri
-

Sual: Vaxtamuzd əmək haqqının hansı forması köməkçi fəhlələrin əmək haqqını ifadə edir? (Çəki: 1)

- ☐ sadə
 - ☐ düzünə
 - ☐ kollektiv
 - ☒ dolayı
 - ☐ akkordlu
-

Sual: Əmək haqqının hansı formaları məlumdur? (Çəki: 1)

- ☐ gündəlik və aylıq
 - ☒ işəmuzd və vaxtamuzd
 - ☐ qarışıq və illik
 - ☐ gündəlik, aylıq və işəmuzd
 - ☐ işəmuzd, fasiləli və qarışıq
-

Sual: Aşağıda sadalanlardan hansı əməyin vaxthesabı ödənilməsi sisteminə aiddir? (Çəki: 1)

- ☒ sadə
 - ☐ düzünə
 - ☐ dolayı
 - ☐ akkordlu
 - ☐ mütərəqqi
-

Sual: Kadr dövriyyəsinə hansı göstərici xarakterizə edir? (Çəki: 1)

- ☐ yeniləşmə əmsalı

- ☐ dövretmə əmsalı
- ☐ artım əmsalı
- ☒ qəbul üzrə əmsal
- ☐ növbəlilik əmsalı

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Yeyinti sənaye sahələrinin əmək resursları bütöv sənayenin əmək resruslarının təxminən neçə faizini təşkil edir? (Çəki: 1)

- ☐ 5%
- ☒ 7%
- ☐ 10 %
- ☐ 13%
- ☐ 20%

Sual: İstehsal olunan məhsulun həcmnin işçi heyətin sayına olan nisbəti kimi hesablanan göstərici: (Çəki: 1)

- ☒ hasilat
- ☐ əməktutumu
- ☐ axıcılıq əmsalı
- ☐ kadrlara plana görə tələbat göstəricisi
- ☐ əmtəəlik məhsul

Sual: Bütün səbəblər üzündən işdən azad olunan işçilərin bütün işçilərin orta siyahı sayına olan nisbətini hansı göstərici xarakterizə edir? (Çəki: 1)

- ☒ işdən çıxma əmsalı
- ☐ işə qəbul əmsalı
- ☐ axıcılıq əmsalı
- ☐ kadr dövriyyəsi
- ☐ kadrların dövriyyə əmsalı

Sual: Hansı göstərici məhsul vahidinə düşən əmək məsrəflərini əks etdirir? (Çəki: 1)

- ☐ istehsal
 - ☒ əmək tutumluluğu
 - ☐ əməyin intensivliyi
 - ☐ ictimai əmək məhsuldarlığı
 - ☐ fərdi əmək məhsuldarlığı
-

Sual: Yeyinti sənayesində əməyin işəmuзд ödənilməsi sistemi daha geniş yayılmışdır? (Çəki: 1)

- ☐ fərdi
- ☐ kollektiv
- ☐ dolayı – işəmuзд
- ☒ işəmuзд – mükafatlı
- ☐ işəmuзд - progressiv

Sual: Yeyinti sənayesinin hansı sahəsində əmək haqqı daha yüksək taarif dərəcələri ilə həyata keçirilir? (Çəki: 1)

- ☐ ət və süd sahəsində
- ☒ efir yağları sahəsi
- ☐ konserv sahəsində
- ☐ alkoqolsuz içkilər sahəsində
- ☐ çörəkbişirmə sahəsində

Sual: Eyni növ məhsul istehsal edən sahələrdə hansı hasilat üsuldan istifadə olunur? (Çəki: 1)

- ☒ natural
- ☐ şərti-natural
- ☐ dəyər
- ☐ əmək
- ☐ natural və əmək

BÖLMƏ: 0903

Ad	0903
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Əmək məhsuldarlığının artımının hansı amili istehsalın ümumi həcmindəki hər hansı bir məmulatın əməktutumluluğunun azaldılmasını nəzərdə tutur? (Çəki: 1)

- ☐ təşkilatı- texniki
- ☐ sosial- iqtisadi
- ☐ elmi- texniki tərəqqi amili
- ☒ quruluş
- ☐ regional

Sual: Yeyinti sənayesində nə qədər sənət və ixtisaslar vardır? (Çəki: 1)

- ☐ 200
- ☐ 450

- ☐ 650
- ☒ 850
- ☐ 1000

Sual: Yeyinti sənayesinin hansı sahələrində əmək məhsuldarlığının natural göstəricisi qəbul edilməzdir? (Çəki: 1)

- ☒ şərabçılıq
- ☐ çörəkbişirmə
- ☐ şəkər - rafinad
- ☐ konservlər
- ☐ balıq

Sual: Əmək tutumluluğun hansı növü köməkçi işçilərin əmək məsrəflərini nəzərə alır? (Çəki: 1)

- ☐ idarənin əmək tutumluluğu
- ☒ xidmətin əmək tutumluluğu
- ☐ tam əmək tutumluluğu
- ☐ texnoloji əmək tutumluluğu
- ☐ istehsal əmək tutumluluğu

Bölmə: 1001

Ad	1001
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İşlənmə və tətbiqin səviyyəsinə görə innovasiya necə təsnifləşdirilir? (Çəki: 1)

- ☒ dövlət, sahə və sahədaxili səviyyəli
- ☐ sənaye, maliyyə, dövlət səviyyəli
- ☐ mütləq, yaxşılaşdırılmış
- ☐ texniki, təşkləti-idarəetmə, sahə səviyyəli
- ☐ məhsuldar və prosesli

Sual: Öz xüsusiyyətinə görə innovasiya necə təsnifləşdirilir? (Çəki: 1)

- ☐ dövlət, sahə və sahədaxili
- ☐ sənaye, maliyyə, dövlət
- ☐ mütləq, yaxşılaşdırılmış
- ☐ texniki, təşkləti-idarəetmə, sahəvi
- ☒ məhsuldar və prosesli

Sual: Özünün yenilik dərəcəsinə görə innovasiya necə təsnifləşdirilir? (Çəki: 1)

- ☐ dövlət, sahə, sahədaxili
- ☐ sənaye, maliyyə, dövlət
- ☒ mütləq, yaxşılaşdırılmış
- ☐ texniki, təşklati-idarəetmə, sahəvi
- ☐ məhsuldar və prosesli

Sual: Məhsullarının, texnologiyalarının, istehsalın təşkili metodları üzrə bənzərsiz olan hansı innovasiya nadir sayılır? (Çəki: 1)

- ☒ mütləq
- ☐ yaxşılaşdırıcı
- ☐ aldadıcı innovasiya
- ☐ məhsuldar
- ☐ prosesli

Sual: Texnikanın, istehsalın təşkilinin yaxşılaşdırılması metodlarının artıq məlum və fəaliyyətdə olan nümunələrinin təkmilləşdirilməsi və texniki modernləşdirilməsi ilə əlaqədar olan innovasiya hansıdır? (Çəki: 1)

- ☐ mütləq
- ☒ yaxşılaşdırıcı
- ☐ aldadıcı innovasiya
- ☐ məhsuldar
- ☐ prosesli

Sual: Elmin və istehsalatın hansı sahələrinin alətlərindən istifadə etməklə yeyinti sənaye sahələrində hazırda istehsal edilən son məhsulun 20 %-i hazırlanır? (Çəki: 1)

- ☐ yeyinti – kimya
- ☒ biotexnologiya
- ☐ yeyinti maşınqayırması
- ☐ irsi mühəndislik
- ☐ bioloji mühəndislik

BÖLMƏ: 1002

Ad	1002
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Prinsip etibarı ilə yeni məhsul, yarımfabrikat, xammal alınması ilə əlaqədar olan innovasiya hansıdır? (Çəki: 1)

- ☐ mütləq
- ☐ yaxşılaşdırıcı
- ☐ aldadıcı innovasiya

- ☒ məhsuldar
 - ☐ prosesli
-

Sual: Hansı innovasiyalar istehsalın təşkilinin kompleks metodlarının, yeni texnoloji proseslərin işlənməsi və tətbiqi ilə əlaqədardır? (Çəki: 1)

- ☐ mütləq
 - ☐ yaxşılaşdırıcı
 - ☐ aldadıcı innovasiya
 - ☐ məhsuldar
 - ☒ prosesli
-

Sual: Hansı innovasiyalar sənayenin maddi-texniki bazasının təkmilləşdirilməsində, ən yüksək səviyyəli yeni avadanlıqların işlənilib hazırlanması və tətbiqində öz əksini tapır? (Çəki: 1)

- ☐ mütləq
 - ☒ texniki
 - ☐ texnoloji
 - ☐ məhsuldar
 - ☐ prosesli
-

Sual: Hansı innovasiyalar yeni məhsul, materialların yaradılması və mənimsənilməsi, istehsala yeni texnologiyanın tətbiqi ilə əlaqədardır? (Çəki: 1)

- ☐ mütləq
 - ☐ texniki
 - ☒ texnoloji
 - ☐ məhsuldar
 - ☐ prosesli
-

Sual: Fundamental və tətbiqi tədqiqatları, yeniliklərin işlənməsini, alınan elmi nəticələri ilkin sınaqdan keçirən, onların eksperimental yoxlanmasını yerinə yetirən təşkilatlar hansılardır? (Çəki: 1)

- ☐ ali təhsil ocaqları
 - ☒ elmi-tədqiqat təşkilatları
 - ☐ layihə təşkilatları və konstruktor büroları
 - ☐ layihə-texnoloji təşkilatlar
 - ☐ mühəndislik şirkətləri
-

Sual: Hansı təşkilat müxtəlif layihələri, onların texniki sənədləşdirilməsini işləyib hazırlayır, öz bazasında təcrübəsini keçirir, yeni məhsul nümunələrinin sınağını, onların şəhadətnaməsinin tərtibini həyata keçirir? (Çəki: 1)

- ☐ ali təhsil ocaqları
 - ☐ elmi-tədqiqat təşkilatları
 - ☒ layihə təşkilatları və konstruktor büroları
 - ☐ layihə-texnoloji təşkilatlar
 - ☐ mühəndislik şirkətləri
-

Sual: Hansı təşkilat istehsal prosesinin texnoloji sistemini, əmək və istifadə olunan resursların normativlərini işləyib hazırlayır? (Çəki: 1)

- ☐ ali təhsil ocaqları
 - ☐ elmi-tədqiqat təşkilatları
 - ☐ layihə təşkilatları və konstruktor büroları
 - ☒ layihə-texnoloji təşkilatlar
 - ☐ mühəndislik şirkətləri
-

Sual: Hansı təşkilat elmi-texniki kadrların hazırlanmasını, istehsalatda innovasiya ilə əlaqədar olan yeni, müasir elmi problemlərin geniş spektrli tədqiqat işini yerinə yetirir? (Çəki: 1)

- ☒ ali təhsil ocaqları
 - ☐ elmi-tədqiqat təşkilatları
 - ☐ layihə təşkilatları və konstruktor büroları
 - ☐ layihə-texnoloji təşkilatlar
 - ☐ mühəndislik şirkətləri
-

Sual: Hansı innovasiyalar nadir və analoqu olmayanlara aiddir? (Çəki: 1)

- ☒ mütləq
 - ☐ nisbi
 - ☐ yaxşılaşdırıcı
 - ☐ saxta innovasiya
 - ☐ mütərəqqi
-

Sual: Hansı hallarda innovasiya proyektı iqtisadi baxımdan səmərəli hesab olunur? (Çəki: 1)

- ☐ xalis cari dəyər 0-a bərabər olanda
 - ☐ xalis cari dəyər 0-dan kiçik olanda
 - ☐ xalis cari dəyər 1-dən kiçik və ya bərabər olanda
 - ☒ xalis cari dəyər 0-dan böyük olanda
 - ☐ xalis cari dəyər 1-dən böyük olanda
-

BÖLMƏ: 1003

Ad	1003
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Biotexnologiya nəyə şərait yaradır? (Çəki: 1)

- ☐ ənənəvi yeyinti əlavələrinin alınmasına
- ☐ məhsulların geniş çeşidli istehsalına

- ☐ heyvandarlığın yem bazasının genişlənməsinə
- ☒ tərəvəz bitkiləri toxumlarının cücərməsinin sürətləndirilməsinə
- ☐ qarışıq tərkibli müxtəlif növlərin alınmasına

Sual: Sublimə edilmə nə deməkdir? (Çəki: 1)

- ☐ qurudulma
- ☐ dondurulma
- ☐ parçalanma
- ☒ dondurulma və qurudulma
- ☐ parçalanma və dondurulma

Sual: Sublimə edilməyə hansı məhsulu aid etmək olar? (Çəki: 1)

- ☐ karameli
- ☐ çörəyi
- ☒ qəhvəni
- ☐ makaronu
- ☐ qazlaşdırılmış içkiləri

Sual: Sənaye istehsalı sahələri səviyyəsində innovasiya necə təsnifləşdirilir? (Çəki: 1)

- ☐ dövlət, sahə, firmadaxili
- ☐ mütləq, yaxşılaşdırıcı
- ☒ texniki, texnoloji, iqtisadi, təşkilati-idarəetmə, sosial
- ☐ sənaye, maliyyə, ticarət-vasitəçilik, elmi, hüquqi, sosial
- ☐ məhsul, proses

Sual: Aşağıda sadalanan təşkilatlardan hansı sənayedə ETT-nin inkişafında innovasiya fəaliyyətinin və prosesinin əsas iştirakçısıdır? (Çəki: 1)

- ☐ assosiasiyalar, ali məktəblər, elmi-tədqiqat təşkilatları, mühəndislik kompaniyaları
- ☐ elmi-tədqiqat təşkilatları, layihə təşkilatları, konstruktor büroları, sahibkarlıq ittifaqları
- ☐ layihə-texnoloji təşkilatlar, holdinqlər, mühəndislik kompaniyaları, konstruktor büroları
- ☐ ali məktəblər, layihə-texnoloji təşkilatlar, elmi-tədqiqat təşkilatları, konsernlər
- ☒ elmi-tədqiqat təşkilatları, layihə-texnoloji təşkilatlar, mühəndislik kompaniyaları, ali məktəblər

Bölmə: 1101

Ad	1101
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İstehsalın ictimai təşkilinin hansı formaları mövcuddur? (Çəki: 1)

- ☐ təmərküzləşmə, ixtisaslaşma, ayrı-ayrı təbəqələrə bölünmə, kooperasiya
- ☐ təmərküzləşmə, vahid bir şəkllə salınma, ixtisaslaşma, kombinələşmə
- ☐ diversifikasiya, ixtisaslaşma, kooperasiya, kombinələşmə
- ☒ təmərküzləşmə, ixtisaslaşma, kooperasiya, kombinələşmə
- ☐ təmərküzləşmə, ixtisaslaşma, kooperasiya, kombinələşmə

Sual: Məhsul istehsalının iri müəssisələrdə cəmlənməsi və onların iriləşdirilməsi prosesi necə adlanır? (Çəki: 1)

- ☒ təmərküzləşmə
- ☐ ixtisaslaşma
- ☐ kooperasiya
- ☐ kombinələşmə
- ☐ birləşmə

Sual: Təmərküzləşmə nədir? (Çəki: 1)

- ☐ bu, kütləvi və iri seriyalı məhsul istehsalıdır
- ☒ bu, məhsul istehsalının iriləşdirilməsi və onun iri müəssisələrdə cəmlənməsi prosesidir
- ☐ bu, müəssisələr arasında düzünə istehsal əlaqələridir
- ☐ bu, texnoloji cəhətdən müxtəlif olan istehsalın bir müəssisədə birləşməsidir
- ☐ bu, əlaqələrin gələcəkdə daha da dərinləşməsi və əməyin ümumiləşdirilməsi prosesidir

Sual: İri müəssisələrin üstünlüyü nədədir? (Çəki: 1)

- ☐ onların çevikliyi
- ☐ tələbatda baş verən dəyişikliklərə tez reaksiya vermə qabiliyyəti
- ☐ idarəetmənin sadə və çevik quruluşu
- ☒ marketinq tədqiqatı, reklamlar üçün azad pul vəsaitinin olması
- ☐ istehsalın yüksək fondtutumluluğu və əməktutumluluğu

Sual: Kiçik müəssisələrin üstünlüyü nədədir? (Çəki: 1)

- ☐ daha məhsuldar avadanlıqların tətbiqi imkanları
- ☐ elmi-tədqiqat laboratoriyalarının təşkilinin geniş imkanları olması
- ☒ yerli resursların istehsala daha dolğun cəlb edilməsi, rəqabətin inkişafına şərait yaratması
- ☐ marketinq tədqiqatı, reklamlar üçün azad pul vəsaitinin olması
- ☐ istehsalın yüksək fondtutumluluğu və əməktutumluluğu

Bölmə: 1102

Ad 1102

Suallardan 4

Maksimal faiz 4

Sualları qarışdırmaq ☒

Sual: İctimai əmək prosesində müxtəlif növ əmək fəaliyyətinin ayrılması nə deməkdir? (Çəki: 1)

- ☒ əmək bölgüsü
- ☐ əməyin ümumiləşdirilməsi
- ☐ əlaqələndirmə
- ☐ ixtisaslaşma
- ☐ diversifikasiya

Sual: Əməyin ictimailəşməsi nə deməkdir ? (Çəki: 1)

- ☐ ictimai əmək prosesində əmək fəaliyyətinin müxtəlif növlərinin xüsusiləşməsi
- ☒ əmək fəaliyyətinin ayrı-ayrı təsərrüfat subyektləri tərəfindən qarşılıqlı əlaqəli şəkildə həyata keçirilməsi
- ☐ eynicinsli, kütləvi və iri həcmli məhsul buraxan ayrı-ayrı istehsalın xüsusiləşməsi
- ☐ hazır məhsulun birgə istehsalı ilə şərtlənən istehsal əlaqələri
- ☐ eynicinsli emal edilən xammalı və ya səmt məhsulu əsasında vahid istehsal kompleksində birləşmə

Sual: “İstehsalın təmərküzləşmə səviyyəsinin yüksək olması nəyə şərait yaradır” (Çəki: 1)

- ☐ iri, orta və kiçik müəssisələrin optimal uzlaşmasına
- ☒ monopolizmin inkişafına
- ☐ məhsul qıtlığının azaldılmasına
- ☐ müəssisələrdə dəyişilən xərcin azaldılmasına
- ☐ istehlakçılarla daha sıx əlaqənin yaradılmasına

Sual: Hansı göstərici istehsalın təmərküzləşmə səviyyəsini və onun ümumi dinamikasını xarakterizə edir? (Çəki: 1)

- ☒ sahənin ümumi istehsal həcmində iri müəssisələrin istehsal etdikləri məhsulun xüsusi çəkisi
- ☐ sahənin bütün müəssisələrinin ümumi sayında kiçik müəssisələrin payı
- ☐ ümumi məhsul istehsalı həcmində yekcins məhsul istehsalının payı
- ☐ bir müəssisə tərəfindən sahə daxilində istehsal edilən bir qrup və növ məhsulların tərkibində yekcins məhsulun sayı
- ☐ hazır məhsul istehsalında təkrar xammaldan istifadə səviyyəsi

BÖLMƏ: 1103

Ad	1103
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Yeyinti sənayesində istehsalın təmərküzləşməsi şərtləri hansılardır? (Çəki: 1)

- ☐ məhsulun gündəlik istehsalına olan ehtiyacın olmaması
 - ☐ xüsusi saxlanma yerlərinə, soyuducu kameraların olmasına ehtiyac olmaması
 - ☐ xammalın daşınma radiusunun məhdud olmaması, onun az korlanması
 - ☐ mövsümi xüsusiyyəti olmayan çoxsaylı xammal növlərinin istehsalı
 - ☒ xammalın fiziki xassəsi və kimyəvi tərkibi imkan verir ki, xammalın təkrar emalı üçün kombine olunmuş istehsal yaratsın
-

Sual: İstehsalın təmərküzləşməsi nəyin hesabına həyata keçirilir? (Çəki: 1)

- ☐ fəaliyyətdə olan ixtisaslaşdırılmış müəssisələrin ölçülərinin azaldılması ilə
 - ☐ müəssisələrdə fəaliyyətdə olan avadanlıqların sayının azaldılması ilə
 - ☐ müəssisəni xırda hissələrə bölməklə
 - ☒ iri müəssisələrin tikilməsilə
 - ☐ müəssisələrin özəlləşdirilməsilə
-

Sual: . Yeyinti sənaye sahələrində müəssisələrin ölçülərinə və istehsalın təmərküzləşməsinin səviyyəsinə hansı amil təsir göstərir? (Çəki: 1)

- ☐ alınan gəlirin həcmi
 - ☒ müəssisədə emal edilən xammalın həcmi
 - ☐ yeyinti məhsullarının topdansatış qiyməti
 - ☐ yeyinti sənaye müəssisələrindən alınan vergilərin səviyyəsi
 - ☐ son istehlakçıya qədər olan məsafə
-

Sual: Hansı göstərici istehsalın təmərküzləşmə səviyyəsini daha dəqiq xarakterizə edir? (Çəki: 1)

- ☐ müəssisənin emal etdiyi xammalın həcmi
 - ☐ sənaye-istehsal heyətinin sayı
 - ☒ natural ifadədə istehsal edilən məhsulun həcmi
 - ☐ əsas istehsal fondlarının dəyəri
 - ☐ əsas istehsal prosesinə xidmət edən qurulmuş enerji gücləri
-

Sual: Yeyinti müəssisələrinin ölçülərinin artırılmasına nə təsir edir? (Çəki: 1)

- ☐ təchizatçılara qədər olan məsafə
 - ☐ yeyinti sənaye müəssisələrinin məhsullarının maya dəyərinin aşağı salınması
 - ☐ müəyyən bir sahənin və şirkətin rəqabətqabiliyyətliliyinin yüksək olması
 - ☒ əhalinin real gəlirlərinin artması ilə əlaqədar olaraq ərzaq məhsullarına tələbatın artması
 - ☐ qarışıq sahələrlə ixtisaslaşmanın və kooperasiyanın səviyyəsi
-

Sual: Təmərküzləşməyə hansı amil mənfi təsir göstərir? (Çəki: 1)

- ☐ məhsulun fondtutumunun azalması
- ☒ tikintinin və layihə gücünün mənimsənilməsi müddətinin uzanması
- ☐ məhsul vahidinin maya dəyərinin yüksəlməsi

- ☐ bazarda rəqiblərin olması
- ☐ istehsal infrastrukturunun zəifliyi

Sual: İstehsalın ictimai təşkilinin hansı formasında əməyin ümumiləşdirilməsi və inteqrasiyanın üstünlükləri daha aydın özünü biruzə verir? (Çəki: 1)

- ☐ təmərküzləşmədə
- ☐ ixtisaslaşmada
- ☐ kooperasiyada
- ☒ kombinələşmədə
- ☐ inteqrasiyada

Bölmə: 1201

Ad	1201
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İxtisaslaşma nədir? (Çəki: 1)

- ☒ iri seriyalı və ya kütləvi məhsul istehsalıdır
- ☐ bu, məhsul istehsalının iriləşdirilməsi prosesi və onların iri müəssisələrdə cəmlənməsidir
- ☐ bu, müəssisələr arasında birbaşa əlaqədir
- ☐ bu, bir müəssisədə texnoloji baxımdan müxtəlif cinsli istehsalın cəmlənməsidir
- ☐ bu, əlaqələrin dərinləşməsi və əməyin ümumiləşdirilməsi prosesinin inkişafıdır

Sual: 2. İxtisaslaşma səviyyəsi hansı göstəricilərlə xarakterizə olunur? (Çəki: 1)

- ☐ bir müəssisəyə düşən illik məhsul istehsalının həcmi ilə müəyyən edilən müəssisənin orta ölçüsü
- ☐ hazır məhsul istehsalında istifadə olunan təkrar xammalın səviyyəsi
- ☒ müəyyən bir sahədə istehsal edilən məhsulun ümumi həcmində istehsal edilən yekcins məhsulun payı
- ☐ müəssisənin orta energetik gücü
- ☐ sahənin ümumi məhsul istehsalı həcmində iri müəssisələrin məhsullarının xüsusi çəkisi

Sual: İxtisaslaşmanın hansı məlum formaları var? (Çəki: 1)

- ☐ konkret əşya, texnoloji, prosesli
- ☐ sahəvi, beynəlxalq, rayonlararası
- ☐ xüsusi, konkret əşya, detallar üzrə
- ☒ konkret əşya, texnoloji, detallar üzrə
- ☐ sahə və müəssisə səviyyəsində

Sual: Yekcins məhsul istehsalının ayrı-ayrı sahələrdə və ixtisaslaşmış müəssisələrdə cəmlənməsini xarakterizə edən ixtisaslaşma forması hansıdır? (Çəki: 1)

- ☒ konkret əşya
 - ☐ detallar üzrə
 - ☐ texnoloji
 - ☐ rayonlararası
 - ☐ sahələrarası
-

Sual: Yeyinti sənaye sahələrində hansı ixtisaslaşma forması yoxdur? (Çəki: 1)

- ☐ konkret əşya
 - ☒ detallar üzrə
 - ☐ texnoloji
 - ☐ rayonlararası
 - ☐ sahələrarası
-

Sual: Kooperasiya nədir? (Çəki: 1)

- ☐ bu, kütləvi və ya iri seriyalı məhsul istehsalıdır
 - ☐ bu, məhsulun istehsalının iriləşdirilməsi və onların iri müəssisələrdə cəmlənməsidir
 - ☒ bu, müəssisələr arasında birbaşa istehsal əlaqəsidir
 - ☐ bu, texnoloji baxımdan müxtəlif cinsli istehsalın bir müəssisədə cəmlənməsidir
 - ☐ bu, əlaqələrin daha da dərinləşməsi və əməyin ictimailəşdirilməsi prosesinin inkişafıdır
-

Sual: Kooperasiyaya gedən müəssisələrin ərazi üzrə yerləşməsi ilə əlaqədar olaraq kooperasiyanın hansı forması məlumdur? (Çəki: 1)

- ☐ konkret əşya, detallar üzrə, texnoloji
 - ☒ rayonlardaxili, rayonlararası
 - ☐ sahədaxili, sahələrarası
 - ☐ rayondaxili, rayonlararası, sahədaxili, sahələrarası
 - ☐ sahələr, sahələrarası, beynəlxalq
-

Sual: Sahə mənsubiyyətinə görə kooperasiyanın hansı forması məlumdur? (Çəki: 1)

- ☐ konkret əşya, detallar üzrə, texnoloji
 - ☐ rayonlardaxili, rayonlararası
 - ☒ sahədaxili, sahələrarası
 - ☐ rayondaxili, rayonlararası, sahədaxili, sahələrarası
 - ☐ sahələr, sahələrarası, beynəlxalq
-

Sual: Bir iqtisadi zonada yerləşən müəssisələr arasında istehsal əlaqələrini nəzərdə tutan kooperasiya forması hansıdır? (Çəki: 1)

- ☐ rayonlararası
- ☒ rayonlardaxili
- ☐ sahələrarası
- ☐ sahədaxili
- ☐ sahə

BÖLMƏ: 1202

Ad	1202
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İxtisaslaşmanın iqtisadi səmərəliliyinin müəyyən edilməsində hansı göstəricidən istifadə olunur? (Çəki: 1)

- ☐ sənaye-istehsal heyətinin sayı
 - ☐ gəlir
 - ☒ məhsul vahidinə düşən nəqliyyat xərcləri
 - ☐ əmtəəlik məhsul istehsalına çəkilən xərclər
 - ☐ məhsul istehsalının həcmi
-

Sual: Sənayedə istehsalın ixtisaslaşması özünü nədə göstərə bilər? (Çəki: 1)

- ☐ mikro və makro səviyyədə
 - ☒ sahə, yarım sahə, müəssisə səviyyəsində
 - ☐ sahə, sahələrarası və beynəlxalq ixtisaslaşmada
 - ☐ sənaye, sahə və müəssisə səviyyəsində
 - ☐ sahələrarası və sahədaxili ixtisaslaşmada
-

Sual: Sahə ixtisaslaşmasının nümunəsi hansıdır? (Çəki: 1)

- ☒ yeyinti sənayesi
 - ☐ ət və süd sənayesi
 - ☐ bərk pendir istehsalı
 - ☐ konserv sənayesi
 - ☐ şəkər sənayesi
-

Sual: Xammal zonalarına və istehlak rayonlarına yaxınlığı baxımından istehsalın rəşional yerləşdirilməsinə çərait yaradan ixtisaslaşma forması hansıdır? (Çəki: 1)

- ☐ konkret əşya
 - ☐ detallar üzrə
 - ☒ texnoloji
 - ☐ rayonlararası
 - ☐ sahələrarası
-

Sual: Yüksək texnoloji inkişaf səviyyəsi olan və konstruktiv mürəkkəb məhsul istehsal edən sənaye sahələrində hansı ixtisaslaşma forması tətbiq olunur? (Çəki: 1)

- ☐ konkret əşyalar
- ☒ detallar üzrə
- ☐ texnoloji

- ☐ rayonlararası
- ☐ sahələrarası

Sual: İstehsalın ixtisaslaşması ardıcıl olaraq hansı mərhələləri keçir? (Çəki: 1)

- ☐ sahə ixtisaslaşması; yarım sahə ixtisaslaşması; müəssisə ixtisaslaşması
- ☐ iqtisadiyyatın ixtisaslaşması; sənayenin ixtisaslaşması; sahələrin ixtisaslaşması
- ☐ sənayenin ixtisaslaşması; sənaye sahələrinin ixtisaslaşması; müəssisələrin ixtisaslaşması
- ☒ sənayenin ixtisaslaşması; müəssisələrin ixtisaslaşması; müəssisədaxili, sex, istehsal bölmələri ixtisaslaşması
- ☐ müəssisə ixtisaslaşması; müəssisədaxili, sexlər, istehsal bölmələrinin ixtisaslaşması; iş yerlərinin ixtisaslaşması

Sual: Yeyinti sənayesinin hansı sahəsində konkret əşya ixtisaslaşması geniş yayılıb? (Çəki: 1)

- ☒ çörək-bulka
- ☐ şərabçılıqda
- ☐ pivə bişirmədə
- ☐ çay istehsalında
- ☐ tütünçülükdə

Sual: Yeyinti sənayesinin hansı sahəsində texnoloji ixtisaslaşma daha geniş yayılıb? (Çəki: 1)

- ☐ çörək-bulka
- ☐ makaron
- ☐ çuğundur-şəkər
- ☒ çay istehsalı
- ☐ meyvə konservləri

Bölmə: 1203

Ad	1203
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Dar ixtisaslaşma və texnoloji yekcins məhsul istehsalının vahid sahəsi çərçivəsində ayrılmağa hansı ixtisaslaşma aiddir? (Çəki: 1)

- ☐ sahənin ixtisaslaşması
- ☒ yarım sahənin ixtisaslaşması
- ☐ müəssisənin ixtisaslaşması
- ☐ sahələrarası ixtisaslaşma
- ☐ rayonlararası ixtisaslaşma

Sual: Sahə və yarım sahə daxilində tək-tək əmək bölgüsündə hansı ixtisaslaşma mövcuddur? (Çəki: 1)

- ☐ sahənin ixtisaslaşması
 - ☐ yarım sahənin ixtisaslaşması
 - ☒ müəssisənin ixtisaslaşması
 - ☐ sahələrarası ixtisaslaşma
 - ☐ rayonlararası ixtisaslaşma
-

Sual: Yeyinti sənayesində konkret əşyalar üzrə ixtisaslaşmaya təsir edən əsas amil hansıdır? (Çəki: 1)

- ☐ müəssisələrin xüsusi iqlim şəraiti olan coğrafi rayonlarda yerləşdirilməsi
 - ☐ elmi-texniki tərəqqinin təsiri ilə istehsal prosesinin təkmilləşdirilməsi
 - ☐ istehsal prosesinə xidmət edən sexlərdə energetik güclərin qurulması
 - ☒ kənd təsərrüfatı xammalı emal edən yeyinti sənaye sahələrinin və kənd təsərrüfatının ərazi ixtisaslaşması
 - ☐ işçilərin ixtisaslaşma səviyyəsi
-

Sual: Qənd-rafinad müəssisələrini hansı ixtisaslaşma formasına aid etmək olar? (Çəki: 1)

- ☐ konkret əşya
 - ☐ detallar üzrə
 - ☒ texnoloji
 - ☐ rayonlararası
 - ☐ sahələrarası
-

Sual: Yeyinti sənayesinin hansı müəssisələrində xammalın müəyyən texnoloji mərhələdə emalı üzrə ixtisaslaşması geniş yayılıb? (Çəki: 1)

- ☐ biskvit
 - ☒ ilk şərabçılıq zavodları
 - ☐ kəsmik istehsalı müəssisələri
 - ☐ qənd-rafinad zavodları
 - ☐ət kombinatları
-

Sual: Aşağıdakı müddəalardan hansı düzgündür? (Çəki: 1)

- ☐ məhsulun çeşidi nə qədər geniş olarsa, ixtisaslaşma imkanları da çox olar
 - ☐ istehlak çox olarsa, ixtisaslaşma imkanları da bir o qədər az olar
 - ☐ bir regionda nə qədər çox müəssisə cəmlənsə ixtisaslaşma imkanları onlar üçün az olar
 - ☒ istehsal nə qədər mürəkkəb olsa, ixtisaslaşma səviyyəsi də bir o qədər yüksək olar
 - ☐ məhsulun nomenklaturası nə qədər geniş olsa, ixtisaslaşma imkanları da bir o qədər yüksək olar
-

Sual: Yeyinti sənaye sahələrində istehsalın məqsədəuyğun ixtisaslaşma ölçüsünü müəyyən etmək üçün əsas iqtisadi göstərici hansıdır? (Çəki: 1)

- ☐ kapital qoyuluşu
- ☐ material xərclərini nəzərə almaqla ümumi gəlir

- ☐ material xərclərini çıxmaqla ümumi gəlir
 - ☐ nəqliyyat xərclərini nəzərə almadan istehsal edilən məhsulun maya dəyəri
 - ☒ nəqliyyat xərclərini nəzərə almaqla məhsulun maya dəyəri
-

Sual: İstehsalın ictimai təşkilanın hansı forması konstruksiyanın mürəkkəbliyi baxımından istehsalı və mürəkkəb aqreqlər və hissələrin ayrı-ayrılıqda istehsalını tələb edən sahələrdə daha dürüst və dəqiq özünü göstərir? (Çəki: 1)

- ☐ təmərküzləşmə
 - ☐ ixtisaslaşma
 - ☒ kooperasiya
 - ☐ kombinələşmə
 - ☐ integrasiya
-

Sual: Yeyinti sənayesinin müxtəlif sahələrində aşağıda göstərilən kooperasiya əlaqələrinin hansı düzgündür? (Çəki: 1)

- ☐ qənd-rafinad-yağ-piy
 - ☐ spirt-şörəkbişirmə
 - ☐ yağhasiletmə-qənnadı
 - ☐ nişasta-pateka-konserv
 - ☒ konserv- qənnadı
-

Sual: Elmtutumlu və konstruksiya baxımından mürəkkəb məhsullar istehsal edən müəssisələr arasında kooperasiyanın hansı forması həyata keçirilir? (Çəki: 1)

- ☒ konkret əşya (aqreqlər)
 - ☐ detallar üzrə
 - ☐ texnoloji
 - ☐ sahədaxili
 - ☐ sahələrarası
-

Sual: Yeyinti sənayesində ixtisaslaşmanın hansı forması perspektivli hesab olunur? (Çəki: 1)

- ☐ konkret əşya
 - ☐ detallar üzrə
 - ☒ texnoloji
 - ☐ konkret əşya və texnoloji
 - ☐ sadalananlardan heç biri
-

Sual: Dar ixtisaslaşma və texnoloji cəhətdən yekcins olan istehsal sahələri çərçivəsində hansı ixtisaslaşma ümumiləşdirilir? (Çəki: 1)

- ☐ sahə ixtisaslaşmasında
 - ☒ sahəaltı ixtisaslaşmada
 - ☐ müəssisənin ixtisaslaşmasında
 - ☐ sahələrarası ixtisaslaşmada
 - ☐ rayonlararası ixtisaslaşmada
-

Ad	1301
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İstehsalın ictimai təşkilinin aşağıdakı formalarından hansı ən sonda meydana gəlmişdir? (Çəki: 1)

- ☐ təmərküzləşmə
- ☐ ixtisaslaşma
- ☐ kooperativləşmə
- ☒ kombinələşmə
- ☐ integrasiya

Sual: İstehsalın ictimai təşkilinin aşağıdakı formalarından hansı ən mütərəqqi hesab olunur? (Çəki: 1)

- ☐ təmərküzləşmə
- ☐ ixtisaslaşma
- ☐ kooperativləşmə
- ☒ kombinələşmə
- ☐ integrasiya

Sual: Kombinələşmə nədir? (Çəki: 1)

- ☐ bu, kütləvi və ya iri seriyalı məhsul istehsalıdır
- ☐ bu, məhsulun istehsalının iriləşdirilməsi və onların iri müəssisələrdə cəmlənməsidir
- ☐ bu, müəssisələr arasında birbaşa istehsal əlaqəsidir
- ☒ bu, texnoloji baxımdan müxtəlif cinsli istehsalın bir müəssisədə cəmlənməsidir
- ☐ bu, əlaqələrin daha da dərinləşməsi və əməyin ictimailəşdirilməsi prosesinin inkişafıdır

Sual: Cecələr yeyinti sənayesinin hansı sahəsinin tullantılarıdır? (Çəki: 1)

- ☐ unüýtme
- ☐ ət və süd
- ☐ balıq
- ☒ yağlı bitkilər emalı
- ☐ şəkər istehsalı

BÖLMƏ: 1302

Ad	1302
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒

Sual: Melass hansı sənaye tullatılarına aiddir? (Çəki: 1)

- ☐ unüyütmə
- ☐ ət və süd
- ☐ balıq
- ☐ yağlı bitkilər emalı
- ☒ şəkər istehsalı

Sual: Kombinələşmənin hansı forması aqrar sənaye integrasiyası şəklində müydana çıxır? (Çəki: 1)

- ☐ xammalın ardıcıl emalı
- ☐ əsas istehsal tullantılarının emalı
- ☐ xammaldan kompleks istifadə
- ☒ kənd təsərrüfatı məhsulu istehsalı və onun sənayedə emalının birləşməsi
- ☐ qarışıq sahə müəssisələrinin birləşməsi

Sual: Yeyinti sənayesində istehsalın kombinələşmə səviyyəsini hansı göstərici əks etdirir? (Çəki: 1)

- ☒ hazır məhsul istehsalında təkrar xammaldan istifadə səviyyəsi
- ☐ sahə müəssisələrinin ümumi sayında iri müəssisələrin xüsusi çəkisi
- ☐ sahənin istehsal məhsulunun ümumi həcmində eynicinsli məhsul istehsalının payı
- ☐ eyni müəssisə tərəfindən istehsal olunan eynicinsli məhsul qrup və növlərinin miqdarı
- ☐ sahənin məcmu istehsal həcmində iri müəssisələrin məhsullarının xüsusi çəkisi

Bölmə: 1303

Ad 1303

Suallardan 4

Maksimal faiz 4

Sualları qarışdırmaq ☒

Suallar təqdim etmək 1 %

Sual: Yeyinti sənayesində kombinələşmiş istehsalların təşkili üçün hansı texnoloji və iqtisadi zəminlər mövcuddur? (Çəki: 1)

- ☐ istehsalın aşağı təmərküzləşmə səviyyəsi
- ☐ istehsal güclərinin aşağı miqdarı
- ☒ xammal bazasının ümumi xarakteri
- ☐ yeyinti xammalının sadə kimyəvi tərkibi
- ☐ hazır məhsulun istehsalı proseslərinin eyni mərhələli olması

Sual: Kombinələşmə nəticəsində nə baş verir? (Çəki: 1)

- ☐ köməkçi istehsal sahələrinə qoyulan xüsusi kapital qoyuluşları yüksəlir
- ☐ təmərküzləşmənin səviyyəsi azalır
- ☐ fondverimi azalır
- ☒ işin mövsümiliyi qaydaya düşür
- ☐ inzibati- idarəetmə və nəqliyyat xərcləri artır

Sual: Kombinələşmənin zəminləri hansıdır? (Çəki: 1)

- ☐ təkrar kənd təsərrüfatı xammalından istifadə
- ☒ çoxkomponentli kənd təsərrüfatı xammalından istifadə
- ☐ xammalın əksər növlərinin emalı zamanı əlavə tullantı və itkilərin minimum olması
- ☐ əlavə məhsulların və tullantıların gec xarab olması
- ☐ kənd təsərrüfatı xammalı emal edən müəssisələrdə istehsalın qeyri-mövsümi xarakteri

Sual: Buğdanın saxlanması, üyüdülmək üçün hazırlanması, onun üyüdülməsi və s. yerinə yetirən dəyirmanlar kombinələşmə formasına aiddir: (Çəki: 1)

- ☒ xammalın emalına ardıcıl olaraq birləşməsi əsasında
- ☐ əsas istehsalın tullantılarının emalı əsasında
- ☐ xammaldan kompleks istifadə edilməsi əsasında
- ☐ kənd təsərrüfatı məhsullarının istehsalının onun sənaye emalının birləşdirilməsi əsasında
- ☐ aqrar-sənaye inteqrasiyası əsasında

Bölmə: 1401

Ad	1401
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansı dəyişən xərclərə aid edilir? (Çəki: 1)

- ☐ inzibati-idarəetmə aparatının saxlanma xərcləri
- ☐ icarə haqqının ödənişi
- ☒ xammal və material xərcləri
- ☐ kreditə görə faizlər
- ☐ ümumi zavod xərcləri

Sual: Aşağıdakılardan hansı sabit xərclərə aid edilir? (Çəki: 1)

- ☐ xammal və material xərcləri
- ☐ işçilərin əmək haqqı
- ☒ inzibati-idarəetmə aparatının saxlanma xərcləri
- ☐ texnoloji ehtiyaclar üçün enerji xərcləri

☐ yanacaq xərcləri

Sual: Məhsulun sexdə hazırlanmasının bütün xərcləri maya dəyərinin hansı növünə daxildir? (Çəki: 1)

- ☒ sex
☐ istehsal
☐ tam
☐ hesabat
☐ faktiki
-

Sual: Hansı xərclər istehsalın həcmindən asılıdır? (Çəki: 1)

- ☐ alternativ
☐ xarici
☐ daxili
☐ sabit
☒ dəyişən
-

Sual: Xərclərin hansı əsas növü məhsulun maya dəyərini formalaşdırır? (Çəki: 1)

- ☒ məhsulun istehsal və satış xərcləri
☐ tədqiqat, istehsal, marketinq, satış xərcləri
☐ istehsalın yenilənməsi və genişlənməsi xərcləri
☐ məhsulun istehsal və satış xərcləri, istehsalın yenilənməsi və genişlənməsi xərcləri, sosial-mədəni, mənzil-satış və müəssisənin digər ehtiyaclarına xərclər
☐ satış, nəqliyyat və reklam xərcləri
-

BÖLMƏ: 1402

Ad	1402
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Unüyütmə- yarma sənayesində məhsulun maya dəyərində xammal və materialın xüsusi çəkisi nə qədərdir? (Çəki: 1)

- ☐ 65,5%
☐ 78,8%
☐ 84,4%
☐ 90,3%
☒ 94,4%
-

Sual: Aşağıdakılardan hansı sex maya dəyərinə daxildir? (Çəki: 1)

- ☐ zay məhsul nəticəsində yaranan itkilər

- ☐ ümumi təsərrüfat xərcləri
 - ☐ kommersiya xərcləri
 - ☐ istehsaldan kənar xərclər
 - ☒ avadanlığın saxlanma və istismar xərcləri
-

Sual: İstehsal prosesinin başlanmasından hazır məhsulun anbara təhvilinə qədər olan bütün xərclər hansı maya dəyərinə daxildir? (Çəki: 1)

- ☐ sex
 - ☒ istehsal
 - ☐ tam
 - ☐ hesabat
 - ☐ faktiki
-

Sual: Qaimə xərclərinə nə aiddir? (Çəki: 1)

- ☐ xammal xərcləri
 - ☐ istehsal işçilərinin əmək haqqı
 - ☐ avadanlığın saxlanma və istismar xərcləri
 - ☒ ümumi zavod xərcləri
 - ☐ texnoloji məqsədlər üçün enerji xərcləri
-

Sual: Yeyinti sənayesinin hansı sahəsində məhsulun maya dəyərinin hesablanması zamanı "Texnoloji məqsədlər üçün soyudulma" maddəsi ayrıca qeyd olunur? (Çəki: 1)

- ☐ unüyütmə
 - ☐ makaron
 - ☐ duz
 - ☒ alkoqolsuz içkilər istehsalı
 - ☐ belə maddə yoxdur
-

Sual: Əsas fondların amortizasiyası maya dəyərinin hesablanmasının hansı maddəsinə aid edilir? (Çəki: 1)

- ☐ istehsalın hazırlanması və mənimsənilməsi xərcləri
 - ☒ avadanlığın saxlanma və istismar xərcləri
 - ☐ sex xərcləri
 - ☐ ümumi zavod xərcləri
 - ☐ amortizasiya ayırmaları
-

Sual: Məhsulun maya dəyərinin azalmasının qiymətləndirilməsi hansı metodların köməyi ilə aparılır? (Çəki: 1)

- ☐ birbaşa və dolay
 - ☐ əsas və normativ
 - ☐ əsas və əmil
 - ☒ birbaşa və əmil
 - ☐ sabit və dəyişən
-

Sual: Birbaşa hesablama metodu ilə maya dəyərinin azalması necə hesablanır? (Çəki: 1)

- ☐ əsas və dövriyyə fondlarına xərclərin və istehsalın idarə edilməsi və xidməti sahəsində qaimə xərclərinin məcmusu ilə
- ☒ istehsalın idarə edilməsi və xidməti sahəsində material, əmək və qaimə xərclərinin məcmusu ilə
- ☐ material, əmək xərcləri və kapital qoyuluşlarının məcmusu ilə
- ☐ istehsalın idarə edilməsi və xidməti sahəsində qaimə xərcləri çıxılmaqla material və əmək xərclərinin məcmusu ilə
- ☐ istehsalın idarə edilməsi və xidməti sahəsində qaimə xərcləri çıxılmaqla əsas və dövriyyə fondları xərclərinin məcmusu ilə

BÖLMƏ: 1403

Ad	1403
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Yeyinti sənayesində məhsulun maya dəyərinin azaldılmasının hansı amilləri istehsalın texniki səviyyəsini yüksəldən amillərə aid edilir? (Çəki: 1)

- ☐ istehsalın idarə edilməsinin yaxşılaşdırılması
- ☐ məhsul istehsalının coğrafi yerləşməsi
- ☐ xammalın hazırlanmasının təşkilinin təkmilləşdirilməsi
- ☐ müəssisələrin ixtisaslaşması və kooperativləşməsi
- ☒ xammal, materiallar, istehsal tullantılarından səmərəli istifadə metodları

Sual: Əməyin mühafizəsi xərcləri maya dəyərinin hesablanması hansı maddəsinə aid edilir? (Çəki: 1)

- ☐ istehsalın hazırlanması və mənimsənilməsi xərcləri
- ☐ avadanlığın saxlanma və istismar xərcləri
- ☒ sex xərcləri
- ☐ ümumi zavod xərcləri
- ☐ amortizasiya ayırmaları

Sual: Müəssisənin idarəetmə aparatının əmək haqqı maya dəyərinin hesablanması hansı maddəsinə aid edilir? (Çəki: 1)

- ☐ istehsalın hazırlanması və mənimsənilməsi xərcləri
- ☐ avadanlığın saxlanma və istismar xərcləri
- ☐ sex xərcləri
- ☒ ümumi zavod xərcləri
- ☐ amortizasiya ayırmaları

Sual: Zay məhsuldan yaranan itkilər yeyinti sənayesinin hansı sahəsində planlaşdırılır? (Çəki: 1)

- ☐ pivəbişirmə
- ☒ konserv
- ☐ çörəkbişirmə
- ☐ yağ-piy
- ☐ ət və süd

Bölmə: 1501

Ad	1501
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Məhsulun istehsalı və satışına sərf olunan ictimai-zəruri xərclərin hesablanması qiyətin hansı funksiyasından istifadə olunur? (Çəki: 1)

- ☒ uçot
- ☐ stimullaşdırıcı
- ☐ bölgü
- ☐ tənzimləmə
- ☐ nəzarət

Sual: Müxtəlif məhsul istehsalı və istehlakının stimullaşdırılması və ya məhdudlaşdırılmasında qiyətin hansı funksiyasından istifadə olunur? (Çəki: 1)

- ☐ uçot
- ☒ stimullaşdırıcı
- ☐ bölgü
- ☐ tənzimləmə
- ☐ nəzarət

Sual: Qiyətin hansı funksiyası qiyətin dəyərdən uzaqlaşması ilə əlaqədardır və iqtisadiyyatın, regionların müxtəlif sahələri arasında qiyətlərin müxtəlif səviyyələri hesabına milli gəlirin yenidən bölüşdürülməsində iştirak edir? (Çəki: 1)

- ☐ uçot
- ☐ stimullaşdırıcı
- ☒ bölgü
- ☐ tənzimləmə
- ☐ nəzarət

Sual: Yeyinti sənayesinin hansı məhsuluna tənzimləyici qiyətlər müəyyən edilir? (Çəki: 1)

- ☐ qənnadı məmulatlarına
- ☐ hisə verilmiş məhsullara
- ☐ meyvə şirələrinə

- ☒ sūd məhsullarına
 - ☐ pivəyə
-

Sual: Hansı qiymətlər dövlət tərəfindən bilavasitə müəyyən edilmir, ancaq bazarda tələb və təklifin təsirilə formalaşır? (Çəki: 1)

- ☐ pilləli
 - ☐ daimi
 - ☒ azad
 - ☐ tənzimləyici
 - ☐ hesabat
-

Sual: Sahibkarlıq fəaliyyətinin əsas məqsədini nə təşkil edir? (Çəki: 1)

- ☐ gəlirin alınması və çoxaldılması
 - ☒ gəlir götürmək
 - ☐ istehsal həcmnin artırılması
 - ☐ istehsal xərclərinin azaldılması
 - ☐ keyfiyyətli məhsul istehsalı
-

Sual: Balans mənfəəti necə müəyyən edilir? (Çəki: 1)

- ☐ ümumi və xalis gəlirin cəmi kimi
 - ☐ məhsul satışından gələn gəlirlə xalis gəlirin cəmi kimi
 - ☐ məhsul satışından gələn gəlirlə satılmamış məhsul gəlirinin cəmi kimi
 - ☒ məhsul satışından gələn gəlirlə digər satılan və satılmayan məhsulların gəlirlərinin cəmi kimi
 - ☐ xalis gəlirlə digər məhsul satışından və satılmayan məhsulun gəlirlərinin cəmi kimi
-

Sual: Hansı gəlir müəssisənin sərəncamında qalır? (Çəki: 1)

- ☐ balans
 - ☐ ümumi
 - ☒ xalis
 - ☐ gömrük vergisindən azad olan gəlir
 - ☐ əlavə dəyər vergisi çıxılmaqla xalis gəlir
-

Sual: Məhsulun rentabelliği necə hesablanır? (Çəki: 1)

- ☐ gəlirin əsas istehsal fondlarının və normalaşdırılmış dövriyyə vəsaitlərinin cəminə olan nisbəti kimi
 - ☒ gəlirin tam maya dəyərinə nisbəti kimi
 - ☐ gəlirin məhsulun həcminə olan nisbəti kimi
 - ☐ gəlirin əsas fondların və dövriyyə vəsaitlərinin cəminə olan nisbəti kimi
 - ☐ gəlirin hesabat maya dəyərinə olan nisbəti kimi
-

Sual: İstehsalın rentabelliği necə hesablanır? (Çəki: 1)

- ☒ gəlirin əsas fondların və normalaşdırılmış dövriyyə vəsaitinin cəminə olan nisbəti kimi
- ☐ gəlirin tam maya dəyərinə nisbəti kimi

- ☐ gəlirin məhsulun həcminə olan nisbəti kimi
- ☐ gəlirin əsas fondların və dövriyyə vəsaitlərinin cəminə olan nisbəti kimi
- ☐ gəlirin hesabat maya dəyərinə olan nisbəti kimi

Sual: Xalis gəlir nədir? (Çəki: 1)

- ☐ məhsul satışından və əsas vəsaitlərdən gələn gəlir
- ☐ satışdan alınan mədaxil ilə maya dəyəri arasındakı fərq
- ☐ satışdan alınan mədaxil ilə material xərcləri arasındakı fərq
- ☒ vergilər ödənildikdən sonra müəssisənin sərəncamında qalan gəlir hissəsi
- ☐ məhsul satışından, əsas vəsaitlərdən və qeyri-satış əməliyyatlarından gələn gəlirin cəmi

Bölmə: 1502

Ad	1502
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Qiymətin hansı funksiyası tələb və təklif əsasında istehsal və istehlak arasındakı proporsiyaların qiymət vasitəsilə müəyyən edilməsində iştirak edir? (Çəki: 1)

- ☐ uçot
- ☐ stimullaşdırıcı
- ☐ bölgü
- ☒ tənzimləmə
- ☐ nəzarət

Sual: Aşağıda göstərilən müddəalardan hansı düzdür? (Çəki: 1)

- ☐ tələb nə qədər yüksək, təklif isə aşağı olarsa qiymət də aşağı olar
- ☐ istehsalçılar qiymətin aşağı salınmasında maraqlıdırlar, istehlakçılar isə onun yüksəldilməsində
- ☒ qiymət artımı istehsalı stimullaşdırır, amma istehlakı azaldır
- ☐ qiymətin aşağı düşməsi istehsalın stimullaşdırılmasına şərait yaradır
- ☐ məhsul qıtlığı şəraitində aşağı qiymət təklifin artmasını stimullaşdırır, artıq olması isə tələbi azaldır

Sual: Xidmət dövriyyəsinin xüsusiyyətinə görə qiymətin növləri: (Çəki: 1)

- ☒ müəssisənin topdansa satış qiymətləri, topdansa satış vasitəçiliyi, pərakəndə satış qiymətləri
- ☐ azad və tənzimlənən
- ☐ möhkəm və sürüşkən
- ☐ müqayisəli və hesabat
- ☐ daimi, mövsümi və pilləli

Sual: Süd sənayesinin hansı məhsuluna əlavə qiymət artımı 50 %-ə qədər təşkil edir? (Çəki: 1)

- ☐ pasterizə olunmuş südə
 - ☐ kefirə
 - ☐ xamaya
 - ☐ bərk pendirlərə
 - ☒ yoqurtlara
-

Sual: Vasitəçilik edən ticarət təşkilatları tərəfindən məhsul satışı üçün hansı qiymətdən istifadə olunur? (Çəki: 1)

- ☐ müəssisənin baza topdansatış qiyməti
 - ☒ müəssisənin buraxılış topdansatış qiyməti
 - ☐ topdansatış vasitəçilik qiymətləri
 - ☐ pərakəndə qiymətlər
 - ☐ tədarük qiyməti
-

Sual: Müxtəlif regionalrın pərakəndə ticarət şəbəkələrində yeyinti məhsulları distribüterlər tərəfindən hansı qiymətlə satılır? (Çəki: 1)

- ☐ müəssisənin baza topdansatış qiyməti ilə
 - ☐ müəssisənin topdansatış buraxılış qiymətilə
 - ☒ topdansatış vasitəçilik qiymətilə
 - ☐ pərakəndə qiymətlərlə
 - ☐ tədarük qiymətilə
-

Sual: Son istehlakçıya pərakəndə ticarət şəbəkəsi vasitəsilə çatdırılan məhsul hansı qiymətlə satılır? (Çəki: 1)

- ☐ müəssisənin baza topdansatış qiyməti ilə
 - ☐ müəssisənin buraxılış topdansatış qiymətilə
 - ☐ topdansatış vasitəçilik qiymətilə
 - ☒ pərakəndə qiymətlərlə
 - ☐ tədarük qiymətlərilə
-

Sual: Adətən fərdi sifarişlərlə standart olmayan məhsul istehsalına bağlanan sazişlərdə hansı qiymətlər tətbiq olunur? (Çəki: 1)

- ☐ pilləli
 - ☐ daimi
 - ☐ azad
 - ☐ tənzimləyici
 - ☒ hesabat
-

Sual: Yanacaq-energetika kompleksi məhsullarına və xidmət sahələrinə, təbii monopolizmə müstəsna hansı qiymətlər müəyyən edilir? (Çəki: 1)

- ☒ pilləli
- ☐ daimi
- ☐ azad

- ☐ tənzimləyici
- ☐ hesabat

Sual: Yeyinti sənaye müəssisələrinə kənd təsərrüfatı istehsalı, fermer təsərrüfatları və əhali xammalı hansı qiymətlərlə satırlar? (Çəki: 1)

- ☐ müəssisənin topdansaş qiyməti ilə
- ☐ müəssisənin buraxılış topdansaş qiymətilə
- ☐ topdansaş vasitəçilik qiymətilə
- ☐ pərakəndə qiymətlərlə
- ☒ tədarük qiymətilə

Sual: Sənayedə istehsalın rentabelliği hansı səviyyədədir? (Çəki: 1)

- ☐ 5-10 %
- ☒ 20-25 %
- ☐ 25-30 %
- ☐ 45-50 %
- ☐ 45-50 %

BÖLMƏ: 1503

Ad	1503
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Müəssisənin topdansaş buraxılış qiymətləri necə hesablanır? (Çəki: 1)

- ☐ məhsul vahidinin tam maya dəyəri ilə gəlirin cəmi kimi
- ☒ məhsul vahidinin tam maya dəyəri, satışdan gələn gəlirin və dolayısı vergilərin (sənaye məhsulunun ayrı-ayrı növləri üzrə əlavə dəyər vergisi – aksizlər) cəmi
- ☐ məhsul vahidinin tam maya dəyəri, satışdan gələn gəlir, əlavə dəyər vergisi və ticarətdən gələn qiymət əlavəsi
- ☐ məhsul vahidinin tam maya dəyərinin, satışdan və aksizlərdən gələn gəlir
- ☐ məhsul vahidinin tam maya dəyəri, satışdan gələn gəlir, əlavə dəyər vergisi və məsrəflər (icarə, kommersiya ödəmələri)

Sual: Əvvəlcə yüksəldilmiş, sonralar mərhələrlə aşağı salınan qiymətlərlə satılan məhsullarda hansı qiymət strategiyası özünü göstərir? (Çəki: 1)

- ☐ dağıdıcı qiymətqoyma strategiyası
- ☐ aşağı qiymət strategiyası
- ☒ “qaymaq yığıma” strategiyası
- ☐ qiymət ayrı-seçkiliyi
- ☐ dempinq strategiyası

Sual: İnhisarçı istehsalçılar tərəfindən dayanıqlı tələbat qeydə alınan yeni nadir məhsullara hansı qiymət strategiyası seçilir? (Çəki: 1)

- ☐ dağıdıcı qiymətkoyma strategiyası
 - ☐ aşağı qiymət strategiyası
 - ☒ “qaymaq yığma” strategiyası
 - ☐ qiymət ayrı-seçkiliyi
 - ☐ dempinq strategiyası
-

Sual: Yeni bazarlara məhsul satışı üçün daxil olmaq məqsədilə hansı qiymət strategiyasından istifadə olunur? (Çəki: 1)

- ☐ dağıdıcı qiymətkoyma strategiyası
 - ☒ aşağı qiymətkoyma strategiyası
 - ☐ “qaymaq yığma” strategiyası
 - ☐ qiymət ayrı-seçkiliyi
 - ☐ dempinq strategiyası
-

Sual: Hansı qiymətkoyma strategiyasında istehsalçı əvvəlcə xərclərin son həddindən də aşağı qiyməti salır ki, rəqibini sahədən sıxışdırsın, amma sonra qiymətləri qaldırır? (Çəki: 1)

- ☒ dağıdıcı qiymətkoyma strategiyasında
 - ☐ aşağı qiymət strategiyasında
 - ☐ “qaymaq yığma” strategiyasında
 - ☐ qiymət ayrı-seçkiliyində
 - ☐ dempinq strategiyasında
-

Sual: Hansı qiymətkoyma strategiyasında istehsalçı (satıcı) istehlakçının sosial-iqtisadi şəraitindən asılı olaraq müxtəlif bazarlarda və alıcılara eyni məhsula müxtəlif qiymətlər müəyyən edir? (Çəki: 1)

- ☐ dağıdıcı qiymətkoyma strategiyasında
 - ☐ aşağı qiymət strategiyasında
 - ☐ “qaymaq yığma” strategiyasında
 - ☒ qiymət ayrı-seçkiliyində
 - ☐ dempinq strategiyasında
-

BÖLMƏ: 1601

Ad	1601
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Keyfiyyətin hansı göstəricisi məhsulun istehlakçıların dəqiq qrupunun tələbatına

uyğunluğunu əks etdirir? (Çəki: 1)

- ☒ sosial təyinatlı göstəricilər
 - ☐ funksional göstəricilər
 - ☐ iqtisadi göstəricilər
 - ☐ saxlanılma göstəriciləri
 - ☐ estetik göstəriciləri
-

Sual: Kalorilik keyfiyyət göstəricilərini hansı qrupa aid etmək olar? (Çəki: 1)

- ☐ sosial təyinatlı göstəriciləri
 - ☒ funksional göstəriciləri
 - ☐ iqtisadi göstəriciləri
 - ☐ saxlanılma göstəriciləri
 - ☐ estetik göstəriciləri
-

Sual: İnsanın hissiyat orqanları tərəfindən qəbul edilən məhsulun xassəsini əks etdirən keyfiyyət göstəriciləri hansılardır? (Çəki: 1)

- ☐ estetik göstəricilər
 - ☒ orqanoleptik göstəricilər
 - ☐ enerji sərfi göstəriciləri
 - ☐ funksional göstəricilər
 - ☐ sosial təyinatlı göstəricilər
-

Sual: Yeni növ məhsula müvəqqəti olaraq hansı növ standart qoyulur? (Çəki: 1)

- ☐ dövlət
 - ☐ sahə
 - ☒ texniki şərait
 - ☐ milli
 - ☐ beynəlxalq
-

Sual: Əmtəənin daha üstün xassəsini kim seçir? (Çəki: 1)

- ☐ istehsalçı
 - ☐ sifarişçi
 - ☒ istehlakçı
 - ☐ vasitəçi
 - ☐ rəqabətçi
-

Sual: İşlənən və saxlanılan zaman təhlükəsizlik dərəcəsini hansı göstəricilər qiymətləndirir? (Çəki: 1)

- ☐ təyinat göstəricisi
 - ☐ etibarlılıq göstəricisi
 - ☒ təhlükəsizlik göstəricisi
 - ☐ texnoloji baxımdan göstəricilər
 - ☐ daşınılma göstəriciləri
-

Sual: Texnoloji tsikl prosesində materiallardan, əmək vasitələrindən və vaxtdan səmərəli

istifadəni təmin edən göstəricilər hansılardır? (Çəki: 1)

- ☐ təyinat göstəriciləri
- ☐ etibarlılıq göstəriciləri
- ☐ təhlükəsizlik göstəriciləri
- ☒ texnoloji göstəricilər
- ☐ daşınılma göstəriciləri

Sual: Hansı göstəricilər məmulatın xassəsini dəyişmədən müxtəlif nəqliyyatla daşınmasının mümkünlüyü səviyyəsini göstərir? (Çəki: 1)

- ☐ təyinat göstəriciləri
- ☐ etibarlılıq göstəriciləri
- ☐ təhlükəsizlik göstəriciləri
- ☐ texnoloji göstəricilər
- ☒ daşınılma göstəriciləri

Sual: Məmulatın tərkibində standart, ümumi şəkllə gətirilmiş və orijinal hissələrdən istifadə olunması dərəcəsini hansı göstərici əks etdirir? (Çəki: 1)

- ☐ təyinat göstəricisi
- ☐ etibarlılıq göstəricisi
- ☐ təhlükəsizlik göstəricisi
- ☐ texnoloji göstəricilər
- ☒ standartlaşma və unifikasiya göstəriciləri

Bölmə: 1602

Ad	1602
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Hansı sahənin istehsalı daha geniş çeşidli və yüksək keyfiyyətli məhsul alınmasını təmin edir? (Çəki: 1)

- ☐ çörəkbişirmə
- ☐ unüyütmə-yarma
- ☒ ət və süd
- ☐ balıq
- ☐ tamli məhsullar

Sual: Tamli məhsullar hansılar aiddir? (Çəki: 1)

- ☒ çay
- ☐ süd
- ☐ ət
- ☐ yumurta

☐ qənd

Sual: Özünün tərkibindəki xassələrin sayına görə keyfiyyət göstəricisini necə təsnifləşdirmək olar? (Çəki: 1)

- ☐ yekcins və müxtəlif cinsli
 - ☒ vahid və kompleksli
 - ☐ fiziki-kimyəvi və orqanoleptikli
 - ☐ vahid, kompleksli, çox komponentli
 - ☐ tək kompleksli və çox komponentli
-

Sual: Keyfiyyətin hansı göstəriciləri məhsulun özünün birbaşa təyinatına uyğunluğunu əks etdirir? (Çəki: 1)

- ☐ sosial təyinatlı göstəricilər
 - ☒ funksional göstəricilər
 - ☐ iqtisadi göstəricilər
 - ☐ saxlanılma göstəriciləri
 - ☐ estetik göstəricilər
-

Sual: Keyfiyyətin hansı göstəriciləri istehsalda istifadə olunan resursların qaytarılması səviyyəsini xarakterizə edir? (Çəki: 1)

- ☐ sosial təyinatlı göstəricilər
 - ☐ funksional göstəricilər
 - ☒ iqtisadi göstəricilər
 - ☐ saxlanılma göstəriciləri
 - ☐ estetik göstəricilər
-

Sual: Keyfiyyətin hansı göstəriciləri məmulatın müvafiq xassəsini qiymətləndirmək üçün xidmət edir? (Çəki: 1)

- ☐ sosial təyinatlı göstəricilər
 - ☐ funksional göstəricilər
 - ☐ iqtisadi göstəricilər
 - ☐ saxlanılma göstəriciləri
 - ☒ estetik göstəricilər
-

Sual: Məhsulun təhlükəsizliyinə təsir edən təhlükəli amillərin aşkarlanması və idarə edilməsində keyfiyyətin təmin olunması sistemi hansıdır? (Çəki: 1)

- ☐ ISO
 - ☐ TU
 - ☐ GMP
 - ☒ HASSR
 - ☐ OST
-

Sual: Hansı əmtəələr mütləq qaydada sertifikat almağa məcbur edilmir? (Çəki: 1)

- ☐ süd məhsulları
- ☐ uşaq geyimləri

- ☒ qadın ayaqqabıları
 - ☐ qənnadı məhsulları
 - ☐ dərman maddələri
-

Sual: Məhsulun texniki səviyyəsinin qiymətləndirilməsi nə ilə müqayisə olunur? (Çəki: 1)

- ☐ keçən ildə istehsal olunan məhsulla
 - ☐ başqa sexlərdə hazırlanan məhsullarla
 - ☒ ölkə və dünyanın ən yaxşı nümunələri ilə
 - ☐ həmin regionda hazırlanan məmulatlarla
 - ☐ ekoloji təmiz məhsulla
-

Sual: Keyfiyyətin yüksəldilməsi amilinə nə aiddir? (Çəki: 1)

- ☐ ucuz xammal-materialların tətbiqi
 - ☐ fəhlələrin əmək haqqının artırılması
 - ☐ xammal-materialların istehsala hazırlanması prosesinin tezləşdirilməsi
 - ☒ tullantısız, resurslara qənaət texnikasının tətbiqi
 - ☐ istifadə olunan avadanlıqların sayının artırılması
-

Sual: Hansı yeyinti məhsullarını satmaq olar? (Çəki: 1)

- ☐ sanitariya qaydalarına uyğun olmayan
 - ☐ yararlılıq müddətinin keçdiyi
 - ☒ əhali arasında yüksək tələbatı olmayan
 - ☐ mütləq sertifikatlaşmanın aparıldığı haqda məlumatı olmayan
 - ☐ satış üçün lazım olan şərait olmadıqda
-

Sual: Yeni məhsulun keyfiyyəti necə müəyyən edilir? (Çəki: 1)

- ☐ rəqabətçilərin tələbindən asılı olaraq
 - ☐ sifarişçinin tələbindən asılı olaraq
 - ☐ istehsalçıların tələbinə uyğun dərəcədə
 - ☒ istehlakçıların tələbatı səviyyəsinə uyğun
 - ☐ bütün sadalananlara uyğun
-

Sual: Keyfiyyətin kompleks göstəriciləri bölünür: (Çəki: 1)

- ☐ mütləq və nisbi
 - ☒ ümumiləşdirilmiş, inteqrallı və indeksli
 - ☐ fərdi və kütləvi
 - ☐ təyinat göstəriciləri, etibarlılıq, təhlükəsizlik, texnoloji və b.
 - ☐ təşkilati, hüquqi, kadr və b.
-

Sual: Tətbiqinə görə keyfiyyət göstəriciləri bölünür: (Çəki: 1)

- ☒ mütləq və nisbi
- ☐ ümumiləşdirilmiş, inteqrallı və indeksli
- ☐ fərdi və kompleks
- ☐ təyinat göstəriciləri, etibarlılıq, təhlükəsizlik, texnoloji və b.

- ☐ təşkilati, hüquqi, kadr və b.
-

Sual: Təyinat göstəricisinə aiddir: (Çəki: 1)

- ☒ istehsal güclərinin məhsuldarlığı
☐ müntəzəmlik, uzun ömürlülük
☐ təmirə yararlı, məhsuldarlıq
☐ qoruyucu qurğuların işləmə vaxtı
☐ təcrid olunma dərəcəsi
-

Sual: Etibarlılıq göstəricisinə aiddir: (Çəki: 1)

- ☐ istehsal güclərinin məhsuldarlığı
☒ müntəzəmlik, uzun ömürlülük
☐ məhsuldarlıq, təmirə yararlı
☐ qoruyucu qurğuların işləmə vaxtı
☐ təcrid olunma dərəcəsi
-

Sual: Təhlükəsizlik göstəricisinə aiddir: (Çəki: 1)

- ☐ istehsal güclərinin məhsuldarlığı
☐ müntəzəmlik, uzun ömürlülük
☐ məhsuldarlıq, təmirə yararlı
☒ qoruyucu qurğuların işləmə vaxtı
☐ müntəzəmlik, təcrid olunma dərəcəsi
-

Bölmə: 1603

Ad	1603
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Hansı növ məhsul alıcısının öz adət və dadda mühafizəkar kimi xarakterizə etmək olar? (Çəki: 1)

- ☐ geniş
☐ dolğun
☒ dayanıqlı
☐ yeniləşən
☐ məqsəduyğun
-

Sual: Dünya bazarlarına çıxmaq üçün nə vacibdir? (Çəki: 1)

- ☐ texniki nəzarət tədbirlərinə riayət etmək
☐ məhsula dövlət standartlarının müəyyən edilməsi
☐ unifikasiyalı məhsul istehsal etmək

- ☒ məhsulun vəsiqə ilə təmin edilməsi
 - ☐ istehsal attestatının alınması
-

Sual: Məhsulun keyfiyyətinin idarə olunmasının hansı prinsipi məhsulun təhlükəsizliyinə təsir edən təhlükəli amillərin aşkar edilməsi və idarə olunmasında özünü biruzə verir?

(Çəki: 1)

- ☐ İSO
 - ☐ GMP
 - ☒ HACCP
 - ☐ QOST
 - ☐ TU
-

Sual: Məhsulun rəqabətqabiliyyətliliyinin qiymətləndirilməsinin hansı metodu daha geniş yayılıb? (Çəki: 1)

- ☐ indeks-parametrik metod
 - ☐ vahid parametrik metod
 - ☐ parametrik metod
 - ☒ indeks metodu
 - ☐ vahidlilik metodu
-

Sual: Kalorilik keyfiyyət göstəricisinin hansı qrupuna aiddir? (Çəki: 1)

- ☐ sosial təyinatlı göstəricilərə
 - ☒ funksional göstəricilərə
 - ☐ qənaətlilik göstəricisinə
 - ☐ saxlanılma göstəricisinə
 - ☐ estetik göstəricilərə
-

Sual: İstehsal tsiklində məhsulun keyfiyyəti və təhlükəsizliyi üçün ciddi təhlükə yaranması böyük ehtimal olunan yer necə adlanır? (Çəki: 1)

- ☐ zərərsizlik nöqtəsi
 - ☐ təhlükəsizlik astanası
 - ☒ kritik nəzarət nöqtəsi
 - ☐ optimallıq nöqtəsi
 - ☐ risk nöqtəsi
-

Sual: Parametrlərin hansı qrupları rəqabətqabiliyyətli məhsulun qiymətləndirilməsi göstəricilərinin strukturunu özündə birləşdirir? (Çəki: 1)

- ☐ kəmiyyət və keyfiyyət
 - ☐ texniki-iqtisadi, iqtisadi, sosial və ekoloji
 - ☐ indeksli və iqtisadi
 - ☐ tək-tək və kompleksli
 - ☒ keyfiyyət və iqtisadi
-

Bölmə: 1701

Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Birbaşa vergilərə hansı vergilər aiddir? (Çəki: 1)

- ☐ əlavə dəyər vergisi
- ☐ aksizlər
- ☐ gömrük rüsumları
- ☒ gəlir vergisi
- ☐ idxal-ixrac rüsumları

Sual: Dolaylı vergilərə hansı vergilər aiddir? (Çəki: 1)

- ☒ əlavə dəyər vergisi
- ☐ gəlir vergisi
- ☐ əmlak vergisi
- ☐ mədən vergisi
- ☐ yol vergisi

Sual: Aşağıda göstərilən vergilərdən hansı bələdiyyələrə aiddir? (Çəki: 1)

- ☐ əlavə dəyər vergisi
- ☐ gəlir vergisi
- ☒ əmlak vergisi
- ☐ mədən vergisi
- ☐ yol vergisi

Sual: Müəssisənin şəxsi maliyyə mənbələrinə və onlara bərabər tutulan vasitələrə nə aiddir? (Çəki: 1)

- ☐ gəlir, maliyyə əməliyyatlarından gələn mədaxil, nizamnamə kapitalı
- ☐ gəlir, kreditlər, kredit borcları
- ☒ gəlir, dayanıqlı passivlər, ehtiyat kapitalı, kredit borcları
- ☐ gəlir, dayanıqlı passivlər, subsidiyalar, sığorta ödənişləri
- ☐ səhmlərin, istiqraz vərəqələrinin, kreditlərin satışından gələn gəlirlər

Sual: Maliyyə bazarında toplanan resurslara nə aiddir? (Çəki: 1)

- ☐ gəlir, maliyyə əməliyyatlarından gələn mədaxil, nizamnamə kapitalı
- ☐ gəlir, kreditlər, kredit borcları
- ☐ gəlir, dayanıqlı passivlər, ehtiyat kapitalı, kredit borcları
- ☐ gəlir, dayanıqlı passivlər, subsidiyalar, sığorta ödənişləri
- ☒ səhmlərin, istiqraz vərəqələrinin, kreditlərin satışından gələn gəlirlər

Sual: Mənfəət vergi qoyulmasının obyektini nə təşkil edir? (Çəki: 1)

- ☐ əmlak satışından gələn gəlir
- ☒ ümumi mənfəət
- ☐ xalis mənfəət
- ☐ məhsul satışından gələn gəlir
- ☐ satılmayan əməliyyatdan alınan gəlir

Sual: "Mənbədən" hansı vergi tutulur? (Çəki: 1)

- ☐ əlavə dəyər vergisi
- ☒ gəlirlər üzrə vergi
- ☐ gəlir vergisi
- ☐ aksizlər
- ☐ əmlak vergisi

Sual: Kadastr vergisinə hansı vergiləri aid etmək olar? (Çəki: 1)

- ☐ əlavə dəyər vergisi
- ☐ gəlir vergisi
- ☒ torpaq vergisi
- ☐ əmlak vergisi
- ☐ aksizlər

Sual: İstehsala, məhsul vahidinin maya dəyərində, dövriyyə vəsaitləri normativlərinə plan xərclərinin təyin edilməsində maliyyənin hansı funksiyası vardır? (Çəki: 1)

- ☐ bölüşdürücü
- ☒ nəzarət
- ☐ stimullaşdırıcı
- ☐ motivləşmə
- ☐ tənzimləmə

Sual: Azərbaycan Respublikasında hansı vergi tətbiq olunmur? (Çəki: 1)

- ☐ yol
- ☐ mədən
- ☐ torpaq
- ☒ satışdan gələn vergi
- ☐ əmlak vergisi

Bölmə: 1801

Ad	1801
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İstehsalın səmərəliliyi nə deməkdir? (Çəki: 1)

- ☐ səmərəliliyi təmin edən xərclərin və ya istifadə olunan resursların istehsalın nəticələrinə (bu səmərəyə) olan nisbətidir
 - ☒ istehsalın nəticələrinin (səmərənin) və xərclərin və ya bu səmərəni şərtləndirən istifadə edilmiş resursların nisbətidir
 - ☐ istehsalın nəticələri (səmərə ilə) və xərcləri ilə bu səmərəni şərtləndirən istifadə olunmuş resurslar arasındakı fərkdir
 - ☐ istifadə olunmuş resurslara çəkilən xərcə istehsalın nəticəsi (səmərəsi) arasındakı fərkdir
 - ☐ bu, istehsal xərcləri çıxılmaqla effektdir
-

Sual: Müəssisənin iqtisadi səmərəlilik meyarını nə təşkil edir? (Çəki: 1)

- ☐ əmək məhsuldarlığının səviyyəsi
 - ☒ gəlirin maksimuma çatdırılması
 - ☐ istehsalın rentabelliği
 - ☐ kapital qoyuluşu
 - ☐ investisiyanın səviyyəsi
-

Sual: Yeyinti sənayesində istehsalın ekstensiv inkişafı özünü nədə göstərir? (Çəki: 1)

- ☒ yeni tikilən müəssisələrdə məhsul istehsalının artması, emal edilən xammalın həcmnin çoxalmasında
 - ☐ elmi-texniki tərəqqi əsasında istehsal resurslarından daha dolğun istifadə olunmasında
 - ☐ xammal və materiallardan istifadə olunmasının mütəmadi olaraq yaxşılaşdırılmasında
 - ☐ istehsal potensialından daha dolğun istifadə edilməsində
 - ☐ istehsal vasitələrinin texniki təkmilləşdirilməsi əsasında əmək resurslarından yaxşı istifadə edilməsində
-

Sual: İstehsalın səmərəliliyinə təsir edən hansı amil intensivliyə aiddir? (Çəki: 1)

- ☐ istehsala əlavə avadanlıqların cəlb edilməsi
 - ☐ yeni istehsal meydançalarının işə salınması
 - ☐ istehsala istifadə olunmamış avadanlıqların və istehsal meydançalarının cəlb edilməsi
 - ☐ işdə zay məhsul və iş vaxtı itkisinin aradan qaldırılması
 - ☒ avadanlıqların yeniləşdirilməsi və modernləşdirilməsi
-

Sual: Mütləq səmərəlilik nədir? (Çəki: 1)

- ☐ miqdar ifadəsində alınan səmərədir
 - ☐ kapital qoyuluşunun ümumi məbləğidir
 - ☐ alınan səmərənin keyfiyyətini xarakterizə edir
 - ☒ səmərənin kapital qoyuluşunun həcminə nisbətidir
 - ☐ kapital qoyuluşunun gəlirə olan nisbətidir
-

Sual: Nisbi (müqayisəli) səmərəlilik nədir? (Çəki: 1)

- ☐ səmərənin kapital qoyuluşunun məbləğinə olan nisbətidir

- ☒ variantlar üzrə cari xərclərin müxtəlifliyinin kapital qoyuluşu fərqlərinə olan nisbətidir
 - ☐ səmərəliliyin orta göstəricisidir
 - ☐ istehsaldaxili ehtiyatlardan istifadə göstəricisidir
 - ☐ kapital qoyuluşu məbləğinin səmərəyə olan nisbətidir
-

Sual: Hansı göstəricilər funksional göstəricilərə aiddir? (Çəki: 1)

- ☒ əməktutumu, hasilat, materialtutumu, materialverimi, fondtutumu, fondverimi
 - ☐ kapitaltutumu, kapitalverimi, fondtutumu, fondverimi, gəlir
 - ☐ hasilat, əməktutumu, kapitaltutumu, materialtutumu, məhsulun rentabelliği
 - ☐ dövretmə əmsalı, materialtutumu, əmək məhsuldarlığı, kapitalverimi
 - ☐ mənfəət, rentabellik, əmək məhsuldarlığı
-

Sual: Səmərəliliyin mahiyyətə qiymətləndirilməsi hansı əlamətə görə aparılır? (Çəki: 1)

- ☐ səmərəlilik göstəricisinə görə
 - ☒ səmərəlilik meyarına görə
 - ☐ iqtisadi səmərəyə görə
 - ☐ cəmi xərclərə görə
 - ☐ gətirilmiş xərclərə görə
-

Sual: Müəssisə o vaxt rentabelli işləyir ki, onun? (Çəki: 1)

- ☐ daha ixtisaslı heyəti var
 - ☐ nəqliyyat xərcləri azdır
 - ☐ daha çox mütəxəssisi var
 - ☒ istehsal fondlarının dəyəri azdır
 - ☐ ətraf mühitin çirklənməsi minimumdur
-

Sual: İstehsalın səmərəliliyinin yüksəldilməsinin əsas istiqamətlərinə nə aiddir? (Çəki: 1)

- ☐ fondveriminin aşağı düşməsi
 - ☐ avadanlığın ekstensiv istifadə əmsalının artması
 - ☐ növbəlilik əmsalının aşağı düşməsi
 - ☐ fəhlələrə əmək haqqının artması
 - ☒ əməktutumunun aşağı düşməsi
-

